

MƏZAHİR  
ALIYEV



# BİR ÖMRÜN SALNAMƏSİ



MƏZAHİR ALIYEV



# BİR ÖMRÜN SALNAMƏSİ

(Tarixi-genoloji-tədqiqat)



“Print-S” nəşriyyatı  
Bakı-2017

**Redaktor: Nizami Cəfərov,**

*Azərbaycan Milli Akademiyasının  
həqiqi üzvü, akademik,  
Milli Məclisin deputati*

**Rəyçi: Ataməğlan Məmmədli,**

*Bakı Dövlət Universitetinin dosenti,  
tarix üzrə fəlsəfə doktoru*

**Rəssam-dizayner: Süleyman Mustafaoğlu**



**Məzahir Aliyev. Bir ömrün salnaməsi (Tarixi-genoloji tədqiqat).** Bakı, "Print-S" nəşriyyatı, 2017, 172 səh.

"Bir ömrün salnaməsi" kitabı qadim Zülqədər eli Əmirli oymağında yaşayan Kərbəlayı Qurbanlı nəslinin Tovuz rayonunun Cilovdarlı kəndində anadan olan XX əsr nümayəndəsi **Qurbanov Teymur Məmməd oğlunun** 1941-1945-ci illərin Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi misilsiz qəhrəmanlıqlara, onun gələcək nəsillərə örnek ola biləcək şərəfli ölüm yoluna, 100 illik yubileyinə həsr olunur.

ISBN 978-9952-8176-2-7



© M.Ş.Aliyev, 2017 "Print-S", 2017

## GİRİŞ ƏVƏZİ

Deyirlər ki, dünyaya gələn hər bir insanın öz alın yazısı, öz ömür yolu olur. Mən bu kitabımda taleyin amansız sınaqlarına sinə gərərək şərəfli bir ölüm yaşayış **Qurbanov Teymur Məmməd oğlunun** keçdiyi keşmə-keşli həyat yolundan söhbət açacağam.

Ey insanlar! Bu əsəri diqqətlə oxuyun! Bu əsər körpə yanında anasını, 12 yaşında atasını, 1937-ci ilin qanlı repressiyaları dövründə əmisini və başqa ezixlərini itirən, 1938-ci ildən 1944-cü ilə qədər gənclik illəri Qərbi Ukrayna və Qərbi Belorusiyanın azad olunmasından başlayaraq Finlandiya ilə, faşist Almaniya ilə qanlı müharibələrdə keçən, bu müharibələrdə sol qolunu itirən, iyirmidən çox güllə və qəlpə yarası alan, ölüən qədər ürəyində düşmən mərmisinin qəlpəsini gəzdirdən, bütün bunlara baxmayaraq 7 övlad böyüdən, onların hamisəna ali təhsil verən, toy edən, ailə qurduran bir qəhrəmanın qəmli ölüm dastanıdır.

Bəşər tarixinin ən qanlı dövründə, milyonlarla insanın həlak olduğu I Dünya müharibəsi illərində dünyaya gələn bu mətin insanın demək olar ki, bütün həyatı od-alov içərisində keçmişdir. 1916-cı ildə indiki Tovuz rayonunun Cilovdarlı kəndində anadan olan Teymur əminin bir yaşı olanda Rusiyada inqilab baş verdi, bolşeviklərin başçılıq etdikləri fəhlə-kəndlilər, əsgər və matroslar çar hökumətini yıldılar, yeni fəhlə-kəndlə dövləti qurmağa başladılar. Rusiyada baş verənlər Azərbaycandan da yan kecmədi. Neft sənayesinin gur inkişafi nəticəsində çoxsaylı və mütəşəkkil fəhlə sinfinin mövcud olduğu

Bakıda da güclü inqilabi hərəkat başlandı. Ancaq dünyanın əsas neft mərkəzi olan bu şəhərdə məskən salan erməni-daşnak qüvvələri yaranmış vəziyyətdən öz məkrili niyyətləri üçün istifadə etdilər. 1918-ci ilin mart ayında onlar Bakıda, Şamaxıda, Göyçayda, Qubada, Lənkəranda və Azərbaycanın başqa bölgələrində azərbaycanlılara qarşı kütləvi qırğınlar törətdilər. Onlar Azərbaycan əhalisini tamamilə məhv edərək burada bir erməni dövləti yaratmaq, Bakını bu dövlətin paytaxtı etmək, özlerinin illərdən bəri həsratində olduqları mənfur “Böyük Ermənistən” xülyalarını reallaşdırmaq istəyirdilər. Lakin Azərbaycan xalqının qəhrəmanlığı və özü də demək olar ki, təkbaşına bütün xristian dünyasına qarşı ölüm-dirim savaşı aparan Osmanlı İmperiyasının dar ayaqda xalqımızı tək qoymaması onların niyyətini pozdu. Türk generalı Nuru paşanın komandanlığı altında xalqımızın köməyinə gələn Qafqaz İsləm Ordusu bolşevik-daşnak qüvvələrini darmadağın edərək Azərbaycanı azad etdi. 1918-ci il may ayının 28-də Azərbaycanda bütün müsəlman şərqində ilk dəfə olaraq demokratik respublika-Azərbaycan Xalq Cumhuriyyəti yaradıldı. Azərbaycan xalqı azadlığa, istiqlala qovuşdu.

Ancaq xalqımızın xoşbəxt günləri uzun sürmədi. 1920-ci il aprel ayının 28-də Azərbaycan Sovet Rusiyasının XI Qızıl Ordu hissələri tərəfindən işğal olundu. Azərbaycan Xalq Cumhuriyyəti süqut etdi. Azərbaycanda Sovet hökuməti quruldu. Sovet hökumətinin qurulması ilə Azərbaycanda qanlı qırğınlar, repressiyalar, sürgünler başlandı. Bolşevik-daşnak qüvvələri xalqımızın minlərlə ziyalisini məhv etdilər. Öləkə repressiyalardan can qurtarmamış 1941-ci il iyun ayının 22-də alman faşistləri SSRİ-yə hücum etdilər. Dörd il davam edən Büyük Vətən

müharibəsi başlandı. Teymur əminin uşaqlıq və gənclik illəri bu firtinaların içində keçdi. Firtinalar onun başı üstündən elə-bələ, izsiz-soraqsız ötüşmədi. O ağır illərdə Teymur əmi qanlı repressiyalardan can qurtara bilməş yaxınlarını, dostlarını da itirdi. Büyük Vətən müharibəsi cəbhələrində aldığı yaralara görə sol qolunu kəsdi. Müdhis mühəribənin yadigarı olan bomba qəlpəsini isə o, ölenə qədər ürəyində gəzdirdi.

Həyatda çətin, lakin şərəflə bir yol keçən Teymur əmi Büyük Vətən müharibəsindən sonra Tovuzda ailə qurdu, gözəl övladlar böyüdü. Mən, bu kitabın müəllifi **Aliyev Məzahir Şahniyar oğlu** orta məktəbdə oxuyanda Teymur əmi Tovuz şəhərindəki kolxoz bazarda işləyirdi. Qədd-qamatlı bir insan idi. Dik dayanırdı, cəld yeri yirdi, çox iti və nüfuzedici baxışları vardı. Yay tətilində başqa kənd uşaqları kimi mən də bağımının meyvələrindən dərib bazara satmağa aparırdım. Teymur əminin babam Əlimərdanlı Aşıq Nəcəfə qohum olduğunu bilirdim. Ona görə də bir şey lazımlı olanda ona müraciət edirdim.

Artıq o zamandan illər kecib. Teymur əmi dünyasını dəyişib. Bizim xatirələrlə dolu olan qayısız uşaqlıq illərimiz də uzaqda qalıb. 2016-ci ildə Teymur əminin anadan olmasının 100 ili tamam olur. Teymur əminin özündən, soy kökündən, mənsub olduğu Əmirli elinin keçmişindən və bu gündən bəhs edən **“Bir ömrün salnaməsi”** kitabı bu möhtəşəm insanların şərəflə həyat yoluна işq salacaq, onun yüz illik yubileyinə mənim ən qiymətli hədiyyəm olacaqdır.

Bu kitabı oxuyan zaman kimlərsə orada artıq tarixin qara pərdəsi ilə örtülümiş o uzaq əyyamlarda yaşamış qan qohumlarının başlarına gələn əhvalatların arasında onların bu günü ilə səsləşməyən epizodlara rast gələ

bilərlər. Qoy bunlar sizi narahat etməsin, sizin ürəklərinizdə yeni bir düşmənçilik, qisas hisləri oyatmasın. Çünkü biz hamımız eyni kökdən pöhrələnən, eyni bir genin daşıyıcıları olan Zülqədər elnin övladlarıyız, bunlar isə bizim ümumi keçmişimizin reallıqlarıdır. Bir də keçmişdə baş verənlərə görə gələcəyin insanlarını mühakimə etmirlər.

Mövzunun işlənməsi prosesində müraciət edilmiş mənbələr və ayrı-ayrı müəlliflərin əsərlərində Zülqədər eli haqqında geniş məlumatlar verilmişdir.

Qarşıya qoyulmuş problemin həllini bitmiş hesab etmək olmaz. Yeni mənbələr öyrənildikcə problemlə bağlı bir çox məsələlər ortaya çıxa bilər. Onların araşdırılma dairəsi də genişlənə, təkmilləşə bilər.

Mövzunun gələcək araşdırıcılarına uğurlar arzulayıraq. Kitab haqqında təklif və mülahizələrini bildirən hər kəsə əvvəlcədən öz minnətdarlığımızı bildiririk.

Kitabın yazılmamasında köməyini əsirgəməyən bütün insanlara təşəkkür edirik.

 Müəllifdən



## ATA YURDU - ƏMİRLİ TORPAĞI

**Tovuz rayonu** Azərbaycanın qərbində yerləşir. İnzibati mərkəz kimi 1930-cu ildə Azərbaycanın keçmiş tarixi Şəmsəddin mahalının ərazi-sində yaradılmışdır. 1963-cü ildə rayon nədənsə ləğv olunmuş və qonşu Qazax rayonuna birləşdirilmişdir. 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. Hazırda, yəni yaşadığımız 2016-cı ildə 1903 kv. km ərazisi olan Tovuz rayonunda 175 min nəfərə yaxın insan yaşayır. Yüz dörd yaşayış məntəqəsi, iki şəhər var. Rayonun mərkəzi **Tovuz şəhəridir**.

Tovuz şərqi Azərbaycanın Şəmkir rayonu, cənubdan Azərbaycanın Gədəbəy və Ermənistanın Berd rayonları, Qərbdən Azərbaycanın Ağstafa rayonu, şimaldan Gürcüstan respublikası ilə həmsərhəddir. Rayonun cənubunu Kiçik Qafqaz dağları tutur. Qafqaz dağlarının Tovuz ərazisindəki ən yüksək zirvəsi dəniz səviyyəsindən 2120 metr yüksəklikdə yerləşən Haça qaya zirvəsidir. Tovuz camaatının müqəddəs ziyarət yeri olan Haça qaya çox əzəmetlidir və tovuzlular haqlı olaraq onu Tovuzun simvolu hesab edirlər. Tovuzun dağ meşələrində fistiq, vələs, palid, cökə kimi qiymətli ağaç növləri bitir. Dağlarda çoxlu sərin sulu bulaqlar var. Son illərdə bu bulaqların üstündə müasir tələblərə cavab verən istirahət



guşələri yaradılmışdır. Bulaqların suyu öz başlangıcını dağlardan götürən və rayonun düzənlilik ərazisindən keçərək Kür çayına qarışan Zeyəm, Əsrik, Axınca və Tovuz çaylarına töküür. Zeyəm və Əsrik çaylarının dərələri çox mənzərəlidir. Buradakı meşələr və bulaqlar adamı məftun edir. Azərbaycanın qərb bölgəsində yerləşən Şəmkir, Tovuz, Ağstafa, Qazax rayonlarının sakinləri yay aylarında Əsrik dərəsində istirahət etməyi xoşlayırlar. Tovuzun Kür çayından şimaldakı hissəsi Ceyran cölünə daxildir. Ceyran çölü Tovuz heyvandarlarının əsas qışlaq yeridir. Keçmiş zamanlarda burada hər kəndin, hər nəslin öz yatağı, otarğa sahəsi olub. İllər, əsrlər bir-birini əvəz etsə də, həmin yataq və otarğa yerləri öz keçmiş sahiblərinin adları ilə adlandırılmaqdə davam edir. Ceyran cölünün düz ayağından Qafqazın ən böyük çayı olan Kür çayı axır. Kür Tanrıının tovuzlulara bəxş etdiyi bir inci, bir nemətdir. Tovuzlular Kür çayını çox sevirlər. Şairlər onun şənинə şeirlər yazır, aşıqlar mahnilar oxuyurlar. Burada Teymur əminin Tovuz rayonunun Əlimərdanlı kəndində yaşamış şair dostu Ələsgərov Əli Əmir oğlunun Kür çayına həsr etdiyi bir şerini yada salmaq yerinə düşər:

Çoxdur bu torpaqda səfali yerlər,  
İstəsən gəzməyə Kür üstünə gel.  
Al-yaşıl geyinər çöllər, çəmənlər,  
Baharı görməyə Kür üstünə gel.

Sərin meh əsəndə çiçək tərpənər,  
Otlar dalğalaran, Göy-gölə bənzər,  
Gözəllər bu yerdə güldən tac bəzər,  
Qərənfil üzüməyə Kür üstünə gel.

Pənahlı Əliyə ana qucağı,  
İllah mənbəyidir, sənət ocağı,  
Şairlər vətəni, aşiq oylağı,  
Şerini düzməyə Kür üstünə gel.

Kür tovuzlular üçün həm də bir həyat mənbəyidir. Keçmiş zamanlarda Tovuzun kəndlərinin çoxu Kür çayının sağ sahilində yerləşirdi. Kürün sahilləri boyunca əzəmətli tuğay meşələri uzanır. Tovuzlular qədim zamanlardan Ceyran çölü ilə yanaşı bu meşələrdən də qışlaq yeri kimi istifadə ediblər. Hazırda tuğay meşələri dövlət tərəfindən qorunur.

Tovuzun Böyük və Kiçik Qafqaz dağlarının arasında yerləşən düzənlilik hissəsi bu yerlərin əzəli sakinləri olan qədim hun tayfalarının adı ilə Xunam düzü-Hun düzü adlanır. Xunamın torpaqları çox bərəkətlidir. Bu bərəkətli torpaqların sayasında Tovuz camaati, hətta Böyük Vətən müharibəsi illərində də heç zaman çörək sarıdan korluq çəkməmişdir. Əksinə, respublikamızda acliq, çörək qılığının olanda tovuzlular həmişə aran bölgələrinin əhalisinə kömək etmişdir. Tovuzun **Xunam düzündə** yaşayan Cəlilli, Cirdaxan, Mülkiilü, Cilovdarlı, Qədirli, Xatinli, Qaraxanlı, Mansırlı, Əlimərdanlı, Səmədbəyli, Abulbəyli, Bozalqanlı, Hunanlar kəndlərinin camaati fəxrələ özlərinin Əmirli camaatının ulu babaları olan buntürklər və hunlar Qafqaz Albaniyası dövründə Kambisena, Girdiman, Sakasena adlanan alban əyalətlərinin əhatə etdiyi ərazilərdə məskən salmışdır.

Tovuz tarixi abidələrlə zəngin bir bölgədir. Rayonun ərazisində Hunan, Xavərzəmin, Topdağdağan kimi qədim şəhər qalıqları, qalaçalar, daş körpülər mövcuddur. Bu abidələrin hamısı uzaq keçmişlərin yadigarıdır və burada yaşayan insanların şanlı keçmişindən xəbər verir.

Tarixi mənbələrdə Tovuz ilk dəfə VII əsrin sonlarında yaşmış Alban tarixçisi Musa Kalankatlinin "Alban tarixi" kitabında Təvus şəklində xatırlanmışdır. Sonrakı dövrlərdə XI-XII əsrlərdə yaşamış ərəb tarixçiləri Azərbaycanın xalq qəhrəmanı Babəkin 828-ci ildə ərəb qoşunlarını məğlub edərək Tovuzu tutmasından söhbət açırlar. Gəncəli tarixçi Mixitar Qoş isə 1144-cü ildə səlcuqlıların Tovuz qalasını ələ keçirdiklərini qeyd edir. Tarixi mənbələrdə Tovuz qalasının 1236-ci ildə monqol qoşunları tərəfindən ələ keçirilib dağıdılmamasından danışılır.

Tarixi qaynaqlarda söhbət bu gün bizim rayonun mərkəzi kimi tanıdığımız Tovuz şəhərindən getmir. İndiki Tovuz şəhəri 1881-1883-cü illərdə Bakı-Tiflis dəmiryolu çəkiləndə bir məntəqə kimi meydana çıxmış, sonradan böyükərək şəhərə, rayon mərkəzinə çevrilmişdir. Tarixçilərin haqqında danışdıqları Tovuz qalası Azərbaycanın qərbində, Qafqaz türklərinin böyük dövlətçilik mərkəzi olan və bu yerlərin əzəli sakinləri Şəmsəddinli tayfasının adı ilə Şəmsəddin mahali adlandırılan tarixi vilayətin dağlıq hissəsində yerləşirdi.

Bu gün Tovuz rayonunun yerləşdiyi ərazi keçmişdə Şəmsəddin mahalı adlanırdı. Tarixi *Şəmsəddin mahali* indiki Tovuz rayonunun ərazisindən çox böyük olub. Mahal 4200 kvadrat kilometr sahəni əhatə edirdi. Azərbaycanın indiki Şəmkir və Ağstafa rayonlarının ərazisinin bir hissəsi, Gədəbəy və Tovuz rayonlarının bütün ərazisi Şəmsəddin mahalının torpaqları olmuşdur. Ermənistan Respublikasının 824 kvadrat kilometr sahəsi olan indiki Berd rayonu da Sovet hökuməti zamanında Şəmsəddin mahalının əraziləri hesabına yaradılmışdır. İnzibati mərkəzi Öysüzlü obası olan Şəmsəddin mahalının sərhədləri qərbdən Göycə mahalına, şimaldan Qazax

mahalına, şərqi Şəki xanlığına, cənubdan Gəncə xanlığına qədər uzanır. Mahal şəmsəddinli tayfasının adı ilə adlandırılmışdır. Bəs şəmsəddinlilər kim idilər, haradan gəlmişdilər?

1155-ci ildə uzaq monqol çöllərində Onon çayının sahilində Delpun Boldan adlı yerdə əfsanəvi türk cəngavəri Yesugey baturun nəslində bir oğlan doğuldu. Oğlanın adını Temuçin qoydular. O zaman heç kim düşünə bilməzdii ki, bu körpə gələcəkdə dünyani lərzəyə gətirən qüdrətli bir hökmər olacaq, tarixin axarını özünün istədiyi istiqamətə yönəldəcək.

Temuçin çox çətin bir dövrdə dünyaya gəlmişdi. Ucsuz-bucaqsız monqol çöllərində tayfalar arasında qanlı müharibələr gedirdi. Minlərlə insan həlak olurdu. Onun atası da tayfalar arasında baş verən belə müharibələrin birində həlak oldu. Uşaq yaşılarından yetim qalan Temuçin həyatın bütün çətinliklərini öz üzərində sinadi. Keçirdiyi çətinliklər onu mətinləşdirdi, onun gələcək həyat yolunu müyyəyenləşdirdi. Tanrıının qüdrəti ilə onun ürəyində bütün tayfları, xalqları vahid bir dövlətdə birləşdirib ara müharibələrinə son qoymaqla arzusu oyandı. O, özünün bütün həyatını bu işə sərf etdi. 1183-cü ildə Temuçin hakimiyyət uğrunda mübarizəyə başladı. Öz qətiyyəti və yüksək döyüş məharəti ilə o, rəqiblərini bir-birinin ardınca məğlub etdi. Yorulmaq bilmədən apardığı iyirmi bir illik mübarizə nəticəsində Temuçin çoxsaylı monqol qəbilə-tayfa birləşmələrinin yaşadığı geniş əraziləri ələ keçirdi. 1206-cı ildə o, Onon çayının sahilində monqol feodallarının-noyonlarının qurultayını çağırıldı. Tarixa Onon qurultayı kimi daxil olan həmin qurultayda Temuçin bütün monqol tayfalarının böyük xanı seçildi. Ona türkçə dəniz, okean mənasını verən *Cingiz xan* titulu verildi. Həmin 1206-cı ildə vahid Monqol

dövləti yaradıldı, bu dövləti idarə etmək və noyonlarla kəndlilər arasındaki münasibətləri tənzimləmək üçün Çingiz xanın müəyyən etdiyi qanunlar toplusu-Böyük Yasa elan olundu.

Çingiz xan onluq, yüzlük, minlik, on minlik ölçü vahidlərinə əsaslanan güclü ordu yaratdı. Ordunun əsas zərba qüvvəsini yüksək manevr qabiliyyətinə malik olan süvarilər təşkil edirdi. Təcrübəli və bacarıqlı sərkərdələrin başçılıq etdiyi monqol ordusunda möhkəm intizam yaradılmışdı. Bu ordu ən çətin döyüslərdə qələbə qazanmağa qadir idi.

Dünyanın ən güclü və intizamlı ordusuna malik olan Çingiz xan 1207-1211-ci illərdə Sibir və Şərqi Türküstani özünə tabe etdi. Döyükən türk süvarilərinin hesabına onun qüdrətli ordusu daha da gücləndi. 1215-ci ildə Çingiz xan Böyük Çin səddini dolanaraq keçdi və Pekini ələ keçirdi. 1221-ci ildə Orta Asiya işğal olundu. Bundan bir il qabaq 1220-ci ildə Çingiz xanın sərkərdələri Cebe noyonun və Subutay bahadurun başçılıq etdikləri monqol qoşunları İrana və Azərbaycana soxulmuşdular. Monqollar Azərbaycanda Marağa, Ərdəbil, Naxçıvan, Beyləqan, Şamaxı şəhərlərini dağıtdılar, əhalini qılıncdan keçirdilər. Onlar Təbriz şəhərini ala bilmədilər. Şəhər əhalisinin verdiyi ərzəqi qəbul edərək şəhərdən uzaqlaşdırılar.

1227-ci ildə Çingiz xan vəfat etdi. Onun işğal etdiyi ölkələr övladları arasında bölündü. Hər birinin müstəqil hakimi olan dörd ulus yaradıldı. Azərbaycan Qızıl Orda ulusunun tərkibinə daxil oldu.

Monqol noyonlarının Çingiz xanın ölümündən sonra keçirilən qurultayında onun üçüncü oğlu Ugudey Böyük xan seçildi. Ugudey xanın dövründə monqol işgalları davam etdirildi. 1231-ci ildə monqol qoşunları Şimali Çinə soxuldular. Həmin ildə Çormaqun noyonun başçılığı

altında otuz min nəfərlik monqol qoşunu Azərbaycana daxil oldu. Marağa, Təbriz, Dərbənd, Bakı, Gəncə, Şəmkir, Tovuz işğal olundu.

Çingiz xanın oğlu Tolu xanın oğlu *Munke xanın* hakimiyyəti dövründə monqol işgalları yeni vüsət aldı. O, qardaşı Hülaki xanı Ön Asiya, Qafqaz və Kiçik Asiyada öz müstəqilliyini qoruyub saxlayan feodal malikanələrini itaat altına almaq üçün mübarizəyə göndərdi. 1256-ci ildə Hülaki xan İran və Azərbaycanı, sonra isə Bağdadı istila etdi. Beş yüz ildən artıq hökm sürən Abbasilər xilafəti ləğv olundu. Ələ keçirilmiş yeni torpaqların hesabına beşinci monqol ulusu-Hülakilər dövləti yarandı. Azərbaycan bu dövlətin siyasi və inzibati mərkəzinə çevrildi.

Hülaki xanın yaratdığı dövlətin sərhədləri Amudərya çayından Aralıq dənizinə, Dərbənddən İran körfəzinə qədər uzanırırdı. Bu dövlətə Elxanilər dövləti də deyirdilər. Dövlətin ərazisi çox böyük idi.

Öz hakimiyyətini qüvvətləndirmək üçün Hülaki xan böyük Azərbaycan alimi Nəsrəddin Tusinin məsləhəti ilə Qərbi Türküstandan İrana iki yüz min türk ailəsi köçürüdü. Ağ hunların nəsilləri olan bu türklər oğuzların Qayı boyundan idilər. Ərəblər bu türkləri zülqədərlər adlandırdılar.

Hülaki xanın oğlu *Abaka xan* zülqədərlərin nüfuzlu nümayəndələrindən biri olan Saptak bəyi oğlu Arqun xanın mürəbbisi, həm də Xorasan və Təbəristan vilayətlərinin hakimi təyin etmişdi. Saptak bəyin oğlunun adı Qacar idi. Sonrakı illərdə onun adı ilə zülqədərlərin bir hissəsinə qacarlar adlandırdılar.

XIV əsrin ortalarında zülqədər tayfaları Türkiyənin cənubunda yerləşən Mərəş, Əlbistan, Malatya və Xarput ərazilərini ələ keçirdilər. 1337-ci ildə onlar Həsən bəy

Zülqədərin oğlu Zeynəddin Əhməd Qaraca bəyin başçılığı ilə Anadoluda Zülqədər bəyliliyi adlanan bir əmirlilik qurdular. Osmanlı dövlətinin başçısı Yavuz Sultan Səlimin anası Aişə xanım Zülqədər əmirliyinin sonuncu sultani Əlaüddövlə Bozqurdun qızı idi.

XV əsrin sonlarında zülqədərlərin bir hissəsi Ağqoyunu tayfaları ilə birləşdi. Bu tayfaların başqa bir hissəsi Səfəvilərin tərkibinə daxil olaraq onların yeddi əsas tayfalarından birinə çevrilidilər. Sadə adamlardan fərqli olaraq zülqədər əmirləri Səfəvilərə düşmən münasibət bəsləyirdilər. Buna görə də Şah İsmayıll 1507-ci ildə Zülqədər əmirliyinə hücum etdi. O, Əlaüddövləni məglub edərək Xarputu ələ keçirdi. Şah İsmayılin bu hərəkəti Osmanlı dövlətində bərk narahatlıq yaratdı. 1514-cü ildə Sultan Səlim İranə hücum etdi. Avqust ayının 23-də Çaldırın döyüşündə Şah İsmayıll məglub oldu. Sultan Səlim öz sərkərdəsi Fərhad paşanı Əlaüddövləyə qarşı göndərdi. Nə Şah İsmayıllı, nə də Sultan Səlimi tanımış istəməyən bu doxsan yaşlı məğrur qoca döyüş meydanında həlak oldu. Bu məglubiyyətdən sonra zülqədərlərin bir hissəsi Türkiyəyə səpələndi, bir hissəsi isə Əlaüddövlənin nəvəsi Zülqədər oğlunun başçılığı ilə 1524-cü ildə Azərbaycana gəldi. Azərbaycana gələn zülqədərlərin böyük bir hissəsi Qarabağ bəylərbəyliyində Zəyəm və Həsənsu çaylarının arasında məskunlaşdırıldılar. Bu ərazidə yerləşən zülqədərlər Zülqədər əmirlərinin nəsilləri idi. Ona görə də torpaq onlara ırsən verilmişdi. Zəyəm və Həsənsu çayları arasında məskunlaşan zülqədərlərə hökmdar nəslı olduqlarına görə dinin günəşini mənasını verən şəmsəddinlilər deyirdilər. Sonradan onların məskunlaşdırıqları əraziyə də Şəmsəddin mahali deməyə başladılar. Xunam düzündə yaşayan zülqədərlər isə hökmardarları Əmir Qaracanın adı ilə özlərini Əmirli

camaati adlandırdılar.

XVII əsrin əvvəllərində I Şah Abbasın zamanında Şəmsəddinli tayfasının başçısı Səlim xan Şəmsəddinli idi. Səlim xan bütün ömrünü Səfəvilər dövlətinin möhkəmləndirilməsinə həsr etmişdir. Tarixi qaynaqlarda onun adı həmişə yaşadığı dövrün ən böyük tarixi hadisələri ilə birlikdə çəkilir. Çünkü öz dövlətçilik təcrübəsi və hərbi istedadı ilə o, hər zaman Səfəvilər dövlətində cərəyan edən hadisələrin qaynar yerində olurdu.

XVII əsrin 20-ci illərində Osmanlı imperiyasında hərc-mərclik başlandı. Bundan istifadə edən I Şah Abbas 1623-cü ildə Osmanlı imperiyasına qarşı müharibəyə başladı və Bağdadı tutdu. Bağdad uğrunda gedən döyüşlərdə şahın sərkərdəsi Səlim xan Şəmsəddinli xüsusilə fərqləndi. Şah Bağdadda olan zaman ona xəbər çatdırıldı ki, Kartli və Kaxetiya gürcüleri Teymurazla gizli əlaqə saxlayaraq şahın təyin etdiyi məmurlara tabe olmurlar. Şah öz sərkərdəsi Səlim xanla birlikdə Gürcüstanın Samsixe vilayətinə tərəf hərəkət etdi. Şah qoşunları üşəni yatırtdı və üstəlik Axalsixeni də osmanlılardan təmizlədi. 1624-cü ildə baş verən bu hadisədən sonra Şah Abbas bu yerlərin idarə olunmasını da Səlim xana tapşırıdı. O isə öz növbəsində Axalsixeni Şəmsəddinə birləşdirdi.

1629-cu ildə I Şah Abbas dünyasını dəyişdi. Şahın ölüm xəbərini eşidən kimi gürcü çarı I Teymuraz İranla mühəribəni təzələdi və İmeretiya qoşunlarının köməyi ilə Gəncə və Qarabağ torpaqlarını taladı. Bunun cavabında I Şah Abbasın ölümündən sonra hakimiyətə gələn I Səfi Teymurazı hakimiyətdən salaraq Kaxetiya vilayətinin idarə olunmasını da Səlim xana tapşırıdı. Bu hadisə Səlim xanın onsurz da yüksək olan nüfuzunu daha da artırdı.

1642-ci ildə I Səfi vəfat etdi. Hakimiyətə II Şah

Abbas geldi. Bu zaman onun on yaşı vardı. Şahın yaşıının az olmasından istifadə edən I Teymuraz özünə sadiq olan qüvvələrin köməyi ilə Kartlı və Kaxetidə silahlı üsyan qaldırmağa çalışırdı. 1648-ci ildə II Şah Abbasın əmri ilə qızılbaş sərkərdəsi Rüstəm xanın başçılıq etdiyi şah qoşunları Kaxetiyyaya daxil olaraq Teymurazı İmeretiyyə çəkilməyə məcbur etdilər. Bu dövrdə Səlim xan Şəmsəddinli Gəncə xanı idi. Şah Kaxetiyanın idarə olunmasını da ona tapşırıldı.

1736-ci ilə qədər Şəmsəddin mahalı mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyinin tərkibində mövcud oldu. Bütün bu müddət ərzində sultanlığı Səlim xanın nəvə-nəticələri idarə edirdilər. 1736-ci ildə III Şah Abbas qəflətən vəfat etdi. Bundan istifadə edən Nadir xan Əfşar Muğanda qurultay çağırırdı və tacqoyma mərasimi keçirərək özünü şah elan etdi. Qarabağ bəylərbəyisi Uğurlu xan Ziyadoğlu da bu qurultayda iştirak edirdi. Səfəvilər münasibətdə öz sədaqəti ilə seçilən Uğurlu xan mərasimdə Nadirin şah elan olunmasına qarşı çıxdı. Bu hadisədən sonra Nadir şah Ziyadoğlularının hərbi-siyasi qüdrətini sarsıtmaq üçün əvvəllər Uğurlu xanın hakimiyyəti altında olan Qarabağın erməni Xəmsə məliklərinə müstəqillik verdi. Nadir şah bununla kifayət-lənməyərək Şəmsəddin, Qazax, Borçalı mahallarının idarə olunmasını da Ziyadoğluların əlindən alaraq gürçü çarı Teymuraza tapşırıldı. Qarabağın cavanşir, otuzkilər, kəbirli tayfaları Xorasana sürgün olundular. Uğurlu xanın tabeçiliyində yalnız Gəncə əyaləti qaldı.

Şəmsəddin mahalı gürçü çarlarının hakimiyyəti altında olduğu illərdə də mahalı şəmsəddinli tayfasından, Səlim xanın nəslindən olan bəylər idarə edirdilər. Mahalın əhalisi gürçü çarlarına ancaq vergi ödəyirdi.

1747-ci il iyun ayının 20-də sui-qəsd nəticəsində Nadir

şah öldürdü. Şahın ölümündən sonra onun yaratdığı mərkəzləşdirilmiş dövlət müstəqil hakimlər tərəfindən idarə olunan xanlıqlara və sultanlıqlara parçalandı. Nadir şahın qəfil ölümündən istifadə edən Ziyadoğlular nəslinin nümayəndəsi II Şahverdi xan özünü müstəqil Gəncə xanlığının xanı elan etdi. Tovuzun məşhur bəylərindən olan Allahyar bəy Zülqədərovun babası Allahverdi xan isə Şəmsəddin mahalını eyni adlı sultanlığa çevirdi.

II Şahverdi xan Qarabağ xanı *Pənahəli xandan* və onun oğlu *İbrahimxəlil xandan* çəkindiyinə görə gürçü çarları Teymuraz və II İraklı ilə saziş girərək onlardan asılı vəzifyətə düşmüdü. 1760-ci ildə II Şahverdi xan vəfat etdi. Hakimiyyətə onun oğlu Məmmədhəsən xan gəldi. Özünün iyirmi illik hakimiyyəti dövründə Məmmədhəsən xan Gəncə xanlığının Kartlı və Kaxeti çarlarının təsi-rindən tamamilə qurtarmasına nail oldu. 1780-ci ildə o, öz qardaşı Məmməd xan tərəfindən öldürdü. Həmin ildə II İraklı və İbrahimxəlil xanın qoşunları Gəncəni tutdular. Gözləri çıxarılmış Məmməd xan Şuşa qalasına salındı. İbrahimxəlil xan öz adamı Həzrətqulu bəyi, II İraklı isə öz nümayəndəsi Keyxosrov Andranikəşvilini Gəncəyə hakim təyin etdi. 1783-cü ildə Gəncə camaati Ziyadoğlular nəslindən Hacı bəyin başçılığı altında bu hakimlərə qarşı üsyan qaldırdılar. Qarabağ xanı İbra-himxəlil xan da üsyançırlara kömək etirdi. O, gürçü nümayəndəsinin qovulmasına və Gəncədə yalnız öz nümayəndəsinin qalmasına çalışırdı. Lakin üsyançılar gürçü nümayəndəsi ilə birlikdə onun nümayəndəsini də şəhərdən qovdular. Hadisələr belə şəkil alanda II İraklı 1784-cü ilin payızında polkovnik S.Burnaşevin başçılıq etdiyi rus qoşunlarının köməyi ilə Gəncəyə hücum etdi. Hacı bəy Dağıstan'dan kömək istədi. Dağıstan feo-dallarının işə qarışması II İraklınin hücum

planını pozdu. Bəzi Azərbaycan xanları Şuşa qalasına salınmış Məmməd xanı yenidən Gəncəyə hakim təyin etmək fikrinə düşdülər. Bunu başa düşən İbrahimxəlil xan onu edam etdi. Məmməd xanın onunla birlikdə Şuşa qalasına salınmış qardaşı Rəhim xan həbsdən qaçaraq Gəncəyə gəldi və hakimiyyəti əla keçirdi. İki ildən sonra 1786-cı ildə İbrahimxəlil xan II İrakli ilə birlikdə Gəncəni tutaraq Ziyadoglular nəslindən *Cavad xanı* Gəncəyə hakim təyin etdi.

Öz hakimiyyəti illərində Cavad xan Borçalı, Qazax və Şəmsəddin mahallarının yenidən Gəncə xanlığına birləşdirilməsinə nail oldu. Bundan sonra Cavad xan öz hakimiyyətini möhkəmləndirmək üçün o zaman Zaqafqaziyadakı rus qoşunlarının baş komandanı general V.Zubova müraciət edərək Rusiya dövlətinin himayəsinə keçmək istədiyini bildirdi. Bu ərəfədə rus çarıçası II Yekaterina vəfat etdi və rus qoşunları Azərbaycandan geri çağırıldılar.

Ruslar geri çəkiləndə Gəncə qalasını Cavad xana yox, öz müttəfiqləri olan gürcü çarı II İraklıya verdilər. Bu xəbəri eşidəndə Qarabağ xanı İbrahimxəlil xan və Şəki xanı Səlim xan öz qoşunları ilə Gəncəyə gəldilər. Onlar gürcü çarı II İrakli ilə məsləhətləşdikdən sonra onun



adından öz müttəfiqləri Şəmsəddin sultanı Ali sultanı Gəncəyə hakim təyin etdirər. Cavad xan qaćmaq istədi. Cavad xanın həyat yoldaşı Şükufə xanım çox ağıllı və tədbirli qadın idi. O, Cavad xanı qaćmağa qoymadı. Şükufə xanım Ali sultanın yanına öz etibarlı adamını göndərərək bir zamanlar onu dar ağacından necə xilas etdiyini yadına saldı və xahiş etdi ki, Cavad xanı el-oba arasında pisikdirməsin, onun xeyrinə xanlıq titulundan imtina etsin. Son dərəcə nəcib bir insan olan Ali sultan Şükufə xanımın xahişini dinləyən kimi Cavad xanın hüzuruna gələrək ona tabe olduğunu və onu Gəncə xanı kimi tanındığını bildirdi. Onun bu hərəkətindən sonra o biri xanlar da Cavad xanın Gəncə xanı olmasına razı oldular. Ali sultan Cavad xanın naibi oldu. Şəmsəddin mahalının idarə olunması isə Ali sultanın qardaşı Nəsib sultana tapşırıldı.

XIX əsrin birinci yarısında Azərbaycan torpaqları çar Rusiyası tərəfindən işgal olunduqdan və Şəmsəddin sultanlığı süqut etdikdən sonra Şəmsəddin mahalının dağlıq ərazilərinin böyük bir hissəsi, o cümlədən Tovuz qalası da ermənilərə verildi. Azərbaycanda və Ermənistanda Sovet hökuməti qurulandan sonra ermənilər Şəmsəddin mahalının onlara verilən dağlıq hissəsində özlərinə rayon yaratırdılar. Onlar bu rayona Şəmsəddin adının təhrif olunmuş formasında Şəmşəddin adı verdilər. Ermənilər *Tovuz qalasının* adını ermənicə "qala" mənasını verən Berd sözü ilə əvəzləşdirildilər.



## Kərbəlayı Qurbanlı nəslidir

Bu gün Əmirli torpağında tarixi Hun düzündə elimizin-obamızın Dədə Qorquduñ boy boyladığı, soy soyladığı oğuz köklü nəsilləri yaşayır. Qanında, genində ulu əcdadlarımızın vətən, torpaq sevgisini daşıyan belə nəsillərdən biri də Azərbaycanın xəritəsində Tovuz rayonunun Cilovdarlı kəndində məskunlaşan **Kərbəlayı Qurbanlı** nəslidir.

Kərbəlayı Qurbanlı nəslinin əsasını qoyan Kərbəlayı Qurban təqribən 1790-cı ildə Şəmsəddin mahalının Cilovdarlı kəndində dünyaya gəlib. Dövrünün imkanlı adamlarından olan Kərbəlayı Qurbanın Şəmsəddin mahalının düzənlilik və dağlıq hissələrində geniş torpaq sahələri olub. O, Kiçik Qafqaz dağlarının ətəklərindən Kür çayına tərəf uzanan Xunam düzünün bərəkətli torpaqlarından əkinçilik üçün istifadə edib. Dağların yamaclarındaki şirali otlarla örtülmüş biçənəklərdə isə mal və qoyun sürünlərini saxlatdırıb. Kərbəlayı Qurbanın gənclik dövründə Şəmsəddin mahalının imkanlı adamları yay gələndə öz heyvanlarını indiki Ermənistanın Berd rayonunun ərazisində yerləşən Murğuz dağındaki Gözəldərə yaylaqlarına aparırdılar. Kərbəlayı Qurbanın Gözəldərə yaylaşında xeyli örüş torpağı vardi. Yayda onun çobanları mal və qoyun sürünlərini həmin yaylaq torpaqlarına köçürürdülər.

Kərbəlayı Qurban Şəmsəddin sultanlarının nəslindən bir qadın ailə həyatı qurmuşdu. Bu qadından onun bir neçə övladı dünyaya gəlmişdi. Onlardan yalnız Əli adlı oğlunun adını öyrənmək mümkün oldu.

Kərbəlayı Qurbanın oğlu Əli də ata-babalari kimi Şəmsəddin mahalında yaşamış və öz şəxsi təsərrüfatını

idarə etmişdir. Əlinin də Qurban adlı bir oğlu olmuşdur. Qurban da babası kimi Kərbəla ziyarətinə getdiyi üçün el arasında ona da Kərbəlayı Qurban deyiblər.

Kərbəlayı Qurban varlı adam olmaqla yanaşı həm də camaat arasında böyük nüfuz sahibi olub. Elə buna görə də onu Cilovdarlı kəndinə koxa seçiblər. Koxa işlədiyi dövrdə o, camatla ədalətli rəftar edib, heç kəsi güdəzə verməyib, həmişə ehtiyacı olanlara əl tutub. Camaat da ona hörmət, ehtiram göstərib, yolunu saxlayıb, bir sözünü iki etməyib.

## *Kərbəlayı Qurbanın ailəsi*

Kərbəlayı Qurban Şəmsəddin mahalının **Əlimərdanlı** kəndindən Qazax Hasanlı nəslindən Koxa Mələk Qazax Hasan qızı ilə ailə həyatı qurmuşdu. Bu qadından Kərbəlayı Qurbanın Əhməd, Rəsul, Məmməd, Məhəmməd, Bibixanım adlı övladları dünyaya gəlib. Onlardan Əhməd cavan ölüb, ailə qurmayıb. Kərbəlayı Qurbanın o biri övladlarının nəvə-nəticələri isə bu gün Tovuzda və Azərbaycanın başqa guşələrində yaşayırlar.



Rəsul kişi və Mileyla xanım

Kərbəlayı Qurbanın həyat yoldaşı Koxa Mələyin mənsub olduğu Qazax Hasanlı nəslİ Şəmsəddin mahalının şan-söhrətlİ nəsillərindən idi. Əslən Qazax mahalının Qıraq Kəsəmən kəndindən olan bu nəslin Kəsəmənin Ağçuxahlar, Budurlu, xalq qəhrəmanı Qaçaq Kərəmin mənsub olduğu Mollazallar, 1920-ci ildə Azərbaycanı işgal edən XI Qızıl Ordu hissələrinə qarşı Azərbaycanın millətçi qüvvələrinin təşkil etdikləri Gəncə üsyaninın qəhrəmanlarından olan Samuxlu Qaçaq Məmmədqasımın mənsub olduğu Arıxlı nəsilləri ilə qohumluq əlaqələri vardi. Qeyd etmək istəyirəm ki, Qaçaq Məmmədqasım çox igid adam olmuşdur. Gəncə üsyani yatırıldıqdan sonra o, 1934-cü ilə qədər silahlı dəstələr yaradaraq Sovet hökumətinə qarşı vuruşmuşdur. 1934-cü ildə Türkiyəyə keçən Qaçaq Məmmədqasım ömrünün sonuna qədər orada Elazığ vilayətində yaşamış, ailə həyatı qurmuşdur. Onun böyük qızı Həbibənin Türkiyənin hakim Ədalət və İnkışaf Partiyasından millət vəkili olan oğlu **Şuay Alpay** 2011-ci ildə Azərbaycana gəlmış, Samux rayonuna gedərək baba yurdunu ziyarət etmişdir.



### *Koxa Mələyin qardaşı İsmayılin əhvalatı*

Koxa Mələyin qardaşı İsmayııl pəhləvan idi. Onun nə qolunu əyən, nə də kürəyini yerə vuran olmamışdı. Ona görə də Əlimərdanlı kəndinin koxası Kərbəlayı Hüseyin Kərbəlayı Pənah oğlu Tiflisə, Gəncəyə və başqa şəhərlərə səfərə çıxanda onu da dəvət edirdi. Bir dəfə koxa ilə İsmayııl Gəncəyə gedirlər. O zaman belə bir adət varmış.

Xalq bayramları zamanı İrandan Azərbaycanın şəhərlərinə pəhləvanlar gəlmişlər. Onlar şəhərlərin baş meydanlarında çıxışlar edir, müxtəlif hərəkətlər göstərirmişlər. Tamaşaşa yiğilan adamlar da pəhləvana müxtəlif qiymətli hədiyyələr vermişlər. Bəzən də pəhləvanlar tamaşaşa gələnlərin arasından çıxan güclü adamlarla gülüşmişlər.

Koxa ilə İsmayııl Gəncədə olanda da şəhərə İrandan məşhur bir pəhləvan gəlibmiş. Pəhləvan müxtəlif hərəkətlər göstərəndən sonra camaata üz tutaraq soruşur ki, bəlkə aranızda kimse mənimlə güləşmək istəyir? Camaatdan səs çıxmır. Pəhləvan bir də tamaşaşa yiğilan şəhər əhlinə müraciət edir:

-Hamınızın qarşısında söz verirəm ki, kim mənim dizlərimi yerə götürə bilsə, aldiğım hədiyyələrin hamisini ona verəcəyəm.

Yenə də camaatdan səs çıxmır. İsmayııl koxaya deyir:  
-Hüseyin əmi, icazə versən onun dizlərini yerə götürərəm.

Koxa İsmayılinin sözündən sevinir:  
-Sən onun dizlərini yerə götürə bilsən, sənə bir üçillik cöngə bağışlayaram.

Pəhləvan üçüncü dəfə camaata müraciət edir. İsmayııl cuxasının ətəklərini kəmərinə taxıl meydana çıxır. Pəhləvan onun üstünə şığıyır. İsmayııl pəhləvanın ortasından tutub sixir, onu yuxarı qaldırıb yerə vurur. Pəhləvanın dizləri yerə elə zərbələ dəyir ki, o, ayağa durubilmir. Camaat İsmayılı alqışlayır. Koxa isə onun alnından örərək deyir:

-Qoy onun hədiyyələri özünə qalsın! Sənə bir yox, iki cöngə bağışlayıram.

Onlar işlərini görüb şad-xürrəm kəndə qayıdırular. Kəndə gələn kimi koxa İsmayıla iki cöngə bağışlayır.

Sonralar Kərbəlayı Hüseyin kişinin oğlu Ali İsmayılin



qızı Əsmət xanımıla ailə həyatı qurur. Bu izdivacdan Tovuzun böyük sənətkarları Aşıq Nəcəf və Aşıq Məhəmməd, onların qardaşları Həsən və Mirzə, bacıları Mərmər və Zərnə dünyaya gəlirlər.

### *Odu sönən yurd yerləri*

Kerbəlayı Qurbanın özünün və övladlarının əsas yaşayış, yurd yeri olan Cilovdarlı kəndinin adına yazılı mənbələrdə ilk dəfə 1853-cü ildə Tiflis şəhərində tərtib olunmuş "Kavkazskiy kalendär na 1854" (1854-cü il üçün Qafqaz təqvim) toplusunun 480-485-ci səhifələrində rast gəlinir. Haqqında söhbət gedən Cilovdarlı kəndi keçmişdə Axınca çayı ilə Kür çayının qovşağından gündoğana tərəf yerləşirdi. Kənd Axınca çayı tərəfdən Bozalqanlı, gündoğan tərəfdən Düz Qırıxlı kəndləri ilə qonşu idi. Cilovdarlı kəndinin çox əlverişli coğrafi şəraiti vardi. Qışlaq yeri kimi kəndin torpaqları əvəzsiz idi. Kürün sahili boyu uzanan meşələrdə o qədər ot, yarpaq

olurdu ki, heyvanlar üçün qışa əlavə ot tədərük etməyə ehtiyac olmurdı. Adamlar qış aylarında odun sarıdan da korluq çəkmirdilər. Kəndin 700 hektardan çox öruş yeri vardi. Əsasən qoyunçuluq və maldarlıqla məşğul olan əhalı varlı yaşıyordı. Yallağa hazırda Ermenistan Respublikasının Berd rayonunun ərazisində yerləşən Qaranlıq dərəsi, Çiçəkli boyun, Gözəldərə yaylaqlarına gedirdilər. Yazda Əmirli ellərinin köyü başlananda Cilovdarlı camaatinin da mal və qoyun sürürləri yaylaq yollarında qatara düzüldü. Payız gələndə köç yaylaqdan geri qayıdırı.

1920-ci ildə qurulan Sovet hökuməti insanların yüz illərdən bəri qararlaşan həyat tərzinin nizamını, ahəngini pozdu. Kolxoz qurmaq bəhanəsi ilə adamların torpaqlarını, mal-qarasını, təsərrüfat alətlərini əllerindən aldilar. Torpaqsız, əmlaksız qalmış insanları zor gücünə kolxozlara yazmağa başladılar. O dövrda Tovuzda xeyli alman yaşıyordı. Bunlar 1812-13-cü illərin Napoleon mühərribələrindən sonra Avropanı büryən acılıq və səfələtdən can qurtarmaq üçün Rusiya ərazilərinə köçmüdürlər. 1819-cu il may ayının 10-da Şəmsəddin sultanlığı ləğv olunduqdan sonra Rusiya hökuməti mahalın ərazisinə xeyli alman köçürüdü. Almanları ən müabit torpaqlarda yerləşdirildilər. Tovuza gələn almlar əsasən indiki Tovuz şəhərinin yerləşdiyi ərazidə məskunlaşmışdılar. *Nemsə küçəsi*, *Nemsə parkı* adları on-



lardan yadigar qalıb. Almanlar məskən saldıqları yerləri hər şeydən qabaq yaşamaq üçün ən zəruri vasiylərlə təmin edirdilər. Onlar Tovuza kəhrizlərlə dağlardakı bulaqlardan təmiz içməli su çəkmışdilər. Bu kəhrizlərin bəziləri və onların Tovuzda tikdikləri şərab zavodu hələ də qalır.

Kolxozlaşma başlananda bolşeviklər almanlardan da kolxoza daxil olmalarını tələb etdilər. Onlar iki şərtlə kolxoza daxil olmağa razılıq verdilər. Birincisi kolxoza qurmaq üçün lazım olan torpağı onlar özləri seçmək istəyirdilər. İkincisi onların quracaqları kolxozdə ancaq almanlar olacaqdı, buraya bir nəfər də olsa başqa millətin nümayəndəsi daxil olmayıacaqdı. Bolşeviklər onların tələbləri ilə razılaşdırıllar. Almanlar da kolxoza qurmaq üçün Cilovdarlı kəndinin ərazisini seçdilər. Beləliklə cilovdarlıların ata-baba yurd yerləri almanlara verildi. Almanlar həmin ərazilərdə nümunəvi təsərrüfat yaratdılar. Onlar gözəl üzüm bağları saldılar, çoxlu akasiya ağacları əkdirler. Akasiya ağaclarının odunçağı bərk olur və torpaqda çürümür. Onlardan arabalar üçün ox düzəldir, üzüm bağlarında dirök kimi istifadə edirdilər. Yazda akasiya ağacları çiçəkləyirlər. Arıların onların salxım halında olan ətirli çiçəklərindən çəkdikləri bal çox qiymətli olur.

Almanların qurduqları kolxoz 1941-ci ilə qədər yaşadı. Böyük Vətən müharibəsi başlananda onları SSRİ-nin daxili rayonlarına sürgün etdirilər.

1928-ci ildə cilovdarlıları Xunam düzünə köçürüdlər. Onlar da orada özlərinin kolxozonu yaratdılar. Kərbəlayı Qurbanın nəslinin nümayəndələri də hamı kimi Xunama köçdülər və yeni yaşayış yerində özlərinin yeni həyatlarını qurmağa başladılar. Cilovdarının köhnə yurd yerindəki qışlaq yeri isə 1991-ci ildə SSRİ dağılana qədər heç bir kolxoza və sovxoza verilmədi.

## Kür üstündə keçən ömür

Kərbəlayı Qurbanın oğlu **Məmməd** çox qoçaq oğlan idi. Məmməd Kürün sahilində qayğısız böyümüşdü. Atası kəndin koxası olsa da, özünü kənd uşaqlarından üstün tutmaz, həmişə onlarla birlikdə gəzib dolanardı. Kürün sahilində böyüyən uşaqların iki böyük əyləncəsi vardı. Balıq tutmaq və Kürü üzüb keçmək. Məmməd başqa uşaqlardan fərqli olaraq balıq tutmayı sevmirdi. Ancaq Kürün gur sularını sinəsi ilə yararaq bu dəlisov çayı üzüb keçməkdən ləzzət alırdı. Yaz daşqınları zamanı, babalarımızın dili ilə desək Kür ağac başı ilə gələndə də Məmməd boz, bulanlıq ləpələrlə döyüşə-döyüşə qarşı sahili keçirdi.

Cilovdarlı kəndinin qanşərində Kürün sol sahilində Şavadın meşəsi yerləşirdi. Bu meşə allahın yaratdığı bir möcüzə idi. Orada əsrlərin yadigarı olan nəhəng palid, qarağac, qovaq ağacları ilə yanaşı çoxlu tut, kol armudu, nar, iydə, alça, yemişan ağacları bitirdi. Ağacların başlarına sarmaşan cir üzümlər, böyürtikan və zirnic kolları bu meşəni keçilməz bir cəngəlliyyə çevirmişdilər. Bu cəngəlliyyin içərisində meşədə yaşayan vəhşi çöl donuzlarının açıqları ciğirlərdən başqa bir yol yox idi. Yaşlı kişilərin söylədiklərinə görə keçmiş zamanlarda Şavadın meşəsində ayiya da rast gəlmək olurmuş. Şavadın meşəsi həm Çar hökuməti, həm də Sovet hökuməti illərində əlinə silah alaraq xalqın qeyrətini çəkən qaçaqların məskəni olub. Kür sahillərinin söhərət və bərəkəti olan bu gözəl meşə XX əsrin səksəninci illərində Şəmkir Su Elektrik Stansiyası tikiləndə keçmiş SSRİ-nin

paytaxtı Moskva şəhərindəki nazirliklərin birində oturan bir erməni məmərunun təklifi ilə su altında qoyularaq məhv edildi.

Bir dəfə yaz daşqınları zamanı Kərbəlayı Qurbanın camışları Kürü üzüb Şavadın meşəsinə keçmişdilər. Camaat bundan xəbər tutanda bəziləri təəssüflənirdilər ki, yaxşı camışlar idi, heyif onlardan. Bəziləri də deyirdilər ki, buna baxın, kəsək durub daşın halını ağlayır, Kərbəlayı Qurbanın o qədər pulu var ki, istəsə lap bir sürü camış alar. Üzgütülər isə sevinc içinde idilər. Onlar Kərbəlayı Qurbana üz tutaraq deyirdilər:

-Ay koxa, heyifdir o heyvanlar, meşəyə girsələr bir də qayıtmayacaqlar. İki nəfərik, hərəmizə bir camış ver, gedib onları gətirək.

Bu zaman Kərbəlayı Qurbanın gedən söhbəti diqqətlə dinləyən və bunun nə ilə qurtaracağına gözləyən oğlu Məmməd dilləndi:

-Mən ölməmişəm ki, atamın camışları meşədə qalır.

Məmməd sözünü bitirən kimi öz kəhər atının belinə sıçrayıb Kürə tərəf çapdı. Bir nəfər Kərbəlayı Qurbanın başına yığılan adamlara səsləndi:

-Oğlani saxlayın! O, hələ cavandır. Bilməyir ki buna Dəli Kür deyiblər. Onunla zarafat etmək olmaz. Kür çox əjdəha kimi oğlanları udubdur.

Kərbəlayı Qurbanı elində tutduğu qəlyanı dodaqlarına sıxdı, onu var qüvvəsi ilə sümürdü, havaya bir topa acı tənbəki tüstüsü buraxaraq arxayınlıqla dilləndi:

-O mənim oğlumdursa, Kür onu axitmaz!

Kərbəlayı Qurbanın qohumlarından və onun xatirini istəyənlərdən bir neçə adam da atlarını minib Məmmədin arxasında sürdülər. Onlar Kürün sahilinə çatanda gördükleri mənzərədən heyrətə düşdülər. Məmməd qəzəbli dalğaları yara-yara qarşidakı sahilə tərəf üzündü.

Onun atı isə sahildə dayanıb sahibini gözləyirdi. Xeyli müddət sularla çarpışdıqdan sonra Məmməd qarşidakı sahilə çıxdı. Adamların üstündən elə bil ki, dağ götürdülər. Hami dərindən nəfəs aldı. Məmməd əlinə bir ağac alıb camışlarını meşədən çıxardı və onları sahilə tərəf qovdu. Heyvanlar özlərini suya vurub geri qayıtmağa başladılar. Onlar sahilə çıxana qədər Məmməd ağacların altında oturub dincini aldı. Nəhayət axırınca camış da sudan çıxdı. Bu dəfə Məmməd özünü suya atdı. Xeyli üzəndən sonra yolunu gözləyən adamların alqış sədaları altında o da sağ-salamat sahile çıxdı. Həmin gün Kərbəlayı Qurban bir cöngə kəsdirib camaata payladı.

Kürü keçib camışlarını qaytarandan sonra Məmməd bütün gecəni yata bilmədi. Başından müxtəlif fikirlər keçirdi. Doğrudan da bu Kür nə qədər insanları öz sularında qorq edərək bir əjdəha kimi udmuşdu. İnsanlara kömək etmək lazımdı. Məmməd biliirdi ki, Əmirli camaatinin məskunlaşduğu ərazidə Kürün üstündə bir neçə yerdə gəmi işləyir. Ürəyindən keçirdi ki, onun da bir gəmisi olsa, çox yaxşı olardı. O da adamları Kürün üstü ilə o tərəf bu tərəfə keçirərdi. Ancaq Məmməd ürəyindən keçənləri atasına demədi. Bu iş üçün o, hələ çox cavan idi. Kürün üstündə gəmi işlətmək insandan böyük təcrübə tələb edən iş idi.

İllər tez keçirdi. Bir gün Kərbəlayı Qurban baxanda gördü ki, oğlunun ailə qurmaq vaxtıdır. O, Məmmədi Qaraxanlı kəndindən Novruz Əliyevin atasının bacısı Səlmi xanımla evləndirdi. Kərbəlayı Qurban oğluna nə az, nə çox, düz üç gün-üç gecə toy çaldırdı. Toyun aşığı Bozalqanlı Aşıq Hüseyin idi. Toylarından bir il keçəndən sonra Məmmədin Səlmi xanımdan bir oğlu oldu. Oğlanın adını Teymur qoydular.

Məmməd kişinin oğlunun adının Teymur qoyul-

masının maraqlı tarixi vardi. Kərbəlayı Qurbanın Şəmsəddin mahalının rus ordusunda qulluq edən generalları Mirzə Hacı bəy Novruzov və Kərim bəy Novruzovla uzaq qohumluq əlaqələri vardi. Onların sürürlərini Qars yaylaqlarına da Kərbəlayı Qurbanın çobanları aparırdı. Kərbəlayı Qurbanın oğlu Məmmədə Mirzə Hacı bəyin oğlu **Teymur bəy Novruzov** bir vaxtda anadan olmuşdular, yaşıd idilər. Sonralar Teymur bəy hərbçi olmuşdu. 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti qurulanda müstəqil dövlətimizin ordusunda qulluq edən Teymur bəyə 1919-cu ildə general-major rütbəsi verilmişdi. Teymur bəy 1920-ci ildə Azərbaycan Sovet Rusiyasının XI Qızıl Ordu hissələri tərəfindən işğal olunanda başqa millətçi Azərbaycan zabitləri ilə birlikdə Gəncə şəhərində qiyam qaldıraraq bu orduya qarşı vuruşmuşdu. Gəncə qiyamı yatırıldıqdan sonra o, bu qiyamın sağ qalan təşkilatçıları ilə birlikdə Azərbaycanı tərk edərək mühacirətə getmişdi. Xalqımızın qəhrəman oğlu general-major Teymur bəy Novruzov 1961-ci ildə 81 yaşında Fransanın Nitse şəhərində dünyasını dəyişmiş və orada dəfn olunmuşdur. Allah rəhmət etsin! Kərbəlayı Qurban öz nəvəsinə həmin Teymur bəyin adını qoymuşdu. Kitabımızın sonrakı səhifələrində görəcəyik ki, Teymurun həyatı da Teymur bəyin həyatı kimi faciələr içərisində keçmişdir.

Teymurun 6 yaşı olanda anası Səlmi xanım qəflətən xəstələnərək dünyasını dəyişdi. Uşağa Məmmədin bacısı Bibixanım baxmağa başladı. Məmmədin dünyaya, həyata olan maraqlı tamam səndü. Hər dəfə balaca oğlunun



**Teymur bəy**

həsrətli gözlərinə baxanda gözlərinin yaşını saxlaya bilmirdi. O, elə bir iş tapmaq istəyirdi ki, həm özünün fikri dağılsın, həm də oğluna anasızlığını unutdura bilsin. Bu fikirlər içində çıxış yolu tapmayan Məmməd boş vaxtlarında atını sürüb gəmi işləyən yerə gedir, atını bir yerə hörükleyib saatlarla gəmiçinin hərəkətlərini izləyirdi. Bir müddət keçəndən sonra Məmməd bu min-valla demək olar ki, gəmiçilik sənətini əməlli-başlı öyrənə bildi. Məmməd öz arzusunu atasına demək qərarına gəldi. Bir gün səhər yeməklərini yeyəndən sonra Məmməd atasından soruşdu:

-Ata, gərək ki, Aşağı Ayıflı kəndində sənin Hüseyin ağa adlı bir dostun vardı?

Kərbəlayı Qurban təccübə ogluna təref baxdı:

-Hüseyin ağa yenə də mənim dostumdur. Necə bəyəm? Məmməd ürəyindəki fikrini atasına açıqladı:

-Ata, deyirlər ki, o kişi yaxşı gəmi düzəldir. Şəmkirdən Girzana qədər Kürün üstündə işləyən gəmilərin çoxunu o düzəldib. İstəyirəm ki, ona bir gəmi düzəltdirək. Cilovdarlı kəndinin də Kürün üstündə öz gəmisi olsun.

Kərbəlayı Qurban oğlunun sözlərindən heyrətləndi:

-Kürün üstündə gəmi işlətmək hər oğulun işi deyil. Bəs bu gəmini kim işlədəcək?

Atasının suali bu şəkildə verması Məmmədin ümidişlərini artırdı. O, inamla cavab verdi:

-Mən işlədəcəyəm!

Qurban kişi oğlunu fikrindən çəkindirmək istədi:

-Camaat da deyəcək ki, Koxa Qurban oğlunu Dəli Kürün üstündə gəmiçi işlədir.

Məmməd inadından dönəmedi:

-Bunun nəyi pisdir ki?

Qurban kişi deməyə söz tapmadı. Məmməd isə atasını razi salmağa çalışdı:

-Savab qazanmaq üçün buradan Kərbəlaya gedib-gəlmisən. Mən də savabı bu yolla qazanacağam.

Oğlu ilə aralarında olan bu söhbətdən sonra Kərbəlayı Qurban Hüseyn ağanı Cilovdarlıya dəvət etdi. Hüseyn ağa Girzanda gözəl bir gəmi düzəldti. O, işlədiyi müddətdə Məmməd bütün günün onun yanında olurdu. Hüseyn ağa işləyə-isləyə həm də Məmmədə gəmiçilik sənətinin incə-liklərindən danışır, ona köhnə gəmiçilərin başlarına gələn maraqlı əhvalatlardan söh-bət açırdı. Gəmi hazır olandan sonra Məmməd Girzan kəndinə köcdü və ömrünün sonuna qədər Kürün üstündə gəmisi ilə adamları bir sahildən o biri sahilə keçirməklə məşğul oldu.

Atasının gəmiçi işlədiyi illər Teymurun usaqlıq həyatının ən gözəl, maraqlı günləri idi. O, bu günləri heç vaxt unutmurdu. İsti yay günlərində atası gəmi ilə insanları bir sahildən o biri sahilə keçirəndə o da gəminin qırğıından yapışaraq o biri sahilə tərəf üzür, suyun dərin yerinə çatanda gəmiyə dırmaşıր, oradan Kürə tullanaraq sürətlə sahilə tərəf üzürdü. Bu hərəkətləri sayəsində Teymur hələ 10-11 yaşı olanda mahir bir üzgüçüyə çevrilmişdi.



## Qanlı hekayət

1928-ci il cilovdarlılar üçün kədərli bir il oldu. Düzdür, il yaxşı keçirdi, çöllərdə yovşanın ətri adamı bihuş edirdi. Ancaq adamlar illərdən bəri yaşadıqları, hər daşında, torpağında, dərəsində bir xatirə yatan ata-baba torpaqlarından, yurd yerlərindən ayrılmış məcburiyyətdə qalmışdılar. Bolşeviklər bu torpaqları kolxoz yaratmaq üçün Tovuzda yaşayan almanlara vermişdilər. Artıq alman koloniyasının tovuzluların Kal adlandırdıqları aşısaqqalı Karl başda olmaqla alman nümayəndləri ərazini gəzir, öz gələcək planlarını götür-qoy edirdilər. Cilovdarlılar isə kolxoz yaratmaq üçün Xunam düzündə onlara verilmiş torpaqlara köçürüdlər. Onlar da burada özlərinə yeni kənd salmalı idilər. Az-çox imkanı olanlar Ermənistanın Sovet hökuməti qurulandan sonra Şəmsəddin mahalının torpaqları hesabına yaradılmış qonşu Şəmsəddin (indiki Berd) rayonunun bütün günü Tovuzda iş axtaran ermənilərinə sarı torpaq və samandan ayıbalası kərpic kəsdirir və onlardan özlərinə balaca evlər tikirdilər. Evlərin üzərini qamışla örtür, onun da üstündən sarı torpaqdan hazırlanmış palçıqdan suvaq çəkirdilər. Yaşamaq üçün tikilan evlərin yanından mal-qara və qoyunlar üçün uzun tövlələr tikirdilər. Pulu olmayanlar isə tələm-tələsik içərisində daldalanmağa qazma damlar tikir, ailəsini oraya yiğirdilər. Kənd camaatının mal-qoyunu hələ Kürün sahilindəki qışlaq yerlərində idi. Söz gəzirdi ki, Xunama köçən kimi bolşeviklər bütün mal-qoyunu adamların əlindən alıb kolxoza verəcəklər. Bu xəbər çıxandan sonra ağılli və zirək adamların ayağı Qovlardakı mal bazارından

kəsilmirdi. Onlar öz mallarını yavaş-yavaş burada xırda edirdilər.

Cilovdarlı kəndinin başqa sakinləri kimi Kərbəlayı Qurbanlı nəslinin də ata-baba torpaqlarını almanınla vermişdilər. Ancaq onların mal-qarası və qoyun sürünləri çox idi. Əgər gəzən xəbərlər doğru idisə, bu qədər vərdövləti Xunama aparıb bolşeviklərə yem etmək ağılsızlıq olardı. Nəslin aqsaqqalları məsləhət etdirilər ki, hər ailə üçün bir neçə inək, at, öküz, bir qədər də qoyun saxlaşınlar. Qalan malları isə Xunama köçməmiş satıb pula çevirsirlər. Saxlamaq üçün pul daha etibarlı və təhlükəsiz idi. Gələcəkdə hər şey yaxşı olsaydı, pul olan-dan sonra mal-qoyun almaq çətin deyildi.

Teymurun atası Məmmədin ondan bir neçə yaş böyük olan qardaşı Rəsul bir neçə il idi ki, həmkəndlisi Kərbəlayı Paşa ilə Qovlarsarı bazarda alver edirdi. Onlar bazardakı bütün dəllalları və ulamçıları tanıydılar. Onları tanımadan bazarda mal satmaq müşkül məsələ idi. Adamı bir su içim saatda aldadıb yola salardılar.

Cilovdarlı ilə Qovlarsarı arasındaki yoluñ uzunluğu təqribən on beş-iyirmi kilometr olardı. Bu yolu bir gündə həm getmək, həm bazarda alver etmək, həm də geri qayıtməq at və faytonların əsas nəqliyyat vasitəsi olduğu o keçmiş əyyamlarda qeyri-mümkün bir şey idi. Ona görə də daimi olaraq bazara gedib-gələn adamlar hər şeydən qabaq orada qonaq evi tapirdilər. Kərbəlayı Paşa ilə Rəsul da bazardan yuxarıda özlərinə bir qonaq evi tapmışdır. Evin qadını bir az ayağı sürüşkən idi. Rəsulla onun arasında gizli məhəbbət əlaqəsi yaranmışdı. Qonşular bunu hiss etmişdilər. Bir gün onlardan biri qadının ərinə dedi ki, sənin qonağın düz adama oxşamır. Ev sahibi hiss etdirmədən arvadı ilə Rəsulun hərəkətlərinə göz qoymağa başladı. O, gördü ki, imkan düşdükcə onlar bir-birinə göz-

qaş edirlər. Kişi Rəsulu öldürmək qərarına gəldi. Növbəti bazar günü o, arvadına belə bir tapşırıq verdi:

-Ola bilsin ki, axşam mən evə bir az gec gəldim. Qonaqların süfrəsini bacanın altında açarsan. Ortalığa da çəraq yandırıb qoyarsan ki, mən gələnə qədər onlar rahat çay-çörək yeyib, səhbət etsinlər.

Bazara getmək vaxtı çatanda gözlənilmədən Rəsulun işi çıxdı. Kərbəlayı Paşa bazara Məmmədlə gedəsi oldu. Onlar bazarda aldıqlarını aldılar, satdıqlarını satdilar, axşam düşəndə qonaq evinə getdirilər. Qadın ərinin tapşırıldığı kimi qonaqlara bacanın altında süfrə açdı, ortalığa yanar çəraq qoydu. Məmməd çox gözəl idi. Ev sahibinin arvadı ona həvəslə qulluq edirdi. Ev sahibi əlində tūfəng bacadan burları görürdü. Arvadının hərəkətlərindən o, Məmmədi Rəsul hesab etdi. Ev sahibi Məmmədi nişan alıb tətiyi çəkdi. Məmməd bircə onu deyə bildi ki, bircə dəfə qapınızı açıb bir qismət çörəyinizi yemişdim, niyə zəhər etdiniz? Ev sahibi başa düşdü ki, səhv edib. O, Kərbəlayı Paşanı da vurmaq istədi. Kərbəlayı Paşa çərägi söndürüb qaranlıqda qəbristanlığa tərəf qaçıdı və köhnə bir qəbrin içində gizləndi. Ev sahibi nə qədər axtarsa da, onu tapa bilmədi. Kərbəlayı Paşa bir müddət qəbrin içində qaldı. Ətraf sakitləşəndən sonra o, qəbirdən çıxıb piyada özünü Cilovdarlıya çatdırıldı. O, Rəsulu tapıb olanları ona danişdi. Rəsul günahını başa düşdü. Məmmədin meyidini gətirmək üçün səhər açılmamış Qovlarsariya araba göndərdilər. Səhər Məmmədin meyidini Cilovdarlıya götirdilər.

Atası vurulanda Teymurun on iki yaşı vardı. Girzanda yaşadıqlarından baş verənlərdən xəbərsiz idi. Səhər tezdən o, atını minib heyvanlarını çölə aparmışdı. Günorta üstü olardı. Teymur gördü ki, ona tərəf bir atlı

gəlir. Atlı onun yanına çatanda salam-kəlamsız dedi:

-Ay oğul, atan bərk xəstələnib, özünü ona çatdır. Heyvanlarından narahat olma, onlara mən baxacağam.

Teymur quş kimi atının belinə sıçrayıb Cilovdarlıya tərəf sürdü. Dünya gözündə qaralmışdı. Axınca çayını, Bozalqanlı qışlaşğını necə keçdiyindən xəbəri olmadı. At da sanki onun ürəyindəki narahatlığı hiss etmişdi, var qüvvəsi ilə irəliyə tərəf çapırdı. Kəndə çatanda Teymur özü də, atı da qan-tərə batmışdı. Atasını hələ götürməmişdilər. O, heç kimə bir söz demədən atasının soyuq cənazəsini qucaqlayıb onun üz-gözündən öpürdü. Adamlar da ağlayırdılar. Təkcə Teymurun əmisi oğlu Əşrəf ağlamırdı. Onun gözlərində qısaq qığılçımları yanındı.

Məmmədi Cilovdarlı qəbristanlığında doğmalarının yanında torpağa tapşırıldılar. Molla duasını oxuyub qırğığa çekiləndən sonra Əşrəf əmisinin qəbrinin başına keçdi və hamının eşidəcəyi bir səslə and içdi:

-Əmi, məzarının başında and içirəm ki, sənin qanını yerdə qoymayacağam, qisasını alacağam.

## Buzlu, şaxtalı 1929-cu il

İlin axırına qədər köhnə Cilovdarlı kəndində Kürün qırğında heç kəs qalmadı. Hami elliklə Xunama köçdü. Rəsul Xunamda özüne çiy kərpicdən ikiotaqlı bir ev tikdirmişdi. Qohumlar məsləhət etdilər ki, Teymur üçün də ayrıca bir ev tikdirsinlər. Ancaq Rəsul onların təkliflərini heç eşitmək də istəmədi:

-Teymur qardaşımın yeganə oğul yadigarıdır. Bundan sonra o mənim övladlarımın şahidir. Evim də, eşiym də onundur.

Teymur əmisi evində yaşamağa başladı. Rəsulun həyat

yoldaşı Mileylə xanım ona çox yaxşı qulluq edirdi. Uşaq sinmasın deyə o, yeməyin də, geyməyin də yaxşısını ona verirdi. Qohumlarla söhbət edəndə Mileylə xanım deyirdi ki, heç vaxt onu balalarından seçməyəcəyəm, elə edəcəyəm ki, Teymur yetimliyini hiss etməsin. Ancaq bibisinin bütün cəhdlərinə baxmayaraq Teymurun ürəyində və gözlərində bir ata niskili, ata həsrəti vardi. Bu niskil onun ürəyindən və gözlərindən heç zaman silinmədi.

Məmmədin birinci həyat yoldaşı dünyasını dəyişəndən sonra Anası Koxa Mələk onu qardaşı İsmayılin qızı Reyhan xanımıla evləndirmişdi. Reyhan xanım əvvəlcə əmisi Alisgəndərin oğlu Səmədullahın həyat yoldaşı olmuşdu. Reyhanın Səmədullahdan Məmməd adlı bir oğlu dünyaya gəlmİŞdi. Əliyev Məmməd Səmədullah oğlu sənət aləmində Cavan Alay kimi tanınan Şair Alay Səmədovun atası idi.

Səmədullah çox igid adam idi. Tovuzun tanınmış adamları ondan qorxurdular. Bir gün onlar bir adama xeyli pul verərək Səmədullahı yaylaq yolunda vurdurmuşdular. Səmədullahın bibisi oğlu Əşrəf də onun qatilini öldürmiş, evini yandırmışdı.

Məmmədin ikinci həyat yoldaşı Reyhan xanımdan Mələk adlı bir qızı olmuşdu. O, vurulanda bu qızının dörd yaşı vardi. Məmmədin ölümündən sonra Məmməd Səmədullah oğlu anası Reyhani və bacısı Mələyi Əlimərdanlıya öz yanına köçürdü. Mələk Əlimərdanlıda böyüdü və Əlimərdanlıda Qələndərli nəslindən Şəmsəd İbad oğlu ilə ailə qurdu.

Xunamda məskunlaşma çox çətin gedirdi. Yeni Cilovdarlı kəndinin mənzərəsi cəhənnəmi xatırladırdı. Bir dənə də ağacın, yaşıllığın olmadığı düzün ortasındaki qazma damlar və balaca kərpic evlərin cansıxıcı

mənəzərəsi adamın ürəyini ağırdırdı. İçməli su yox idi. Adamlar heyvanlarını suvarmaq üçün də su tapmırlılar. Hər iki məqsəd üçün 1879-cu ildə Nəsib sultanın nəvəsi Süleyman bəyin çəkdirdiyi Əmirli arxin suyundan istifadə olunurdu. Bu arxin da çəkilməsinin maraqlı tarixi vardı.

Nəsib sultanın nəvəsi Süleyman bəy Çar ordusunda qulluq edirdi. O, bu ordunun sıralarında polkovnik, bəzi köhnə kişilərin danışdıqlarına görə isə general-major rütbəsinə qədər yüksəlibmiş. Yeri gəlmişkən qeyd edim ki, Tovuzun bir çox nəsilləri kimi Kərbəlayı Qurbanlı nəslinin də Süleyman bəylə qohumluq əlaqələri olub. Belə ki, Koxa Mələyin anası Süleyman bəyin əmisi oğlu Şəmşəd ağanın bacısı idi. Süleyman bəy öz hərbi xidməti ərzində çox yerlər görmüşdü, böyük həyat təcrübəsi vardi. Bir gün o, Əmirli camaatının ağsaqqallarını bir yerə yığıb dedi:

-Dünya qarışır. Bizim isə əhalimizin sayı artır. Əgər Xunam düzünə su çıxartmasaq, gələcəkdə nəvənatıcılarımız çörək saridan korluq çəkəcəklər. Mən təklif edirəm ki, Xunam düzünə Torpaqqalaya qədər su arxi çəkək. Ağsaqqallar bəyin fikrini bəyəndilər. Tovuzun Ağdam kəndinin yaxınlığında arxin dəhnəsi üçün yer seçildi. Oradan Torpaqqalaya qədər arxin çəkilməsi üçün nəzərdə tutulan məsafə ölçüldü. Bu məsafə Əmirli camaatının nəsilləri arasında işlek kişilərin sayına görə bölündü. Camaat bu qiymətli işə elliklə çıxdı. On günə arx işləndi. On birinci gün Süleyman bəy bütün Əmirli camaatını arxin dəhnəsi olan yerdə dəvət etdi. Bəy yaxşı hazırlıq gördürüdü. Cöngələr qurban kəsildi. Arxa su buraxıldı. Hami süfrə başında əyləşəndə Süleyman bəy ayağa qalxdı, üzünü arxin dəhnəsinə tutaraq danışmağa başladı:

-Ey Əmirli camaati! Bu gün biz hamımız birlikdə böyük bir iş gördük. Biz on günlük zəhmətimizlə övladlarımızı gələcəkdə çörək dərdi çəkməkdən azad etdik. Bu işimizə görə onlar həmişə bizə rəhmət oxuya-caqlar. Xunama su çıxartmaq mənim arzum idi. Mən bu arzuma çatdım. İndi sizdən iki xahişim var. Birincisi mehribanlığınıizi, birləyinizi həmişə belə qoruyub saxlayın. İkincisi öləndə məni elə yerdə dəfn edərsiniz ki, oradan baxanda Əmirli arxinin dəhnəsi görünsün. Əmirli camatı bəyin hər iki vəsiyyətini yerinə yetirdi.

Adamlar həm içmək, həm də heyvanlarını suvarmaq üçün Əmirli arxin suyundan istifadə edirdilər. Adı günlərdə arxin suyu çox təmiz olurdu. Çünkü, o zaman arxa zibil atmırlılar, arxin suyunda cıraklı əşya yumurdular. Ancaq yaz aylarında dağlarda qarlar əriyəndə və yağlı günlərdə vəziyyət dəyişirdi. Bu zaman Əmirli arxin suyu bulanırdı. Belə olanda suyu su daşlarından keçirib içirdilər. Su daşları xüsusi olaraq su süzmək üçün ortası çökəldilmiş daşlar idi. Daşın çökəldilmiş hissəsi 15-20 litr su tuturdu. Təmizlənmək üçün daşın çökək hissəsinə tökülen su daşın alt təbəqəsindən damcı-damcı süzülərək onun altına qoyulmuş qaba yığıldı. Belə su bulaq suyu kimi təmiz olurdu.

Cilovdarların yayı da dözülməz olurdu. Bir dənə də kölgəlik ağacın olmadığı Xunam düzündə tarlalarda adamlar yandırıcı günəş şüalarından əziyyət çəkirdilər. Bütün bunlar azmiş kimi 1929-cu ilin qışı çox sərt keçdi. Güclü şaxtalar Kür çayını dondurdu. İçməli su çətinliyi yarandı. Adamlar ev heyvanlarını suvarmaq üçün qarı əridirdilər. Evləri qızdırmaq üçün odun və gərmədən istifadə olunurdu. Odunu Kürün sahilindəki meşələrdən araba ilə gətirildilər. Öküzlər sürüşməsin deyə Kürün üstünə saman tökərək yol düzəltmişdilər. Bu yolla ara-

balarla Kürün sol sahilindəki Uzunca meşəsinə keçir, oradakı ağacların qurumuş qol-budaqlarını doğrayıb arabalara yükleyərək kəndə gətirirdilər.

Bir dəfə axşam yeməyini yeyəndə Teymurun əmisi Rəsul oğlanları Şəmistanla Hidayətə tapşırıq verdi:

-Gedin, yatin! Səhər tezdən Uzunca meşəsinə oduna gedəcəyik.

Teymur Şavadın meşəsini görmüşdü. Atası gəmiçi işləyəndə dəfələrlə gəmi ilə Kür çayını o tərəf bu tərəfə keçmişdi. Ancaq o, Uzunca meşəsində olmamışdı. Qış vaxtı hər yerin qarla örtüldüyü bir vaxtda araba ilə oduna getməyin öz ləzzəti vardı. Teymur əmisi ilə oduna getmək arzusu ilə yuxudan hamidan qabaq durdu. O, əmisi və əmisi oğlanları ilə birlikdə süfrə arxasında əyləşəndə Rəsul kişi təəccübələ soruşdu:

-Teymur, oğul, sən niyə belə tezdən oyanıbsan?

Teymur cavab verdi:

-Mən də sizinlə oduna getmək istəyirəm.

Rəsul kişi razi olmadı:

-Ay oğul, hava çox soyuqdur, sən uşaqsan, bu şaxtada sənin çöldə nə işin var?

Mileylə xanım Teymurun tərəfini saxladı:

-Uşağı sindırma, qoy getsin! Əynini qalın geydirərəm. Arabada öküzlərə götürdüyüünüz otun üstündə əyləşər.

Rəsul kişi deməyə söz tapmadı. Teymur isə ürəyində bibisinə minnətdarlıq etdi. Mileylə xanımın çox böyük ürəyi vardı. Rəsul kişi özü də hər an Teymura qayğı ilə yanaşırdı. O, qardaşının yeganə oğul yadigarını incik salacaq bir iş görmürdü. İndi də qışın şaxtasında onun da onlarla birlikdə əziyyət çəkməsini istəmirdi. Axı Uzunca meşəsinə gedib-qayıtmış ažı 20 kilometr yol edirdi. Soyuq havada yolun əziyyətlərini də nəzərə alanda Rəsul kişinin nəzərində bu 13 yaşı uşaq üçün çox çətin və

əziyyətli bir iş idi. Ancaq burada Rəsul kişinin nəzərə almadığı bir şey vardı. O da Teymurun uşaq taxəyyülünün yaratdığı romantika idi. Təsəvvür edin ki, siz şaxtalı havada qarın üstü ilə oduna gedirsiniz. Ətrafdə canavarlar ulaşırlar. Ancaq siz qorxmadan irəliləyirsiniz. Bibisinin sözləri Teymuru xəyaldan ayırdı:

-Teymur, sən arabaya min!

Teymur arabaya minib əmisinin yolda öküzləri yemləmək üçün qoysduğu otların üstündə oturdu. Bu dəfə o, əmisinin səsini eşitdi:

-Ehtiyatlı ol, baltalar ayağını kəsməsin!

Rəsul kişi ilə Şəmistan da arabaya mindilər. Onlar yola düşdülər. Yolun düzənlilik hissəsini rahat getdilər. Qabaqa eniş vardı. Rəsul kişi ilə Şəmistan araba sürüşməsin deyə təkərlərə zəncir bağladılar. Öküzlər yavaş-yavaş arabanı enidən Kürün sahili boyunca uzanan düzənliyə çıxartdılar. Rəsul kişi arabanı dayandırdı. Onlar təkərlərə bağlıqları zəncirləri açdırıvə yollarına davam etdilər. Gördükleri Teymura ləzzət verirdi. Bircə onun xəyalında canlandırdığı arabanın arxasında qaçan canavarlar gözə dəymirdi.

Kürün sahilinə çatanda gördüyü mənzərə Teymuru valeh etdi. Onun nəzərində dünyanın ən böyük çayı olan Kür başdan-başa donmuşdu. Teymur Kürün sahilində böyümüşdü. Atası dəfələrlə gəmi ilə onu bir sahildən o birinə keçirmişdi. Bəzən isə adam olmayıanda o, saatlarla gəmidə oturub Kürün sularına tamaşa etmişdi. Elə olmuşdu ki, yeməklərini də gəmidə yemişdilər. Teymur Kürün daşan vaxtını da görmüşdü, quruyan vaxtını da. Bir dəfə yayda su elə azalmışdı ki, Əşrəf əlindən tutub yeriş-yeriş onu qarşı sahilə keçirmişdi. Ancaq Teymur belə mənzərə görməmişdi. Onlar saman tökülen yolla Kürün sol sahilindəki Uzunca meşəsinə keçdilər.

Uzunca meşesi Kürün sol sahili boyunca yuxarıda Qızıl yulğun meşəsinin qurtaracağından başlanıb aşağıda Ceyran çölündən baş götürüb düz Kürə dirənən Ayı dərəsinə qədər uzanırdı. Əmirli əllərinin qışlaq yerlərindən olan bu meşədə bəzən Sovet hökumətini qəbul etməyərək əlinə silah götürüb bu hökumətə qarşı mübarizə aparan qaçaqlar da gizlənirdilər. Əmirli camaatında satqınlıq olmadığını görə onlar bu meşədə əmin-axşayın yaşayırdılar. Tovuzun adlı-sanlı qaçaqlarından Qandal Nağı, Hacı Rəhim oğlu Zeynalabdi, Telli Əsəd uzun müddət bu meşədə məskən salmışdır.

Rəsul kişi kənddən çıxanda arabaya qoyduğu otdan öküzlərin qabağına tökdü ki, onlar dincəlib güclərini bərpa etsinlər. Sonra o, ətrafdakı quru çırplardan Teymur üçün ocaq qaladı. Rəsul kişi bu işləri görəndən sonra üzünü Teymura tutdu:

-Sən öküzlərimizdən muğayat ol. Ara bir də ocağa çılpırı at ki, ocaq sönməsin. Həm özün üzüməyəsən, həm də biz üzüyəndə gəlib qızınaq. Arabadan da aralanma, meşə canavarla doludur.

Rəsul kişi ilə Şəmistan arabanın götürəcəyi qədər odun qırıldıdan sonra Teymurun yanına gəldilər. Ocağa bir qədər çırpı atdırılar. Əllərini qarla yuyub süfrə açdırılar. Yeməklərini yeyəndən sonra arabanın içində qalan otu bir qırğıq qoydular ki, yolda dinc yerə çıxanda yenə öküzləri yemləsinlər. Onlar qırdıqları odunları arabaya yüklədilər. Yerə boşaldıqları otu arabanın qabaq qolunun üstünə sərdilər. Əmisi Teymura dedi:

-Sən otun üstündə oturub cilovları tutacaqsan. Cilovları boş yerə çəkib öküzləri incitmə. Qabaq yoxusdur. Özləri gedəcəklər. Bircə qarasuyun yanından keçəndə öküzlərə su verəcəyik.

Rəsul kişi Teymura tapşırıqlarını verəndən sonra onlar

kəndə təref üz tutdular. Teymur arabanın qabaq qolunun üstündə əyləşib cilovları tuturdu. Əmisi ilə Şəmistan isə biri arabanın sağı, o biri isə solu ilə irəliləyirdi. Kürə keçdilər. Bir qədər gedəndən sonra qarasuya çatdırılar. Havadaki saxtaya baxmayaraq qarasu buglanırdı. Əmisinin göstərişi ilə Teymur arabanı dayandırdı. Şəmistan kənddən çıxanda götürdüyü vedrə ilə qarasudan su gətirib öküzləri suvardı. Qabaq yoxuş idi. Öküzlərə dinclik verəndən sonra hərəkətə başladılar. Rəsul kişinin öküzləri güclü öküzlər idi. Onlar birinci yoxusu çətinlik çəkmədən çıxdılar. İkinci yoxusun ayağında rahat yer vardi. Rəsul kişi burada heyvanlara bir az da dinclik verdi. Öküzlər tərəpənəndə bir də ikinci yoxusun başında dayandılar. Rəsul kişi onların hərəsinin qabağına bir çəngə ot tökdü. Öküzlər otlarını yedilər, güclərini bərpa etdilər. Daha yol rahat idi. Axşamüstü gəlib evə çatdırılar.

### **Yeni həyatın yeni faciələri**

Kolxozi quruculuğu çox çətin bir şəraitdə başlandı. Torpağı və var-dövləti zorla əllərindən alınmış insanlarda nə yaşamağa, nə də işləməyə həvəs yox idi. Kolxozi quruluşu insan istismarının ən dəhşətli metodudur. İnsanlar qazanclarının nə olacağını bilmədən səhərdən axşama qədər kolxozi tarlalarında və müxtəlif təsərrüfat işlərində işləməli idilər. Heç kəs işdən qala bilməzdidi. Etiraz edənləri ailəsi və uşaqları ilə birləkdi Rusiya, Qazaxıstan və Özbəkistanın insan yaşamayan guşələrinə sürgün edildilər. Çox zaman isə “Üçlü” adlanan hərbi səhra məhkəmələri kolxozi quruluşunun düşmənlərini və imkanlı adamları camaati qorxuya salmaq üçün elə onların gözləri qabağında gülələyirdilər. Bu isə haqli

narazılıqlara səbəb olurdu.

1929-cu ildə Şəkinin Göynük kəndində Molla Mustafa Şeyxədənin başçılığı altında böyük bir silahlı üsyən baş verdi. Az bir vaxtda üsyən ətraf kəndləri və rayonları da əhatə etdi. Şəmkir rayonunun Düzərli kəndindən olan Hacı Axund da başına xeyli adam yiğaraq hökumətə qarşı çıxdı. Tovuzun Əmirli ellərindən Qaraxanlı kənd sakini Hacı Rəhim oğlu Zeynalabdi hər vasitə ilə Hacı Axunda kömək edirdi. Bozalqanlı kəndinin koxası Kərbəlayı Əsəd Paşa oğlu da dəstə bağlayıb Ceyran çölünə çəkilmişdi. Bu üsyənləri yatırmaq üçün bolşeviklər Şəkiyə nizami ordu qüvvələri yeritdilər. O biri üsyənciləri isə NKVD qüvvələrinin köməyi ilə məhv etdilər.

Bütün bunlar Rəsulun gözləri qarşısında baş verirdi. Var-dövlətlərinin könüllü olaraq hökumətə təhvil vermələrinə, kolxoza daxil olmalarına baxmayaraq ataları Kərbəlayı Qurban uzun müddət koxa işlədiyinə görə onlar hökumətin nəzərində etibarsız adamlar hesab olunurdular.

Xunama koçəndən sonra Kərbəlayı Qurbanlı nəslini hökumətin nəzərindən sala biləcək bir əhvalat da baş verdi. Məmmədin ölümündə Kərbəlayı Paşanın heç bir günahı olmasa da, hamı deyirdi ki, Məmmədi o güdəza verib. Buna görə də Kərbəlayı Qurbanlı nəslinin həm qocaları, həm də cavanları aşkarada hiss etdirməsələr də, gizlində Kərbəlayı Paşanı aradan götürmək isteyirdilər. Kərbəlayı Paşa da aysiq adam idi. Onlara öz məqsədlərini həyata keçirməyə imkan vermirdi.

Məmmədin qardaşı Məhəmmədin oğlu **Əşrəf** çox qorxmaz oğlan idi. Kərbəlayı Paşanın qardaşı Həsən taxıl əkmişdi. Kərbəlayı Paşa bilirdi ki, Kərbəlayı Qurbanlılar onu vuracaqlar. O, taxılı sulamağa Həsəni göndərdi. Kərbəlayı Qurbanın bacısı oğlu Çopur Ali oğlu bunu

biləndə Əşrəfi də götürüb suyun dəhnəsi olan yerə getdi. Onlar Həsənin suyunu kəsdilər. Həsən suyu açmağa gələndə Əşrəf onu güllə ilə vurub qaçaq düşdü.

Rəsul Cilovdarlı kəndində yüksək nüfuz sahibi idi. Ölkənin qarşıq vaxtında onun xalq arasındaki nüfuzu bolşeviklərə çox lazım idi. Qardaşı oğlunun qaçaq düşməsinə baxmayaraq Rəsul Cilovdarlı kəndinə kənd sovetinin sədri, o zamankı dillə desək ispolkom təyin etdilər. Rəsul başa düşürdü ki, onun bu vəzifəyə təyin olunması bir sınaqdır. Buna görə də o, var qüvvəsi ilə çalışırıdı. Yuxunu özünə haram etmişdi. Bəzən səhəri də sahələrdə açırdı. Ancaq nə qədər işləsə də, çalışsa da, bir gün bolşeviklərin əlinə onu da məhv etmək üçün fırsat düşdü.

Yayın cirhacır vaxtı idi. Camaat Xunam düzündə taxıl biçirdi. Hökumət kolxoçuları ruhlandırmak üçün onlara zəhmət haqqından əlavə un, qənd, çay, şəkər tozu norması verirdi. Bu məhsulları ispolkomlar rayon mərkəzindən götürür, sonra isə sahədə işləyən adamlara paylayırdılar. Rəsul rayon mərkəzindən bir araba qənd, şəkər, çay və başqa zəruri məhsullar götürüb kəndə qayıtmışdı. O, bu məhsulları adamlar günorta üstü fasiləyə çıxanda onlara paylamaq üçün arabanı bacardığı qədər tez sürməyə çalışırıdı. Hava çox isti idi. Göydən od yağırdı. Kəndin kənarında bir göl düzəltmişdilər. Arabır arxin suyunu açıb gölü su ilə doldururdular ki, arxin suyu kəsiləndə adamlar heyvanlarını oradən suvarsınlar. Susuzluqdan yanana kəllər gölə yaxınlaşanda arabanı çəkib suya saldılar. Özləri də sərinləşmək üçün suyun içində uzandılar. Rəsul nə qədər çalışsa da, onları göldən çıxara bilmədi. Arabanın içindəki qənd, şəkər tozu, duz kimi məhsullar əriyib suya qarışdı, un, çay kimi məhsullar isə yararsız vəziyyətə düşdü. Bu hadisədən sonra “Üçlük” Rəsulu

camaatın gözü qabağında mühakimə etdi. Rəsul başına gələnləri olduğu kimi danışdı. Camaatın arasından biri ayağa qalxıb çıığrımağa başladı:

-O, xalq düşmənidir, bunları qəsdən edib. Atası Kərbəlayı Qurban da koxa idi. Onu cəzalandırmaq lazımdır ki, başqalarına da dərs olsun!

Bu zaman ixtisasca müəllim olan Tapdıq adlı bir kişi ayağa durub Rəsulü müdafiə etdi:

-O, bunları qəsdən etməyib. Yayın istisindən yanın heyvanlar arabanı çəkib gölə salıbdır. Burada nə var ki?

Ancaq kim idi Tapdıq kişinin sözünə qulaq asan. Rəsul həbs etdilər. O, tək deyildi. Həmin vaxtlarda Tovuz rayonunun Qovlar kəndindən Hacıyev Əli Əsgər oğlu, Əlimərdanlı kəndindən Muradov Qadir Məşədi Bəşir oğlu və başqaları da Sovet hökumətinə qarşı təbliğat apardıqları üçün “Üçlük” adlanan hərbi səhra məhkəməsinin qərarı ilə həbs olunmuşdular. Dustaqları bir neçə gün Tovuz şəhərində NKVD-nin zirzəmisində saxladıqdan sonra xüsusi vaqonla Bakıya göndərdilər. Qatar Tovuz dəmir yolu vağzalından tərpənəndə dustaqlar imkan tapıb vaqonun pəncərəsindən məktub tullamışdilar. Bu məktub onların çoxu, o cümlədən Rəsul kişi üçün son məktub oldu.

Rəsul kişini və yoldaşlarını Bakı şəhərindəki Bayıl türməsinə saldırlar. Onları burada bir neçə gün təkadamlıq kameralarda düzülməz şəraitdə saxladılar. Bayıl türməsindəki rütubətli kameralara gün işığı düşmərdi. Yerə su tökürdülər. Üstündə oturmağa heç nə yox idi. Kameranın divarına bərkidilmiş taxta çarpayını isə ancəq gecə açırdılar. Dustaqları səhərlər bir neçə saat türmənin höyətinə gəzintiyə çıxarırdılar. Onlar yalnız bu zaman günəş işığını görürdülər.

Bir müddət Bayıl türməsində qalandan sonra dustaqları

qalarla Rusyanın Arxangelsk vilayətinə göndərdilər. Onlar burada ağac tədrükü ilə maşğul olurdular. Bu çox çətin iş idi. Arxangelsk vilayətində sürgün höyatının bütün dəhşətlərini öz üzərində sıyan, taleyin xoş bir təsadüfü nəticəsində bu cəhənnəmdən xilas olaraq vətənə qayıdan Qovlar kənd sakini Hacıyev Əli Əsgər oğlunun sonralar nəvəsi Əsgərov Əsgər Məhəmməd oğluna etdiyi söhbətlərdən:

-Arxangelskdə dustaqları çox çətin şəraitdə saxlayırdılar. Onlar qaranlıq baraklarda yatırdılar. Vitamin çatmadığından adamların dişləri töküldü. Yayda dustaqlara gicitkən yiğdirirdi. Gicitkəndən turşu qoyur, qışda onlara verirdilər ki, sinqə xəstəliyinə tutulmasınaqlar. Bu da kömək etmirdi. Tif xəstəliyi də adamları bir yandan qırırdı. Bit yarımcən dustaqları yeyirdi. Odeyalları çırpanda yer tökülen bitlər qarı qara rəngə boyayırdı. Bizi işə kiçik qayıqlarla aparırdılar. Bir də gördürün ki, bir adam qayığın kənarından suya düşdü. Heç kim onu xilas etmək haqqında düşünmürdü. Əksinə canını bu cəhənnəmdən qurtardığı üçün ona paxılıq edirdilər.

Rəsul kişini də bu cəhənnəmə atdırılar. Sürgünə gedəndən sonra ondan heç bir xəbər gəlmədi.

Rəsul kişinin ailəsi 1953-cü ilə qədər Sovet hökumətinin düşməni kimi siyasi basqı altında yaşadı. 1953-cü ildə İ.V.Stalin vəfat etdi. 1954-cü ildə Rəsul kişi bərəət qazandı. Bu zaman Rəsul kişinin höyatda olub-olmadığını heç kəs bilmirdi.



## Ürəkləri dondurən 1937-ci il

1937-ci ildə əmisi Rəsul həbs olunub Rüsiyaya sürgünə göndəriləndən sonra ailənin bütün yükü Teymurla əmisi oğlanlarının ciyinə düşdü. Əmisinin Teymurdan 9 yaşı böyük olan oğlu Şəmistan müəllim idi. Rəsulun o biri oğlanları da işləyib ailəyə kömək edə bilərdilər. Ancaq atalarının gözlenilmədən həbs olunması onların hamisini sindirmişdi. Onlar bundan sonra nə edəcəklərini bilmirdilər. Mileyə xanım da baş verən hadisədən bərk sarsılmışdı. Buna baxmayaraq övladlarını başına yiğib onlara ürək-dirək verirdi:

-Ay bala, tutulan tək sizin atanız deyil. Allahın kəraməti böyükdür. Bir yandan bağlayanda bir yandan da açır. İnsallah bizə da bir qapı açılar.

Mileyə xanım düz deyirdi. İnsan çətinliyə düşəndə bir yandan da ruhdan düşərsə, əlini-qolunu bağlayıb acıqlaşşər, bir işlə məşgül olmazsa, onda o, məhv olar. Çətinliyə düşəndə gərək acıqlaşmayaşən, vəziyyətdən çıxmaq üçün mübarizə etməyi bacarasın. Şəmistan yaşça Teymurdan böyük olsa da, yetimliyin sərt üzünü görməmişdi. Teymur isə neçə il idi ki, atasız-anasız yaşayırırdı, yetimliklə yoldaşlıq edirdi. O da bibisinin sözünə güc verdi:

-Bibi, narahat olma. Artıq böyümüşük, yekə kişilərik. İşləyənlərdən nəyimiz əskikdir? Ağlımız başımızdadır, qolumuzda da kifayət qədər güc-qüvvətimiz var. Hamidan yaxşı işləyəcəyik. Əmmim vəzifədə olduğu vaxtdan da yaxşı yaşayacaqıq. Düşmənlərimiz kənardan baxıb bizə gülməyəcəklər, həsəd aparacaqlar.

Teymurun sözləri bibisinin kövrəltə də, onun mərdliyi

onu sevindirdi. O, doğma balası kimi sevdiyi qaynı oğlunu qucaqlayıb alnından öpərək dedi:

-Mən də sizin qeyrətinizə güvənirəm.

Bu söhbətdən bir neçə gün sonra hava qaralanda Rəsulun həyətində bir atlı dayandı. Həyətdəki itlər onu tanıldıqlarından hürümədilər, yavaşça zingildədilər. Gələn adam astadan ev adamlarını çağırmağa başladı. İçəridəkilərin hamısı bu səsi tanıdlar. Gələn Teymurun dayısı Novruz Əliyev idi.

Əslən Qaraxanlı kəndindən olan Novruz Əliyev Tovuzda rəhbər vəzifədə işləyirdi. Təkcə vəzifəsinə görə deyil, həm də insanlığına, şəxsiyyətinə görə Tovuz camaati bu insanı sevir və ona yüksək məhəbbət bəsləyirdi. El dilində söyləsək Novruz Əliyev Tovuzun qan barışdırıran kişilərindən idi. Teymur dayısını içəri dəvət etdi. Əmisi oğlu İdris atı tövlyə çəkib başına arpa torbası keçirdi. Mileyə xanım samovarı alıdırdı. Bir azdan süfrə arxasında söhbət başlandı. Novruz Əliyev ailənin ümumi vəziyyəti ilə maraqlandı. Sonra o, ailə üzvlərinin hamısı ilə ciddi söhbətə keçdi:

-Əgər bu iş siyasi iş olmasaydı, mən Rəsulun həbs olunmağa qoymazdım. Bilirsiniz ki, "Üçlük" mühakimədən adamlara heç kəs kömək edə bilmir. İndi bir şeyi yadınızda saxlayın ki, sizin hamınız mənim bacım övladlarınızınız. Sizə bacardığım qədər kömək edəcəyəm. Heç kimdən qorxmayın. Bircə hökumətin işində fəal olun. İşə hamidan qabaq girin, hamidan sonra çıxın. Atanızın düşmənlərinə sizə pislik etmək üçün bəhanə verməyin.

Novruz Əliyev Rəsulun uşaqlarına və bacısı oğluna öz tapşırıqlarını verib getdi. Onun bu qəfil gəlişi bütün ailə üzvlərinin ürəyini ümidi doldurdu.



Novruz Əliyevin tapşırığından sonra Teymur və əmisi oğlanları kolxozun işində daha çox fəallıq göstərməyə başladılar. Onlar bütün günü təsərrüfatda çalışırdılar. Texnika yox dərəcəsində idi. Otu və taxılı əllə biçirdilər. Ot biçəndə əsas biçin alətləri kərənti, taxıl biçəndə isə oraq idi. Otu kərənti ilə biçirdilər. Biçilən ot sahədə bir az quruyan kimi onu arabalarla nəzərdə tutulan yerlərə daşıyıb tayalara vururdular. Taxılı isə oraqla biçirdilər. Biçilən taxılı dərzlərə vururdular. Taxıl dərzlərini arabalarla xırmana daşıyırdılar. Xırmandan taxıl döyülrək küləşdən ayrılır, sonra da anbarlara daşınır. Çörək çox qiymətli idi. Yerə bircə qoma (dərz) taxıl salanları Sovet hökumətinin düşməni kimi çox ağır cəzalandırıldılar. Ot biçini də çətin idi. Yayın istisində qaynar günəş şüalarının altında işləmək adamları haldan salırdı. Bütün bu çətinliklərə sinə gərərək Teymur və əmisi oğlanları var qüvvələri ilə çalışırdılar ki, necə olursa olsun ailənin qışa olan çörək ehtiyatını hazırlasınlar ki, heç kəsə möhtac olmasınlar. Əmisi Rəsul sürgün olunandan ailənin kişi üzvlərinin məsuliyyəti birə beş artmışdı. Novruz Əliyevin tapşırığı isə bu məsuliyyəti daha da artırılmışdı. Teymurgil ailənin bütün işlərini öz aralarında bölmüşdülər. Teymur maldarlıqla məşgul olurdu. O, hər gün günəş doğmamış yuxudan durur, səhər yeməyini yeyir, sonra da bibisi Mileylənin içərisinə onun üçün yemək qoymuş torbanı da götürüb Sovet hökumətinin əllərindən almadığı, ailənin ehtiyacları üçün saxladığı heyvanlarını çölə otarmağa aparırdı. Heyvanlar bir neçə saatlıq inək və camışdan ibarət idi. Teymur öz mallarını əsasən kəndin alt tərəfindən axan Kür çayının sahilindəki cala və kiçik meşəliklərdə otarındı. Çünkü camışlar rəməlik yerlərdə gəzə bilmirdilər. Kürün sahilində isə həm ot bol olurdu, həm də su vardi. Kürün qırğındı Teymurun özü üçün də məşəliyyət tapıldığından o, özü də darıxmırıldı. Sahildəki

böyükən kollarının üstü moruqla dolu olurdu. Heyvanlar yataşanda Teymur doyunca moruq yeyirdi.

Teymur çox zaman mallarını Azərbaycanın ən qiymətli tarixi abidələrindən biri hesab olunan Torpaqqalanın şərqi tərəfdən düz ayağında Kürün sahilində yerləşən geniş calaya apardı. Heyvanlar burada doyana qədər otlayırdılar. O isə Kürün sahilindəki ağacların altında oturub Torpaqqalanın əzəmətli və vahiməli mənzərəsinə tamaşa edirdi. Teymur bilmirdi ki, bu qalanı Kürün sahilində bu torpaqların əzəli sakınları olan ulu babalarımız hunlar ucaldıblar. Elə uşaqlıqdan sevib əzizlədiyimiz, üzümüzü yovşanlarına sürtə-sürtə qoynunda boy-a-başa çatdığını Xunam-Hun düzü də öz adını onların adından götürüb.

Teymur üçün Torpaqqala Kürün sahilində yerləşən hündür və böyük bir təpə idi. O, Xunam düzündən dərin dərələrlə ayrıldı. Çox böyük olduğuna görə dağa bənzəyirdi. Kürün sahilində ikinci belə bir yüksəklik yox idi. Hər tərəfdən sildirilmişlər əhatə olunması onu əlçatmadı. Elə bil ki, qədim dövrüm insanları onun yamaclarını yonaraq belə hala salmışdır. Torpaqqalanın sırrını bilən yox idi. Bircə onu deyirdilər ki, çox qədim dövrlərdə Xunam düzündə elə Xunam adlı bir şəhər olub. Torpaqqala bu şəhərin ən güclü müdafiə istehkamı olmuş. Xalqın yaddaşında nəsildən nəsilə keçərək yaşıyan və bu günümüze çatan rəvayətlərə görə qədim zamanlarda Torpaqqalada Salsal adlı bir türk pəhləvani yaşamış. Ona görə Torpaqqalaya el arasında Salsalın qalası da deyirlər. Elə olur ki, ərəb xəlifəsinin qoşunları Torpaqqalaya hücum edirlər. Salsal doğma şəhərinin müdafiəsinə qalxır. O, uzun müddət xəlifənin qoşunlarına qarşı vuruşur. Salsal xəlifənin güclü orduları ilə döyüşə-döyüşə geri çəkilir. Birdən arxadan onun kürəyinə nə isə toxunur. Salsal arxa yaxanda görür ki, onun kürəyinə toxunan atasının

məzarının üstündə ucaltdığı baş daşıdır. O, dəli bir nərə çəkərək irəliyə atılır. Ərəb orduları onun qabağında tab gətirməyərək geri çəkilirlər. Xəlifənin sərkərdəsi döyüşü dayandırıb onunla görüşür və ondan soruşur:

-Sən geri çəkilirdin. Birdən birə o qədər qüvvəni haradan aldin ki, mənim ordularımı qaçmağa məcbur etdin?

Salsal deyir:

-Mən geri çəkiləndə kürəyim atamın baş daşına toxundu. Mən atamın məzarından güc aldım.

Xəlifənin sərkərdəsi deyir:

-Sən şanlı bir qəhrəmansan. Mən Xunam düzünü və Torpaqqalanı mərdliyinə görə sənə bağışlayıram. Allahın dinini qəbul et və öz xalqınla bu gözəl diyarda əminənamlıq içərisində yaşa!

Xəlifənin sərkərdəsinin bu sözlərindən sonra Salsal və Xunamın camaati müsəlman dinini qəbul edirlər və ərəb orduları onların məmləkətinə toxunmur.

Sonralar Azərbaycana hücum edən monqollar şəhəri də, qalanı da dağidlırlar. Elə o vaxtlardan da bu yerlərdə insan yaşamır. Teymur Kürə daş tullaya-tullaya Torpaqqala haqqında yaşılı insanlardan eşitdiyi bu söhbatları yaddaşının əleyində keçirərək xatırlayanda birdən-birə onun yadına doğma kəndləri Cilovdarlarının kədərli taleyi düşdü. Bəli, bir zamanlar Kürün sahilində Cilovdarlı adında bir kənd vardı. Kürün şıltaq ləpələrinin səsindən nazlana-nazlana yuxuya gedər, günəşin şəfəqlərində yuyuna-yuyuna yuxudan ayılırdı. Adamlar burada illərdən bəri nağıllarda olduğu kimi rahat yaşıyırdılar. Birdən dünyanın o başında Rusiya adlanan bir məmləkətdə inqilab baş verdi. Bu inqilab Rusiyadan uzaqlarda yerləşən Azərbaycanda da inqilab yaratdı. Bir gün bu inqilablari yarananlar başlıdilar qapıları döyməyə. Adamlar soruşanda ki, nə var, nə olub, dedilər ki, biz in-

qilab etmişik, daha bizim dediyimiz kimi yaşayacaqsınız. Bu inqilabçılar insanların illərdən, əsrlərdən bəri formalanmış yaşayış tərzini, adət-ənənələrini dəyişdirməyə başladılar. Günlərin bir günü bu inqilabçılar kolxoz qurmaq fikrinə düşdülər. Onlar bir neçə ayın içində Cilovdarlı kəndinin bütün sakinlərini ev-eşiklərini tərk edib Xunam düzünə köçməyə məcbur etdilər. Onların evləri, ata-babalarının qəbirləri, sevincli-kadərli xatırələri köhnə yurd yerində qaldı. Heç kas bu işə etiraz edə bilmədi. Çünkü etiraz edənləri ya yerindəcə güllələyir, ya da onun əmisi Rəsul kimi heç zaman görmədikləri, haqqında başqalarının söhbatlarından eşitdikləri Sibir adlı soyuq bir cəhənnəmə sürgün edirdilər. Bəlkə nə vaxtsa Torpaqqala da belə bir hadisənin qurbanı olub? Teymurun başında dolanan bu suallara cavab tapmağa onun nə gücü çatırdı, nə də biliyi. Bu sualların cavabını Allahdan başqa heç kəs bilmirdi.

Torpaqqalanın yanında Sümüklü dərə adlanan bir dərə də vardi. Dərə köhnə insan sümükləri ilə dolu idi. Bu sümüklər və dərənin adı bizdən uzaq zamanlarda Torpaqqalanın ətrafinda gedən qanlı döyüslərdən xəbər verirdi.

Bütün günü tarixin sırlı, açılmaz düyünləri ilə baş-başa qalan Teymur bir də görərdi ki, günəş üfüqdə xeyli aşağı enib. O, Kürün sahilində yaz sellərinin gətirdiyi, su çəkiləndən sonra günəş şüalarının təsiri altında tamamilə qurumuş ağac budaqlarından bir neçə şələ düzəldib camışların belinə aşırardı. O, bu işi çox həvəslə görərdi. Xunam düzündə yandırmağa odun yox idi. Onun apardığı budaqlarla Mileylə bibisi ocaq qalayıb onlara çay-çörək hazırlayırdı.

Teymur 1938-ci ilə qədər belə çətin bir şəraitdə işlədi. 1938-ci ildə onu Sovet Orduşu sıralarına həqiqi hərbi xidmətə çağırıldılar.

## Əlvida, Xunam düzü!

Səhər təzə açılmışdı. Teymur və əmisi oğlanları yeməklərini yeyib işə çıxmağa hazırlaşırdılar. Bu zaman Mileylə xanım kəndin İspolkomunun at belində onlara tərəf gəldiyini gördü. Mileylə xanım dodağının altında söyləndi:

-Görəsən bu qaraxəbər səhər-səhər nə xəbər gətirir?

Onu qınamamaq olmazdı. Elə bir dövr gəlib çatmışdı ki, dövlət adamları gələndə insanlar onlardan yalnız bəd xəbərlər gözləyirdilər. İspolkom atını çəperin o biri üzündə saxlayıb səsləndi:

-Ay Mileylə bacı, Teymur evdədirse, onu bir çölə çağır. Mileylə xanım hirsli-hirsli soruşdu:

-Əmisini sürgünə göndərdilər. İndi də bu yetimin arxasincamı adam göndəririrlər?

İspolkom onu sakitləşdirmək istədi:

-Narahat olma, Teymuru hərbi xidmətə çağırırlar.

Mileylə xanım şübhədən qurtardı. O, içəri girib Teymuru həyətə çağırıldı. İspolkom əlində tutduğu çağırış vərəqəsini Teymura verib dedi:

-Oğul, üç gündən sonra Hərbi Komissarlıqda olmalısan. Çalış ki, gecikməyəsən. Bu gündən işə getməyə bilərsən.

İspolkom bunu deyib getdi. Əmisi oğlanları da işə getdi. Teymur atını tövlədən bayra çıxardıb yəhərlədi. Sonra da bibisinə dedi:

-Bibi, mənə də bir az yemək qoy, mən də gedəcəyəm. Bibisi təccübələ soruşdu:

-Ay oğul, səhər-səhər sən haraya gedirsən?

Teymuranın gözləri doldu. Ancaq bibisinə yalan danış-

maq istəmədi:

-Atamlı görüşməyə gedəcəyəm.

Bu dəfə Mileylə xanımın da gözləri doldu. O, ürəyində zəmanəyə lənət yağıdır-yağıdır evə girdi. Çok keçmədən Mileylə xanım Teymurun adətən mal otarmağa gedəndə götürdüyü çöl torbası da əlində bayira çıxdı. O, gətirdiyi torbanı Teymura verərək dedi:

-Çalış ki, çox yubanmayasan.

Teymur atını Qaraxanlıya tərəf sürdü. Qaraxanlıni keçib Əlimərdanlıya yetişdi. Əlimərdanlıni keçəndən sonra atın başını Girzana tərəf gedən araba yoluna çevirdi. Teymur yoluñ sağındakı və solundakı təpəliklərə baxa-baxa Samanuçanı yetişdi.

Samanuçan Əlimərdanlıdan Girzana gedən yoluñ üstündə yerleşən hündür bir yoxuşun adı idı. Arabalar bu yolu çox çatınlıkla enib-qalxırdılar. Nə vaxtsa kiminsə arabası bu yoxuşdan uşub samanı yola dağıldığına görə o vaxtdan el arasında bu yoxuşun adına Samanuçan deyirdilər. Samanuçanı keçəndən sonra o, Girzanın üstünə qədər getdi. Girzanın üstündən Zəkerəyə tərəf döndü. Axınca çayını keçib Bozalqanlı qışlaşında atdan düşdü. Ata bir az istirahət verdikdən sonra yenə yoluna davam etdi. Teymur Cilovdarlınn köhnə qəbristanlığında anası Səlmi xanımın qəbrinin önünde dayandı. Anasının qəbrini qucaqlayıb doyunca ağladı. Anası ilə vidalaşandan sonra o, atasının qəbrinə yaxınlaşdı. Teymur atası ilə də vidalaşandan sonra Bozalqanlı qışlaşının yanından Axınca çayını keçib Kürün sahilini ilə atını yuxarı sürdü. Bu yerlər onun ürəyində şirin xatırələr oyadırdı. Teymur Kürün sahilində atasının gəmi işlətdiyi yerdə də dayandı, bir xeyli Kürün sularına tamaşa etdi. Artıq Kürün sahilində ziyanət edəcəyi bircə yer qalmışdı. O da Muxtar bulağı idi. Teymur bulağın başında dayandı. Atı cidar-

layib bulağın başında süfrə açdı. Bu bulağın başında keçən xoşbəxt günləri yadına düşdü. Burada atası Məmməd kişi, əmisi oğlu Əşrəf neçə dəfə ona süfrə açmışdır, qulluq etmişdir. Bir dəfə də yenə Əşrəflə Muxtar bulağına gəlmişdir. Əşrəf dedi ki, sən burada gözla, mən tez qayıdacağam. Sonra o, tüsəngini də götürüb özünü Kürün qırağındakı meşəliyə verdi. Teymurun bütün diqqəti meşəliyə yönəlmüşdi. Bir müddət keçəndən sonra oradan fasilələrlə iki güllə səsi eşidildi. İkinci güllə səsindən az keçmişdi ki, Əşrəf ağacların arasından çıxdı. Onun tüsəngi ciynindən asılmışdı, əlində isə iki qırqovul vardi. Teymur ona sarı yüyürüb qırqovulları əlindən aldı. Onlar bulağın başına qayıtdılar. Əşrəf şəstlə dilləndi:

-İndi sənə bu Muxtar bulağının başında elə bir kabab çəkəcəyəm ki, ömrün boyu dadi damağından getməyəcək.

Əşrəf qırqovulları yoldu, ocaq qaladı. Sonra da yulğun budaqlarından şışlər düzəldərək elə bir kabab bişirdi ki, hələ də dadi Teymurun dodaqlarından getməyib. Teymur bulağın başında bibisinin qoyduğu azuqqələrdən yeyərək o xoşbəxt günlərini yadına salırdı. İndi o günləri geri qaytarmaq mümkünməyən deyildi. Artıq o günlərin üstünə zamanın qatı pərdəsi çökmüşdü.

Teymur yeməyini yeyəndən sonra daha heç bir yerdə dayanmadı. O, atın başını buraxdı. At da ona tanış olan cığırılla sahlbini yenə Xunam düzünə qaldırdı. O, Əlimərdanlıdakı qohumları ilə də görüşəndən sonra atın başını evlərinə tərəf döndərdi. Bu zaman özü də hiss etmədən dilindən bir nida qopdu:

-Olvida, Xunam düzü!

## Müharibə, ölümlə həyat arasında

Tovuzdan çıxan qatar Bakıya tərəf yola düşdü. Teymur qatar Tovuzdan bir xeyli aralanandan sonra öz yerinə uzanıb yuxuya getdi. Son günlər ora-bura qaçıldığından bərk yatmışdı. O, bir də səhər əsgər gedən çağırışçıların səs-küyünə ayıldı. Qatarın onun kimi ömründə bir dəfə də dəniz görməyən sərnişinləri dan yerinin şəfəqləri altında alışب-yanan Xəzərin laçivərd sularına tamaşa edirdilər. Həmişə gur dalğalarını qəzəblə qumlu sahillərə cirpan dəniz bu gün sakit idi.

Teymur Kürün sahilində böyümüşdü. O, elə bilirdi ki, dünyada Kürdən böyük su yoxdur. İndi birdən-birə qatarın pəncərəsindən qarşı sahilləri görünməyən Xəzərə tamaşa edəndə heyrot onu bürümüşdü. Teymur üzəyində deyirdi ki, yox, Kürü Xəzərlə heç müqayisə etmək də olmaz. İndi onun nəzərində Xəzərlə müqayisədə Kür bircə ovuc su idi. Əbəs yerə deməyiblər ki, çox yaşıyan çox bilməz, çox gəzən çox bilər. İndi bu üç illik əsgər həyatında o da çox yerlər gəzəcək, çox yerlər görəcəkdi.

Teymur身边的 bu fikirlərlə məşğul olduğu vaxtda qatar özünü Biləcər stansiyasına yetirdi. Azərbaycanın hər yerindən əsgər gedənləri buraya gətirirdilər. Biləcər respublikanın əsas toplanış məntəqəsi idi. Onları burada çox saxlamadılar. Səherisi gün təzədən qatara mindirib gələcək hərbi xidmət yerlərinə yola salırdılar. Yol çox uzun idi. Gecələr və gündüzlər bir-birini əvəz edirdi. Yol isə qurtarmırkı ki, qurtarmırkı. Ömürlərində bir dəfə də olsun uzaq səfərə çıxmayan gənc əsgərlərə elə gəlirdi ki, bu yolun sonu yoxdur. Ancaq yolun sonu var imiş. Bir neçə gündən sonra qatar Ukraynanın Xarkov şəhərində

dayandı. Bakıdan gələn gənc əsgərləri böyük-böyük edib xidmət edəcəkləri hərbi hissələrə apardılar. Tovuzun Bozalqanlı kəndindən Həmid, Əlimərdanlı kəndindən Yusif adlı iki oğlan vardı. Onlar Teymurla bir yerə düşdülər.

Ukraynanın gözəl havası vardı. Geniş meyvə bağları adamın gözünü oxşayırdı. Teymurun hərbi xidməti də pis getmirdi. Təzə əsgərləri bir müddət karantində saxladılar. Karantində onlar az da olsa rus dilini öyrənir və hərbi xidmətin ilk mərhələsi ilə tanış olurdular. Tezliklə karantin başa çatdı. Gənc əsgərlər təntənəli surətdə vətənə sədaqət andı içdilər. İndi onları əsl əsgər hesab etmək olardı. Hərbi and içəndən sonra Teymurgila silah da verdilər. Bundan sonra həqiqi hərbi xidmət başlandı.

Teymur və Həmid kəşfiyyat bölüyünə düşmüsdüller. Yusif isə serjant (çavuş) idi. Kəşfiyyatçı olmaq şərəfli və çətin peşə idi. Onları gecə-gündüz təlimə aparır, kəşfiyyat xidmətinin incəliklərini öyrədirildilər. Teymur qoçaq oğlan idi. Verilən tapşırıqları yaxşı mənimşəyir və vaxtında yerinə yetirirdi. Buna görə də az vaxt ərzində öz komandirlərinin etibar və məhəbbətini qazana bildi.

Teymur rus dilini çox tez öyrəndi. Bu kəşfiyyatçı üçün ən mühüm şərtlərdən biri idi. Əsgərlərin söhbətlərinə diqqətlə qulaq asındı. Danışıldılardı ki, faşistlər Avropanı işgal etmək istayırlar. Əgər onlar bu istəklərini həyata keçirsələr, müharibə ola bilər.

Əslində vəziyyət Teymurun eşitdiklərindən də qorxulu idi. Hələ 1934-cü ildə Polşa ilə Almaniya hücum etməmək haqqında bir saziş imzalamışdılar. 1939-cu ilin aprel ayında Polşaya özünün qurbanı kimi baxan faşist Almaniyası bu sazişi pozdu. Bu onu göstərirdi ki, almanlar Polşanı işgal etməyə hazırlanırlar. Almanları bu fikirlərindən daşındırmaq üçün Sovet hökuməti Polşa

hökumətinə qarşılıqlı yardım haqqında bir müqavilə bağlamağı təklif etdi. Polşa hökuməti SSRİ-nin bu təklifini qəbul etmədi. Almanların əl-qolu açıldı və onların Polşanı tutmaq iştahaları daha da artdı. 1939-cu ilin sentyabr ayında faşist Almaniyası Polşanı işgal etdi. Polşanın müttəfiqləri olan İngiltərə və Fransa Almaniyadan bu hərəkəti qarşısında heç bir hərəkət etmədilər. Polşa hökuməti İngiltərəyə qəcdi.



Teymur (ortada)

Polşanı işgal etməklə almanın SSRİ-nin qərb sərhədlərinə çıxıldılar. Qərbi Ukrayna və Qərbi Belorusiya vaxtilə Polşanın tərkibinə qatılmışdı. Almanlar Polşanı işgal edəndə SSRİ hökuməti də ölkənin qərb sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün Qərbi Ukraynaya və Qərbi Belorusiyaya qoşun yeritdi. 1939-cu ilin payızında Qərbi Ukrayna və Qərbi Belorusiya SSRİ-nin tərkibinə daxil edildi. Sovet Ordusunun tərkibində bu əməliyyatlarda iştirak edən Teymur sonralar o günlərdən söhbət açanda deyirdi:

-Almanların Polşanı işgal etməsi bizi çox həyə-

canlandırıldı. Qulluq etdiyimiz hərbi hissə tam döyüş hazırlığı vəziyyətində idi. Komandirlərimiz ora-bura qaçırlar, tələsik əmrlər verir, hər şeyi diqqətlə yoxlayırlar. Nəhayət, hamının intizarla gözlədiyi “İrəli!” əmri verildi. Biz Dnepr çayını keçib Qərbi Ukraynaya daxil olduk. Bizi gül-çiçəklə qarşılıyırıdlar. Adamlar sevincdən ağlayırdılar. Girdiyimiz kəndlərdə, şəhərlərdə musiqi çalınır, əhali ilə birləkədə rəqs edirdik. Qərbi Ukraynanı və Qərbi Belorusiyani döyüssüz, qansız-qadasız alındıq. Bu qələbə hamımızı ruhlandırdı.

## Finlərlə müharibə və Leninqradın müdafiəsində

Almanların Polşanı işgal etməsi Leninqrad üçün böyük təhlükə yaradırdı. Finlandiya ilə SSRİ arasındaki dövlət sərhəddi şəhərin 32 kilometrliyindən keçirdi. Hələ 1932-ci ildə SSRİ ilə Finlandiya arasında hücum etməmək haqqında saziş imzalanmışdı. Hitler Avropada geniş işgallara başlayanda təkcə bu saziş Leninqradın təhlükəsizliyini təmin etmək üçün kifayət deyildi. Buna görə də qarşidan gələn təhlükəni azaltmaq məqsədi ilə Sovet hökuməti Finlandiyaya qarşılıqlı yardım haqqında saziş imzalamağı təklif etdi. Təklif rədd edildi. 1939-cu ilin 13-14 oktyabrında Finlandiya hökuməti səfərbərlik elan etdi. Noyabr ayının 26-da isə Sovet Qoşunlarının mövqeləri fin artilleriyası tərəfindən atəşə tutuldu. Bunun cavabında 1939-cu il 28 noyabrda Moskva 1932-ci il sazişini ləğv etdi. Noyabr ayının 30-da SSRİ ilə Finlandiya arasında müharibə başlandı. Finlandiya ilə müharibəni uğurla aparmaq üçün Şimal-Qərb cəbhəsi yaradıldı. Teymurun qulluq etdiyi hərbi hissəni də bu

cəbhənin tərkibinə daxil etdi. Teymurun əsgər yoldaşı İsayev Yusufın oğlu 1952-ci il təvəllüdü İsayev Rizvan Yusif oğlunun söylədikləri: “Atam İsayev Yusif Yusif oğlu söyləyirdi ki, Teymurla hərbi xidmətə bir getmişdik. Əvvəlcə Ukraynada xidmət edirdik. Sonra bizi Finlandiya ilə müharibəyə apardılar. Bir alayın tərkibində vuruşurduq. Teymur çox qorxmaz və ığid oğlan idi. İgidliyinə görə hansısa medalla da təltif olunmuşdu. Finlandiya üzərində qələbədən sonra ayrı düşdük. Bir də 1947-ci ildə görüşdük.”

Sovet Ordusunun hücumu çox şiddetli oldu. 1940-ci il mart ayının 12-də finlərin güclü “Mannerheim” müdafiə xətti yarıldı. Finlandiya hökuməti sülh istədi. 12 mart 1940-ci ildə bağlanan sülh müqaviləsinə görə SSRİ ilə Finlandiya arasında sərhəd xətti Viborq, Sortavalala, Kareliya bərzəzinin o tərəfi olmaqla müəyyən edildi. Leninqradın müdafiəsi təmin olundu.

Finlandiya ilə sülh bağlandıqdan sonra Sovet dövləti Leninqradın qurudan müdafiəsini möhkəmləndirmək üçün bir çox tədbirlər həyata keçirdi. Teymurun qulluq etdiyi hərbi hissə bu dəfə şəhəri qurudan qoruyan qoşunların tərkibinə qatıldı. Müdafiə tədbirlərini sonanın həyata keçirmək mümkün olmadı. 1941-ci il iyun ayının 22-də faşist Almaniyası SSRİ üzərinə hücum etdi. Sovet xalqının faşistlərə qarşı Böyük Vətən müharibəsi başlandı.

Alman qoşunlarının “Şimal” ordu qrupu Leninqrad, “Mərkəz” ordu qrupu Moskva, “Cənub” ordu qrupu isə Qafqaz istiqamətində hücum edirdi.

Hitler Leninqradın alınmasına çox böyük önəm verirdi. Leninqradın ələ keçirilməsinin böyük siyasi və hərbi əhəmiyyəti vardi. Şəhərin ələ keçirilməsinin siyasi əhəmiyyəti ondan ibarət idi ki, Leninqrad sosialist

inqilabının beşiyi və ölkənin ikinci paytaxt şəhəri idi. Hərbi əhəmiyyəti də onda idi ki, almanlar Leninqradı ələ keçirməklə Moskvani müdafiə edən qoşunların arxasına keçirdilər.

Sovet komandanlığı dünyada ilk fəhlə-kəndli dövlətinin yaradıcısı V.I.Leninin adını daşıyan şəhəri almanlara vermək fikrində deyildi. Şəhərin bütün əhalisi müdafiə qurğularının və zolaqlarının yaradılması üçün səfərbər olunmuşdu. Yüz minlərlə şəhər sakini bu məqsədlə səhərdən axşama qədər işləyirdi. İnsanların belə fədakar fəaliyyəti sayesində az bir müddət ərzində şəhərin ətrafında bir neçə müdafiə zolağı yaradıldı. 1941-ci il avqust ayının 27-də şəhərin etibarlı müdafiəsini təmin etmək üçün Sovet Ordusunun Şimal cəbhəsi Leninqrad və Kareliya cəbhələrinə bölündü. Müstəqil Leninqrad cəbhəsi yaradıldı. Cəbhə komandanı M.M.Papov oldu. 5 sentyabr 1941-ci ildə onu marşal K.E.Voroşilov əvəz etdi. A.A.Jdanov Leninqrad cəbhəsi hərbi şurasının üzvü, polkovnik N.V.Qorodeskiy isə qərargah rəisi təyin olundu. Cəbhənin qoşunları düşmənin Leninqradın ətraflarına soxulmasına imkan verməməli idi. Bütün burlara baxmayaraq 1941-ci il sentyabr ayının 8-də alman qoşunları Ladoqa gölünün cənub sahilərinə çıxaraq Leninqradı mühəsirəyə ala bildilər. Onlar şəhərin ölkə ilə quru əlaqəsini kəsdilər. Alman topları gecə-gündüz şəhəri atəş tuturdular. Alman təyyarələri isə şəhəri havadan bombardman edirdilər. Teymur əminin söhbətlərindən:

-Almanlar Leninqradı cəhənnəmə döndəmişdilər. Elə bir gün olmurdu ki, şəhər qurudan, yaxud havadan bombalanmasın. Açıq və soyuq adamları ot kimi biçirdi. O qədər adam ölürdü ki, onları toplayıb dəfn etmək də olmurdu.

Vəziyyətin çətinliyini nəzərə alaraq Ali Baş Komandan

I.V.Stalin 1941-ci il sentyabr ayının 13-də ordu generalı G.K.Jukovu Leninqrad cəbhəsinin komandanı tayin etdi. General-leytenant M.S.Xozin cəbhə qərargahının rəisi oldu. G.K.Jukovun komandanlığı altında fəal müdafiə döyüsləri aparan Sovet Qoşunları sentyabrın sonlarında Leninqradın üzərinə cənubdan hücum edən alman və şimal-qərbdən hücum edən fin qoşunlarının hücumlarını dayandırdılar.

1941-ci il oktyabrın əvvəllərindən Moskva uğrunda qanlı döyüslər başlandı. G.K.Jukov Qərb cəbhəsinə komandan göndərildi. 8 oktyabr 1941-ci ildə general-major İ.I.Fedyuninskiy Leninqrad cəbhəsinin komandanı təyin olundu. 26 oktyabr 1941-ci ildə onu general-leytenant M.S.Xozin əvəz etdi. Cəbhə qərargahının rəisi 1942-ci ilin mayında general-leytenant rütbəsinə layiq görülən general-major D.N.Qusev oldu. Müharibənin gedisində Leninqrad cəbhəsinin mühəsirə həlqəsindən kənardə qalan hissələrindən Volxov cəbhəsi yaradıldı.

1942-ci il ərzində Leninqrad cəbhəsi bir neçə hücum əməliyyatları, o cümlədən Ust-Tosnen və Sinyavin əməliyyatlarını həyata keçirərək, heç bir uğur qazanılmadı.

1942-ci il iyun ayının 9-da general-leytenant, 1943-cü ilin 15 yanvarında general-polkovnik, 1943-cü ilin 17 noyabrından ordu generalı, 1944-cü ilin 18 iyunundan marşal rütbəsinə layiq görülən L.A.Qovorov Leninqrad cəbhəsinə komandan təyin olundu.

1943-cü ilin yanvar ayının əvvəlləri idi. Almanlar hələ də SSRİ-nin ikinci paytaxt şəhəri Leninqradı mühəsirədə saxlayırdılar. Şəhərdə vəziyyət çox ağır idi. Rütubətli şimal şaxtası adəmin iliyinə işləyirdi. Hər gün yüzlərlə adam həlak olurdu. Ölənlərin çoxu dərman və qida çatışmazlığından ölürdülər. İnsanlar soyuqdan qorunmaq

üçün evlərində yanısı nə vardısa yandırmışdır. Şəhərdə həyat demək olar ki, tamamilə donmuşdu. Ölkə ilə quru əlaqəsi tamamilə kəsilmişdi. Əlaqə yalnız təyyarələrlə və qışda Ladoqa gölü donanda buzların üstü ilə saxlanırıdı. Qışda gölün buzları lap qalınlaşanda şəhərdəki uşaqları, yaralıları, qocaları və qadınları ölkənin içərilərinə köçürürdülər. Leninqradişəhərə Ladoqa gölünün üstü ilə şəhəri ölkə ilə bağlayan buz yoluna "Həyat yolu" deyirdilər. "Həyat yolu" vasitəsi ilə mühasirədə olan Leninqrada dərman vəsítələri, ərzaq, yanacaq, həyat və müdafiə üçün zəruri olan başqa şeylər daşındırdı. Yazda havalar isinib, gölün buzları əriməyə başlayanda "Həyat yolu" da bağlanırdı. Buna görə də Sovet komandanlığı necə olursa olsun almanın cəbhəsini yarib, şəhərin mühasirəsini açmaq istəyirdi. Moskva və Stalinqrad istiqamətində Sovet Qoşunlarının həyata keçirdikləri uğurlu döyüş əməliyyatları və qazandığı qələbələr orduñun döyüş ruhunu və alman faşizmi üzərində qazanılacaq böyük qələbəyə inamını xeyli artırılmışdı. Leninqradı müdafiə edən əsgər və zabitlər uğurlu bir hücum əməliyyatının intizarında idilər. Sovet komandanlığı ordudakı vəziyyəti yaxşı bilir və Leninqrad istiqamətində böyük bir hücum əməliyyatı hazırlayırdı. Əməliyyata hazırlıq tamamilə məxfi surətdə aparılırdı. Gecə-gündüz bütün cəbhə xətti boyu kəşfiyyat işləri aparılır, alman qozunlarının vəziyyəti haqqında məlumatlar toplanırıdı.

Bir gün Leninqrad cəbhəsinin ön xətdəki döyüş alaylarından birinin kəşfiyyat rotasının komandiri Teymur yanına çağırıldı. Komandirin tapşırığı qısa oldu:

-Qurbanov, həmişəki kimi kəşfiyyata gedəcəksən. Özünlə kimi istayırsən götürə bilərsən. Dil gətirməlisən. Sən qoçaq oglansan. İnanıram ki, komandanlıq qarşısında

mənim sizə olan etimadımı doğruldacaqsan. Sizə ugurlar olsun!

Teymur komandırə inamlı cavab verdi:

-Oldu, yoldaş komandır! Tapşırıq yerinə yetiriləcəkdir!

Lininqradiñ ətrafi çox da hündür olmayan təpəlik-lərdən ibarət idi. Ərazinin yarıya qədəri şam, küknar, tozağacı, ağaçqovaq meşələri ilə örtülmüşdü. Meşələrdə çoxlu sığın vardı. Ətraf bataqlıqlarla dolu olduğundan ərazidə kəşfiyyat aparmaq çox çətin idi.

Teymur özünə dörd nəfər təcrübəli yoldaş seçdi. Onlar lazımi hazırlıq işləri gördükdən sonra axşamın düşməsini gözlədilər və qaranlıq düşəndə yola düşdülər. Qabaqda alman mövqelərinin yaxınlığında dağıdılmış bir rus kəndi vardi. Kəşfiyyatçılar kəndə çatanda bombardman başlandı. Teymur və yoldaşları qəlpələrdən qorunmaq üçün ucuq qəbirlərin içinde gizləndilər. Onlar düz səkkiz saat qəbirlərin içinde qaldılar. Bombardman dayanandan sonra qəbirlərdən çıxıb ətrafi müşahidə edəndə başa düşdülər ki, almanlarım mühasirəsindədirler. Kəndin arxasında meşə vardi. Təhlükəsizlik üçün onlar meşəyə girdilər. Teymur meşə həyatının sırlarına bələd idi. Uşaq vaxtı meşəyə girəndə özlərindən yaşa böyük olan yoldaşları onlara deyirdilər ki, təhlükə hiss edəndə cəld ağaclarla dırmasınaşınlar. Burada isə onlara hər an təhlükə ilə üzləşə bilərdilər. Teymur yoldaşlarına ağacların başına dırmaşıb ətrafi seyr etməyi və dinləməyi tapşırıdı. Yoldaşları onun əmrini yerinə yetirdilər. Doğrudan da ağacların başı yerde hərlənməkdən təhlükəsiz idi. Almanlar onları heç cürə görə bilməzdilər. Teymur və yoldaşları bir müddət ağacların başında həm dinclərini aldılar, həm də ətrafi dinlədilər. Bir səs-səmir yox idi. Onlar yerə düşüb kəşfiyyat məlumatları toplamaq üçün əlverişli mövqə axtarmağa başladılar. Kəşfiyyatçılar dörd gün

meşədə qaldılar. Yemək yox idi. Quş vurmaq istədilər. Ansaq qorxdular ki, güllə səsimə almanın onları taparlar. Açıqlarını dəf etmək üçün bel kəmərlərini çeynəyərək dörd gün meşədə dolaşdırılar. Beşinci gün beş alman əsgərinə rast gəldilər. Onları əsir götürdülər və çox çətinliklə hərbi hissəyə qayıtdılar.

Bu əməliyyata görə Teymur “İgidliyə görə” medalına layiq görüldü.

Düşmənin haqqında kifayət qədər kəşfiyyat məlumatları topladıqdan və böyük hazırlıq işləri gördükdən sonra 1943-cü ilin yanvarında Leningradı Şimaldan müdafiə edən Leningrad və Cənub-Şərqiən müdafiə edən Volxov cəbhələrinin qoşunları Leningradın blokadmasını yarmaq üçün Şlisselburqdan (Petrokrepost) cənubda “İskra” əməliyyatını həyata keçirərkən hücumaya başladılar. Bu iki cəbhənin qoşunlarının apardıqları inadlı və ağır döyüşlər, göstərdikləri qəhrəmanlıqlar sayəsində düşməni sixışdırmaq mümkün oldu. Sovet Qoşunları Ladoqa gölünün sahili boyunca 8-11 kilometr enində bir zolağı düşməndən təmizlədilər. Leningradın ölkə ilə quru əlaqəsi bərpa olundu. Bu şəhərin müdafiəçilərinin vəziyyətini bir qədər yaxşılaşdırıldı.

Hələ 1942-ci il dekabrın 22-də SSRİ hökuməti Leningradın qəhrəman müdafiəçilərini təltif etmək üçün “Leningradın müdafiəsinə görə” medalı təsis etmişdi. Bu medalla təltif olunanlardan biri də Teymur oldu.

Sovet Qoşunlarının Leningrad cəbhəsindəki hücumu adı bir döyüş əməliyyatı deyildi. Bu bir ölüm-dirim savaşı idi. Güclü artilleriya hazırlığından sonra başlanan hücum əməliyyatına havadan yüzlərlə təyyarə dəstək verirdi. Sovet əsgərlərinin mətanəti düşməni heyrətə salırdı. Almanlar da inadla müdafiə olunurdular. Ancaq onlar öz torpaqları, ana və bacıları, ata və anaları uğrunda

canlarından keçərək hücuma atılan qəhrəmanların qarşısında duruş gətirə bilməyib geri çəkildilər. Döyüş qurtarandan sonra yaranan nisbi sakitlikdən istifadə edərək hər iki tərəf kəşfiyyat işlərini gücləndirdi. Teymurda da öz dəstəsi ilə kəşfiyyata göndərdilər. Hələ nə almanlar, nə də sovetlər həlak olanların meyitlərini döyüş meydanından yiğişdirib dəfn edə bilməmişdilər. Torpağın üstünə minlərlə meyit səpələnmışdı. Sovet əsgərlərinin meyitləri ilə alman əsgərlərinin meyitləri bir-birinə qarışmışdı. Onların hamısı qarın üstündə hərəkətsiz qalmışdılar. Artıq hamı sakitləşmişdi. Axı ölülər vuruşmurlar. Vuruşmaq yalnız dirilərin işidir.

Teymur döyüş meydanındaki kədərlə mənzərəyə baxa baxa düşünürdü. Bu meyitlərdən biri də o ola bilərdi. Müharibədə kimin ölçəyini, kimin qalacağını yalnız allahın özü bilirdi. Ölməyibsə, deməli hələ allah onun ölməsini istəməyib. Ancaq bu hər an baş verə bilər. Lap elə bircə dəqiqədən sonra haradansa atılan qəfil bir gülə onu da bu soyumuş cəsədlərin biri edə bilər. Teymur bunları beynindən keçirəndə onun ürəyindən bu qanlı müharibəyə, onu tördənlərə qarşı bir nifrət dalğası keçdi. O, hələ uşaq yaşlarından Tovuzda almanları görmüşdü. Onlar çox mədəni, mehriban və zəhmətkeş insanlar idi. Yaşadıqları yerlərdə səliqə-səhman hökm sürdü. Tovuzlular deyirdilər ki, burlar çox gözəl insanlardır, onlardan heç kəsə ziyan deyməz. Bəs bu müharibə, bu qırılan insanlar ziyan deyildimi? Burada minlərlə alman gənci də həlak olurdu. Bu müharibə, bu ölümlər, bu qanlar alman xalqına lazım idimi? Teymur ürəyində öz sualına özü də cavab verirdi. Yox, bu müharibə alman xalqına lazım deyildi. Almanlar müharibəni, uğurmayı, dağıtmayı yox, yaratmayı, qurmayı sevən insanlardır. Müharibəni aparan faşistlərdir. Onlar öz bədnəm faşizm ideologiyası ilə həm

alman xalqının qanını tökürdülər, həm də başqa xalqların. Bu ölümləri, qanları dayandırmaq üçün faşizmi məhv etmək lazımdı. Teymur da bunun üçün əlinə silah almışdı. O, alman xalqına qarşı yox, alman faşizminə qarşı vuruşurdu. Bu amalla vuruşmaq da, ölmək də şərəflə bir iş idi.

Almanların Leninqrad istiqamətindəki məglubiyəti həm mühasirədə olan şəhərdəki mülki əhalinin, həm də onun müdafiəçilərinin əhval-ruhiyəsini dəyişirdi, qələbəyə inamlarını artırdı. Düşmən az da olsa geri oturdulmuşdu. Artıq mühasirədə olan şəhərə kömək göstərmək üçün Ladoqa gölünün donmasını gözləməyə lüzum yox idi. Gölün sahili boyu uzanan dəhlizlə şəhərə fasiləsiz olaraq ərzaq və döyüş sursatı daşınır, xəstələr, uşaqlar, qocalar, yaralılar arxa cəbhəyə göndərilirdi. Almanlar Leninqradın müdafiəçilərinin inamını sarsıtmaq üçün itirilmiş mövqelərin qaytarılmasına çalışırlılar. Onlar cəbhə xəttinə yeni qüvvələr gətirir, artilleriya və zirehli texnikanın yerini dəyişdirməklə Sovet Qoşunlarını çəş-baş salmaq istəyirdilər. Almanların bu yerdəyişmələri, ümumi vəziyyətləri və cəbhəyə gətirdikləri yeni qüvvələri haqqında ən kiçik məlumatların da Sovet komandanlığı üçün çox böyük əhəmiyyəti vardi. Buna görə də komandanlıq kəşfiyyat məlumatlarının toplanmasına böyük önəm verirdi. Teymurun kəşfiyyat dəstəsinin də gecəsi-gündüzü yox idi. Kəşfiyyatçılar var qüvvələri ilə çalışır, onlara tapşırılan istiqamətdə düşmənin heç bir hərəkətini gözdən qaçırmamağa çalışırlılar. Məqsəd tək düşməni nəzarətdə saxlamaq deyildi. Moskva və Stalinqrad istiqamətlərində qazanılan qələbələrdən sonra Ali Baş Komandanın Qərargahi düşməni Leninqrad istiqamətində də əsaslı suradə məglubiyətə uğratmaq və Sovet torpaqlarından qovmaq

fürsətini təqdim etmək lazımdı. Teymurun kəşfiyyatçıları qazanmışdı. Çətin bir tapşırıq olanda alay komandiri deyirdi:

-Bu işə serjant Qurbanovun dəstəsini göndərin!

Bu böyük etimad idi. Bu etimadı qazanmaq üçün Teymur çətin bir yol keçmişdi. O, qarşıya qoyulan döyüş tapşırıqlarını vaxtında və uğurla yerinə yetirmək üçün öz kəşfiyyatçıları ilə dəfələrlə düşmən arxasına keçmiş, günlərlə orada qalmışdı. Bəzən elə olurdu ki, yeməkləri, suları olmurdu. Su əvəzinə qar yeyirdilər. Acliqlarını dəfə etmək üçün ağac və kolların cavan budaqlarını çeynəyirdilər. Ancaq bütün çətinliklərə səbrlə, mətanətlə dözdürdülər. İki döyüşən ordunun arasında kəşfiyyata çıxmış çox qorxulu və çətin işdir. Adam hər an gözlənilmədən düşmənlə üz-üzə gələr, minaya, bombardama düşə bilər. Kəşfiyyatçıların qorxuduğu bir şey də vardi. O da çöldə ölmüş insanların meyitlərini yeməkdən quduzaşmış canavar sürüsü ilə qabaqlaşmaq idi. Teymur kəşfiyyatçı olduğu müddədə bu hadisələrin hamısı ilə qabaqlaşmışdı. Ancaq həm özünü, həm də dəstə üzvlərini qoruya bilməmişdi. Onun dəstəsində bir dəfə də itki olmamışdı. Buna görə də onunla birlidə əməliyyata çıxan kəşfiyyatçılar inam yaranmışdı ki, serjant Qurbanov olan yerdə heç zaman uğursuzluq ola bilməz. Teymurun dəstəsinin uğurlarının əsas səbəblərindən biri də əsgərlərinin ona olan bu inamı idi. Teymur hərbi xidmətə gedənə qədər bütün ömrünü çöldə keçirmişdi. Gecə-gündüz məşələrdə, çöllərdə mal otarmışdı. Təbiətlə o qədər baş-başa qalmışdı ki, otun, torpağın, suyun dilini bilirdi. Gecənin qaranlığında səsi səsdən seçə bilirdi. Bu keyfiyyətlər isə kəşfiyyatçı üçün

ən mühüm məsələlər idi. Teymurun uğurlarının bir səbəbi də onun təbiətə olan bu yaxınlığı, doğmalığı idi. Teymur əminin söhbətlərindən:

-Gecə kəşfiyyata çıxmışdıq. Beş nəfər idik. Leninqradın ətrafindakı çöllərdə çoxlu məşəliklər və bataqlıqlar vardı. Relyef isə dərəlik-təpəlik idi. Belə şərait kəşfiyyatçıların işini xeyli asanlaşdırır. Belə yerlərdə düşməndən gizlənmək və müşahidə aparmaq asan olur. Ancaq belə şəraitdə kəşfiyyatçı üçün qorxulu olan bir amil var. Adam hər addımda gözlənilmədən düşmənin pusquşuna düşə bilər. Belə gözlənilməz qarşılaşmadan yayınmaq üçün kolluqların arası ilə yavaş-yavaş irəliyəirdik. Zəif sıqqılıt eşitdim. Yoldaşlarımı dayandırdım. Qaranlığı dirləməyə başladıq. Meşənin içi ilə çox ehtiyatla bir neçə adam irəliyəirdi. Öz kəşfiyyatçılarımı lazımi tapşırıqlar verib onları izləməyə başladıq. Mən qaranlıqda gedənlərə lap yaxınlaşdım. Öz aralarında astadan söhbət edirdilər. Almanlar idi. Dayanıb yoldaşlarımı gözlədim. Onlara tapşırdım ki, iki nəfər sağdan, iki nəfər də soldan onları izləsinlər. Özüm ortada onlardan xeyli qabaqda getməyi qərara aldim. Almanlar bizim mövqelərə tərəf istiqamət götürmüdürlər. Ya yol azmışdilar, ya da onlar da bizim kimi kəşfiyyata çıxmışdilar. Gecənin qaranlığında almanları izləyə-izləyə öz mövqelərimizə xeyli yaxınlaşmışdıq. Almanlar yerə uzanıb bizim mövqeləri dirləməyə başladılar. Biz də yerə uzanıb onları nəzərtədə saxlayırdıq. Almanlar bir az da irəliyə tərəf süründülər. Hər şey aydın idi. Kəşfiyyata gəlmisdilər. Dil aparmaq istəyirdilər. Bizim yersiz bir hərəkətimiz həm onların, həm də özümüzün məhv olmağımıza səbəb olardı. Çünkü, bizim ön xətdəki əsgərlərimiz kiçicik bir səs eşitsələr, atəş açardılar. Mən kəşfiyyatçılarımı sonuncu tapşırığımı verdim. Onlar

qəflətən almanın üstünə atıldılar. Almanlardan ikisi əlbəyaxa döyüsdə həlak oldu, biri isə müqavimət göstərməyin mənasız olduğunu başa düşərək təslim oldu. Əsir aldığımız almanın qollarını bağladıq. Mən havaya üç güllə atıb işarə verdim. Bizimkilər də havaya cavab atışı açıdlar. Biz əsir tutduğumuz almanla birlikdə sürünen-sürünən öz xətdəki səngərlərimizə yetişdik.

Bu qəhrəmanlıqlarına görə Teymur və kəşfiyyatçıları komandanlığın xüsusi təşəkkürünə layiq görüldüllər.

Bir gün Teymurun kəşfiyyatçıları çətin bir tapşırıq aldılar. Onlar düşmən qüvvələrinin arxasına keçib bir neçə gün müşahidələr aparmalı və komandanlığı maraqlandıran kəşfiyyat məlumatları toplamalı idilər. Komandır öz tapşırıqlarını verəndən sonra əlini Teymurun ciyninə qoyub mehribanlıqla dedi:

-Qurbanov, bu sənin birinci işin deyil. Verilən tapşırıqları həmişə ləyaqətlə yerinə yetirmisən. İnanıram ki, bu dəfə də sənə tapşırılan tapşırığı uğurla yerinə yetirəcəksən. Bir də unutma ki, bu vətənin əmridir.

Teymur həmişə olduğu kimi bu dəfə də komandırə söz verdi:

-Yoldaş komandır, sizin də, vətənin də əmri yerinə yetiriləcək!

Teymur ərazini yaxşı tanıydı. O, bataqlıqların arasından keçən ensiz cığırlarla öz dəstəsini düşmənin arxasına keçirdi. Ətrafin məşəlik olması düşmənin nəzərindən yayınmağa kömək edirdi. Hava çox soyuq idi. Gecəni açıq havada keçirmək olmazdı. Almanların işgal etdiyi ərazidə bir neçə yarıdağılmış rus kəndi vardı. Kəndlərin əli silah tuta bilən kişilərinin hamısı cəbhəyə getmişdi. Orada ancaq qocalar, qadınlar və uşaqlar qalmışdilar. Teymur kəşfiyyata gedəndə dəfələrlə bu kəndlərdə gecələmişdi. İndi bu mümkün deyildi. Alman-

lar kəndə nəzarəti gücləndirmişdilər. Kənddən bir qədər aralıda düzənlisin meşə ilə qovuşduğu yerdə keçmiş döyüşlər zamanı qurulan, sonralar isə tərk olunmuş çox sayıda yeraltı səngərlər və blindajlar vardı. Orada həm soyuqdan daldalanmaq, həm də almanların arxadan ön xətdəki döyüşçülərinə müxtəlif döyüş ləvazimatları daşıyan xırda təminat hissələri ilə baş verə biləcək gözlənilməz görüşlərdən yayınmaq olardı. Belə lazımsız görüşlər əməliyyatı poza bilərdi. Teymur gecələmək üçün girişi kolların arasında yerləşən bir blindaj seçdi. Müəyyən təhlükəsizlik tədbirləri gördükdən sonra kəşfiyyatçılar gecəni tapdıqları blindajda keçirdilər. Dan yeri sökülməmiş onlar blindajı tərk edərək onlara verilən tapşırıqları yerinə yetirməyə başladılar. Kəşfiyyatçılar bir neçə gün almanların arxasında məlumat topladılar. Geri qayıdanda minalanmış sahəyə düşdülər. Teymurun bütün yoldaşları həlak oldu. Bədəninin müxtəlif yerlərindən 9 yara alan Teymur hüşunu itirdi. O, iki gündən sonra özünü gəldi. Teymur gözünü açan kimi ətrafa nəzər saldı. Yoldaşları partlayışın təsirindən parça-parça olmuşdular. Sol qolu qırılmışdı. Bütün bədəni dəhşətli ağrı içində idi. Yarasından axan qan torpağın üstündə balaca bir gölməçə yaradaraq laxtalanmışdı. Xeyli qan itirdiyindən tamamilə gücdən düşmüşdü. Tərpənməyə taqəti qalmamışdı. Teymur ayağa qalxmaq istədi. Ancaq ayaqları onun sözüno baxmadı. Teymur ani olaraq düşündü ki, sağ qalmaq üçün güc toplamaq lazımdır. Bəs necə? Axı yeməyə də bir şey yox idi. O, barmağını özünün torpağın üstündə laxtalanmış qanına batırdı. Gözlərini yumub qanlı barmağını ağızına alıb sormağa başladı. Az qaldı ki, mədəsi ağızından çölə çıxsın. Teymur göz qapqlarını bir-birinə daha bərk qüvvə ilə sıxdı. Barmağını bir də öz qanına batırdı. O, beləliklə yerdəki qanı tamamilə uddu. Yanğısı azaldı,

gözlərinə işıq gəldi. Özündə hərəkət etməyə bir qüvvə hiss etdi. Kəşfiyyat məlumatları onda idi. Teymur yavaş-yavaş özümüzükülərə tərəf sürünməyə başladı. O, çox çətinliklə də olsa toplanan kəşfiyyat məlumatlarını hərbi hissəyə çatdırıbildi. Bu qəhrəmanlığına görə Qurbanov Teymur Məmməd oğlu SSRİ Ali Soveti Rəyasət Heyatının fərmanı ilə III dərəcəli Şöhrət ordeni ilə təltif olundu. Teymur əminin söylədikləri:

-Üç gün düşmən arxasında qaldıq. Kəşfiyyatçılarımız düşmənin canlı qüvvəsi və hərbi texnikası haqqında qiymətli məlumatlar toplamışdılər. İtkimiz yox idi. Geri qayıdırıq. Meşənin içi ilə xeyli yol getdik. Meşədən çıxanda bir yol gördük. Yola çıxanda minaya düşdük. Mən hüşümü itirdim. Gözümü açanda gördüm ki, yoldaşlarım həlak olublar, mən özüm də qan içindəyəm. Qəlpə su qabımı deşmişdi. Həlak olan yoldaşlarımın birinin su qabını götürdüm. İçməyə qotxdum. Dodaqlarımı islatdım. Kəşfiyyat məlumatları məndə idi. Özümüzükülərə tərəf süründüm. Çox çətinliklə hərəkət edirdim. Qüvvəm tükənirdi. Tez-tez dayanır, nəfəsimi dərəndən sonra yenə hərəkət etirdim. Dayananda qorxurdum ki, birdən yuxuya gedərəm. Bu təhlükəli idi. Yuxuya getsəm, bir də ayılmazdım. Birçə yolum vardi. Bütün qüvvəmi toplayıb öz səngərlərimə tərəf sürünməli idim. Belə də etdim. Birdən çıyılınmə insan əli toxundu. Bizim sanitərlər idı. Məni götürdülər. Sanitar məntəqəsinə apardılar. Yaralarımı yuyub bağladılar, isti yemək verdilər. Özümə gələn kimi bildirdim ki, kəşfiyyatdan qayıdırıam. Məlumat verdilər. Komandirim gəldi. Vəziyyəti danişdim. Alnimdan öpərək məlumatları götürüb getdi. Məni hərbi səhra qospitalına göndərdilər.



## Ufa qospitalında gözlənilməz görüş

Teymuru və onlarla onun kimi ağır yaralını təyyarə ilə Moskvaya apardılar. Moskvada onların yaralarını bir də yoxladılar, lazımı tibbi yardımalar göstərdilər, üst-başlarını qaydaya saldılar.

Başqırdıstanın paytaxtı Ufa şəhərində böyük təxliyə qospitalı yaradılmışdı. Teymuru oraya göndərdilər. Onu bir palataya yerləşdirildi. Palata onun kimi ağır yaralılarla dolu idi. Teymurun bütün bədəni sizildiyirdi. Sol qolu isə lap bərk ağrıyırıldı. Onu arxası üstə bir çarpayıya uzandırdılar. Teymur bir daha ətrafa nəzər saldı. Yaralıların əksəriyyətinin palatarları qan içində idi. Görünür ki, onları da onun kimi döyüş xəttindən arxa cəbhəyə təzəcə köçürümdüdülər. Çünkü bu palatada olanların heç biri hələ əməliyyat olunmayanlar idi. Yaralıları bir yandan əməliyyat stoluna aparırdılar. Şəfqət bacıları bir yaralının yanından o birinin yanına qaçırdı. Onlar xəstelərə ürək-dirək verir, onlara qulluq edirdilər. Teymurun çarpayısına qarabəniz bir şəfqət bacısı yaxınlaşdı. Şəfqət bacısı diqqətlə onun yaralarını yoxlayandan sonra soruşdu:

-Haralisan?

Teymur cavab verdi:

-Azərbaycandanam, özüm də azərbaycanlıyam.

Qız onun adını soruşdu:

-Bəs adın nədir?

Teymur adını söylədi:

-Adım Teymurdur.

Qızın gözlərinə işiq gəldi. O, az qaldı ki, Teymuru qucaqlayıb üz-gözündən öpsün:

-Mənim qardaşımın da adı Teymurdur. Stalinqradda vuruşdurdu. Şəhər mühasirədən azad olunandan sonra cəmi iki dəfə məktub yazıb, ancaq harada olduğunu göstərməyi. Əsas odur ki, qardaşım sağdır.

Teymur ona ürək-dirək verdi:

-İndi ordumuz düşməni qova-qova yerini tez-tez dəyişir. Yerini ona görə yazmır. İnşallah, Berlindən qələbə məktubu göndərər.

Teymurun sözləri şəfqət bacısının ürəyini sevinclə doldurdu. O, dodaqlarını Teymurun qulaqlarına yaxınlaşdırırdı, yalnız onun eşidə biləcəyi bir səslə dedi:

-Mən də Tatarıstandanam, tatar qızıyam. Biz də sizin kimi müsəlmanıq. Mənə qardaşımı xatırlatdın. Sənə kömək etmək istəyirəm. Sol biləyini dirsəkdən aşağı kəsəcəklər. Bu səni qorxutmasın. Elə yaralılar gəlir ki, onların qollarını, qılçlarını kəsirlər. Əgər sənə narkoz versələr, bil ki, ayağını da kəsəcəklər. Razi olma. Sağ qolun təmizdir. Buradakı cərrahlar çox güclüdürlər. İstəsələr qılçlarındakı qəlpələri çıxara bilərlər.

Teymur dillənmədi. Ancaq ürəyi ümidił doldu. Onun minnətdarlıqla tatar qızına dikilən gözlərindən iki damla yaş ayrıldı. Qolları hərəkət etmədiyindən o, bu yaş damlalarını silə bilmədi. Yaş damlaları onun yanağı ilə aşağı diyrənləndə tatar qızı əlini uzadıb onları sildi. Teymur ona təşəkkür etmək üçün dodaqlarını tərpətmək istəyəndə tatar qızı nəvazışlı əlini onun dodaqlarına toxundurdu ki, dillənməsin.

Mühəribədən sonra Teymur əminin dedikləri:

-Bu tatar qızını Allah mənə xilaskar göndərmişdi. O olmasayıdı, mənim qılçımı da kəsəcəkdir. Əlini dodaqlarına toxunduranda uşaqlığım, anam yadına düşdü. Atam yorulub yatanda mən səs salanda o da belə edərdi. Şəfqətli əllərinin dodaqlarına bir toxunuşu ilə bir

anlığa o, məni atalı-analı günlərimə qaytardı. Bu temasdan bədənimə güc, özümə inam gəldi. Yaralandığım gündən bəri birinci dəfa olaraq hiss etdim ki, yanında mənim üçün narahat olan, mənə kömək etmək istəyən doğma bir adamım var. Əməliyyat olunanandan sonra da o tatar qızı mənə anam kimi qulluq etdi. Mən onu həmişə minnətdarlıq hissi ilə xatırlayıram, həyatda qalib yaşadığım üçün özümü ona borclu hesab edirəm.

Bir neçə gün keçdi. Teymur əməliyyat otağına apardılar. Cərrahlar onun yaralarını diqqətlə nəzərdən keçirdilər. Onlar əməliyyat stolundan kənara çəkilib öz aralarında nə haqqında isə məsləhətləşəndə tatar qızının sözləri Teymurun yadına düşdü. O, əlini uzadıb əməliyyat bıçağını götürdü və onun iti ucunu sinəsinə dirəyərək həkimləri xəbərdar etdi:

-Qolumu kəsəcəyinizi bilirəm. Ancaq qılçımı da kəssəniz, özümü öldürəcəyəm!

Cərrahlar onu sakitləşdirməyə çalışdılar:

-Qurbanov, sən qəhrəman əsgərsən. Qorxma, qılçını kəsməyəcəyik. Qılçındakı qəlpələri çıxaracağın.

Cərrahların sözündən sonra Teymur şakitləşdi. Onun əməliyyatı çotin keçdi və bir neçə saat davam etdi. Cərrahlar onun sol qolunu dirsəkdən kəsdi, bədənin-dəki və qılçındakı qəlpələri isə çıxartdılar. Teymurun ürəyində də qəlpə vardi. Bircə onu çıxartmaq mümkün olmadı. Bu qəlpə ağır müharibə illərinin qorxunc nişanəsi kimi onun ürəyində qaldı, ölüne kimi ona yoldaşlıq etdi və Teymur əmi dünyasını dəyişəndə onu da özü ilə məzara apardı.

Əməliyyatdan sonra Teymuru başqa palataya köçürdülər. Doqquz ay onun ayaqlarından daş asdlar, Doqquz ay da tatar qızı əziz bir adamı kimi həmişə ona baş çəkdi,

ehtiyacları ilə maraqlandı. Teymur bir müddət qospitalda qalandan sonra burada yatan azərbaycanlı xəstələrlə maraqlandı. Onların arasında Tovuzdan kiminsə olub-olmadığını soruşdu. Hər iki qılçı kəsildiyindən qoşa qəstilli hərəkət edən bir azərbaycanlı ona dedi ki, burada Tovuzdan bir şair də yatar, sağ gözünü qəlpə aparıb, elə şeirlər oxuyur ki, adamın tükü biz-biz olur. Teymur onun adını soruşdu. Həmin xəstə dedi ki, deyəsən Nəcəfdir. Teymurun bədənindən bir üzütmə keçdi. Xəstədən xahiş etdi ki, get bunu dəqiq öyrən, əgər dediyin kimi olsa, de ki, Cilovdarlı kəndindən Teymur Məmməd oğlu da buradadır, qolunu kəsiblər, qılçından da daş asıblar, hərəkət edə bilmir. Xəstə getdi. Bir azdan o, sağ gözü sarıqlı, qolları arxasından bir-birinə bağlı bir nəfərlə qayıtdı. Teymur baxan kimi onu tanıdı. Bu onun qohumu Aşıq Nəcəf idi. Nəcəf də onu tanıdı. Ancaq onların heç biri damışa bilmədi. Nəcəf Teymurun çarpayısının yanında dizlərini yerə qoyub onu öpüslərə qərq etdi. Teymur da salamat əli ilə onu qucaqlayıb ağlamağa başladı. Palatadakı əsgərlər də onlara baxıb ağlayırdılar. Səsə gələn həkimlər də onlara bir söz demədən gözlərindən süzülən yaş damalarını silrək palatani tərk etdilər. Nəcəflə Teymur ağlayıb ürəklərini sakitləşdirəndən sonra Teymur dilləndi:

-Nəcəf əmi, bizim bu halımıza bir söz de, yadigar qalsın:

Aşıq Nəcəf bir Teymurun kəsilmiş qoluna, daş bağlanmış ayaqlarına baxdı, bir özünün yaralı gözünə toxunmasın deyə bağlanan qollarına baxdı. Kənddə qoyub gəldiyi balaları yadına düşdü. Üzünü göyə tutub qəmli bir şeir dedi:

Amañ Allah, nə bələli bülbüləm,  
Açmayır baxcada güllərim mənim.  
Bir kimsəyə yoxdur ahu-bezərim,  
Heç kəsə qarğamır dillərim mənim.

Bir zamanlar tay-tuşumla gəzərdim,  
Qızılgülü dəstə-dəstə üzərdim,  
İstəkli dostlara namə yazardım,  
İndi qələm tutmur əllərim mənim.

Fələyin işinə qarışmaq olmaz,  
Eşqin kürəsində alışmaq olmaz,  
Nəcəf deyər, daha görüşmək olmaz,  
Çox uzaq görünür əllərim mənim.

Mən Nəcəf babamın bu şerini Teymur əmidən 1975-ci ildə X sinifdə oxuyanda yazış görmüşdüm. Teymur əmi qanlı müharibə illərinin yadigarı olan bu misraları illərlə yaddaşında qoruyub saxlamışdı.

Bir müddət Ufa qospitalında yatıldıqdan sonra Səməd Vurğunun təkidi ilə Aşıq Nəcəfi müalicəsini davam etdirmək üçün Bakıdakı təxliyə qospitallarından birinə köçürüdlər.

Uzun müddət müalicə olunduqdan sonra Teymurun da yaraları sağaldı. 1944-cü ilin qışında onu II dərəcəli Böyük Vətən müharibəsi əlili kimi ordu sıralarından tərxis etdirilər. İndi vətənə, doğmalarının yanına qayıtmış olardı.



## Vətənə gəldim, imana gəldim

Teymur çox çətinliklə gəlib Bakıya çıxdı. O, müharibəda olanda əhd edmişdi ki, bu odun, alovun içindən sağ-salamat çıxıb vətənə qayıda bilsə, Azərbaycanın torpağını öpəcəkdir. Teymur qatardan düşən kimi bir kənara çəkildi, dizlərini yerə qoyub andını yerinə yetirdi. Sonra ayaga qalxdı, ətrafına boylandı. Burada hər şey ona doğma idi. Sağında, solunda hamı Azərbaycan dilində danışındı. O da bu insanlara qarışmaq, onlarla illərdən bəri həsrətində olduğu doğma ana dilində danışmaq istəyirdi. Teymur az qalrıdı ki, yanından keçən insanların hamısını dayandırsın, onları qucaqlayıb üz-gözlərindən öpsün. O, istəyirdi ki, bu adamlar da onu danışdırınsınlar, harada vuruşduğunu soruşsunlar, cəbhədə olan doğmaları haqqında xəbər bilmək istəsinlər. Axı o, müharibədən qayıtmışdı. Teymur bircə şeyi bilmirdi ki, dəmir yolu vağzalında sağa-sola gedib-gələn bu adamlar artıq burada müharibədən gələnləri görməyə vərdi etmişdilər.

Teymur Tovuza gedən qatarə bilet aldı və qatarın vaxtını gözləməyə başladı. O, sağa-sola boylanırdı ki, bəlkə bir tanış adamlı rastlaşa, bir az söhbət edə, həm Tovuzdakı qohumlardan, dostlardan, tanışlardan xəbər tuta, həm də qatarın vaxtına qədər başını qata. Ancaq bu soyuq qış gündənə tanış adam haradan çıxacaqdı? Başına papaq qoyanların hamısını müharibəyə göndərməmişdilər. Kəndlərdə qadınlar, uşaqlar, qocalar, bir də müharibədə ağır yaralanaraq əlil olub kəndə qayıdanlar qalmışdı. Onlar da arxa cəbhədə çalışırdılar, Bakıda nə işləri vardı? Birdən kimsə onu öz adı ilə çağırıldı:

-Ay Temir! Ay Temir!

Tovuzlular Teymur adını Temir kimi tələffüz edirlər. Teymur bildi ki, onu çağırın yaxın adamdır. O, səs gələn tərəfə boylandı. Bu səsi müharibədən qabaq Tovuzda eşitmışdı. Ancaq kim olduğunu yadına sala bilmədi. Başından keçən firtinalar onun yaddasını da silib aparmışdı. Həmin səs bir də onu çağırıldı:

-Ay oğul, Temirsənmi, Cilovdarlı Məmmədin oğlu Temir?

Teymur bu dəfə həmin səsi tanıdı. Bu atasının Əlimərdanlı kəndindən olan dostu Xəlilov Cabbarın səsi idi. Atası neçə dəfə gəmi ilə onu Kürdən keçirmişdi. Atası öləndən sonra da bir neçə dəfə rastlaşmışdır. Hər dəfə də Cabbar kişi üzündən opüb demişdi:

-Sən mənim əziz dostumun balasısan. Fikirləşmə, biz də yetimliklə böyümüşük.

Cabbar kişi həm də onun Əlimərdanlıdan olan əsgər yoldaşı İsayev Yusifin əmisi idi. Onu görəndə Teymur çox sevindi. O, həyəcanlı səslə cavab verdi:

-Mənəm, Cabbar əmi, mənəm!

Cabbar kişi Teymuru qucaqlayıb üz-gözündən öpdü. Onu vağzalın yaxınlığında yerləşən bir yeməkxanaya apardı. İsti yemək yedilər, çay içilər. Qatarın vaxtına qədər söhbət etdilər. Cabbar kişi ondan harada yaralandığını, harada müalicə olunduğunu soruşdu. Teymur dedi ki, Leningradda yaralanıb, Ufada əməliyyat olunub. Ufa sözünü eşidəndə Cabbar kişi dərindən bir nəfəs alıb soruşdu:

-Nəcəf əmin də sən yatdığını vaxtda Ufada yatırdı, onu görmədin ki? Düşmən gülləsi onun da sağ gözünü aparıb. Gözündən yaralananda bize bir şeir də yazıb göndərmişdi.

Cabbar kişi Əmirli camaatının sevimli sənətkarı Əlimərdanlı Aşıq Nəcəf haqqında danışındı. Teymur da uşaqlığından bütün Əmirli camaatı kimi Aşıq Nəcəfin

sazının, sözünün vurgunu idi. Atasının Nəcəf kişi ilə qohumluğu da vardı. Atası Məmməd kişisinin anası Koxa Mələk Aşıq Nəcəfin anası Əsmət xanımın atası İsmayılin bacısı idi. Müharibədən qabaq toyılarda onu çox dinləmişdi. Teymur üzünü Cabbar kişiyyə tutub ərkələ dedi:

-Cabbar əmi, Nəcəf əmi ilə Ufa qospitalında görüşdük. Ancaq onu məndən tez ayırdılar. Nəcəf əmimin sözü yadindadırısa, de, qulaq asaq.

Cabbar kişi Aşıq Nəcəfin "Yetir" rədifi qoşmasını alçaqdan deməyə başladı:

Əsən yellər, bir Allahın eşqinə,  
Yazdığım naməni vətənə yetir.  
Bəndədən bəndəyə kəramət olmaz,  
Qeyzinən Xeybəri atana yetir.

Yellər, ərzi-halim söyləyin mərdə,  
Haqq divan eyləyir ruzi-məhşərdə,  
Möcüzət göstərib Şəhri-Bərbərdə,  
Qul,-deyib özünü satana yetir.

Bir kimsənə deyim islama pənah,  
Onun xatirini çox istər Allah,  
Qılıncı Zülfüqar, atı Zülçənah,  
Zəllillər dadına çatana yetir.

Qəribəm, qürbətə atıldı daşım,  
Tufana qərq oldu neçə yoldaşım,  
Müsküləm, ol şaha düşübür işim,  
Ərşin sütunundan tutana yetir.

Nəcəfin də gözü yoxdu sağında,  
Tərlan idı, qaldı sar oylağında,  
Qiblə tərəfində, Ağrı dağında,  
Nuhun gəmisində yatanə yetir.

Söz tamama yetəndə bu dəfə də Teymur ayağa qalxıb Cabbar kişinin üzündən öpərək soruşdu:

-Nəcəf əmimin sağ olmasını deməklə məni sevin-dirdin. O, hələ Bakıdadırı, yoxsa Tovuza qayıdıbmı?

Cabbar kişi gülərək cavab verdi:

-Ay sağolmuş! Tovuz nədir? Burada Bakıda təxliyə qospitalı var. Səməd Vurğun onu buraya gətirtidirib. Topçubaşova da tapşırıb ki, onun gözünü şəxsən özü əməliyyat etsin. Mən də hər axşam ona baş çəklərəm.

Teymur xahiş etdi:

-Cabbar əmi, məni də apar, qoy mən də görüşüm.

Cabbar kişi onu məzəmmət etdi:

-Ufadın birtəhər sağ-salamat gəlib Bakıya çıxıbsan. Bu qarda, buzda, küləkdə qaş qayırğıñ yerdə vurub göz tökərsən. Qatarın vaxtına da az qalıb. Mən salamını Nəcəf əminə çatdıraram. İnşallah, Tovuzda görüşərsiniz.

Qatarın vaxtına bir saat qalmışdı. Onlar yemək-xanadan çıxıb perrona tərəf getdilər. Teymur yola salanda Cabbar kişi cibindən bir dəst pul çıxarıb onun sağ cibinə basdı:

-Mühəribədən gəlibən, əlin bir yana çatana qədər xərclik edərsən.

Sonra da ürəyində öz-özünə dedi:

-Ay gidi dünya, Məmməd kimi oğulun balasını nə günlərə saldı...  
  
**Yenə də doğmalar arasında**

Cabbar Teymurla bərabər qatara mindi. Onun yerini rahatlayandan sonra Teymurun sağ əlindən tutub dedi:

-Hə, qardaşoğlu. Sənə uğur olsun. Tovuzda görüşənə qədər.

Cabbar kişi sözünü bitirib vaqondan düşdü. O,

düşəndən sonra qatar da fit verib yerində tərpəndi və ağır-agır yola düzəldi. Teymur çox yorulmuşdu. Oturmağa, səhbət etməyə nə taqəti vardi, nə də istəyi. Yatağına uzanıb gözlərini yumdu. Çok keçmədən dərin yuxuya getdi. Elə yatdı ki, bir də oyanana qədər nə yol yoldaşlarının səsini eşitdi, nə də illərdən bəri təmir olunmayan dəmir yolunun relslərini döyücləyən təkərlərin taqqılıtlısını.

Teymuru qatar bələdçisi oyadı. O, özü də istəmədən əlini şirin yuxuda olan bu qarabəniz oğlanın ciyinənə quyub yavaşça silkələdi:

-Ay oğul, sən gərək ki, Tovuzda düşəcəksən?

Teymur yarıyuxulu cavab verdi:

-Bəli, Tovuzda düşəcəyəm.

Qatar bələdçisi dedi:

-Onda dur, hazırlaş, Şəmkiri keçmişik.

Teymurun hazırlanmağa bir işi yox idi. Vaqonun baş tərəfinə keçib üzünə bir az su vurdub və öz yerinə qayıdıb qatarın Tovuza çatmasını gözləməyə başladı. Teymur qatarın pəncərəsindən çöla baxırdı. Qatar irəlilədikcə yoluñ qıraqındakı ağaclar sürətlə ondan uzaqlaşırdı. Teymur bu ağaclara baxa-baxa xəyallara qərq oldu. Budur, 6 illik ayrılıqdan sonra o, Tovuza qayıdır. Mühəribədən qabaq burada anasını, atasını, əmisini itirmişdi. Gəncliyini, sağlamlığını, qolunun birini də mühəribədə qoyub qayıdırı. Nə yaxşı bu dünyada qayıtmaga yeri varmış. Teymur 6 il bu yurd yeri, vətən adlanan bu torpaq üçün vuruşmuş, əziyyət çəkmışdı. İndi o, qatarın pəncərəsindən yoluñ yaralı canını da verməyə hazır olduğu bu torpağa baxırdı. Bu torpaq ona canından da əziz idi. Çünki, bu torpaqdə onun atası, anası dəfn olunmuşdu. Bu torpağın altında onun əcədləri yatırdılar. Bəlkə də Teymur bu qədər əzab-əziyyətə dünyasını

dəyişmiş doğmalarının, atasının, anasının məzarlarını bir də görmək, ziyarət etmək arzusu ilə sına gəra bilməmişdi. Axı, ən çətin günlərində onları anır, onları yadına salırıdı.

Teymurdu düşündürən bir şey də vardi. Atası yox, anası yox, indi kimin qapısını döyəcək, başına gələnləri kimə danışacaq, dərdlərini kiminlə bölüşəcək? Teymur birdən dayandı. Fikirlərinin səhv olduğunu anladı. Bəs on il ona doğma anası kimi qulluq edən, qayğı göstərən bibisi Mileyə xanım ona ana olmamışdım? Onu öz canı kimi sevən dayısı Novruz kişi ona ata qayğısı göstərməmişdim? Bəs əmisi Məhəmmədin oğlu Əşrəf? Onun Muxtar bulağının başında çəkdiyi qırqovul kababı mühəribədə də yadına düşürdü. Bəs əmisi Rəsulun uşaqları? Bəs başqa qohumları? Yox, onu Tovuzda həsratlı gözləyən kifayat qədər insan vardi. Onun gəlişi bu insanları sevindirəcəkdi. Teymur bir az toxdadı, özünü gəldi. Qara fikirləri, düşüncələri başından qovdu. Qatarın Tovuza çatmasını gözlədi. Bu da Tovuz dəmir yol vağzalı. Qatar nəfəsini dərib dayandı. Teymur əsasını götürüb qaonun giriş-çixış qapısına yaxınlaşdı. O, qatarдан düşmək istəyəndə qatarın qabığına çıxan adamlar əllərini uzadıb onu pilləkanlardan götürüb ehtiyatla yerə qoydu. Bu Tovuzda ona göstərilən ilk hörmət, qayğı idi.

Dekabr ayı olsa da Bakıdan fərqli olaraq Tovuza hələ qar yağmamışdı. Ancaq havada ayaz vardi. Teymur ətrafına boylandı ki, bəlkə bir tanış adam görə. Ancaq səhərin bu çağında tanış adam haradan olacaqdı. Tanıdığı cavanların hamisini mühəribəyə aparmışdır. Yaşlıların da o qədər qayğıları vardi ki... Onun mühəribədə olduğu 6 ildə Tovuzda heç nə dəyişməmişdi. Tovuzun sonuncu sultani Nəsib sultanın qohumlarının dəmir yoluñ üstündə yerləşən evləri, Tovuz sement zavodunun bütün Əmirli torpağından aydın görünən hündür tüstü borusu,

hər şey yerində idi. Bircə şey dəyişmişdi. Tovuzun gülərüz adamlarının üzlərindən elə bil ki onların sevincini uğurlamışdır. Adamlar qayğılı, fikirli idilər. Teymur diqqətlə baxanda gördü ki, dəmir yoluñ altındakı köhnə çayxana da yerindədir. O, bir az qızınmaq və çay içmək üçün əsasına dirənə-dirənə çayxanaya getdi.

Tovuzda Məsim kişi vardi. Yaşı adam idi. Vağzalda olurdu. Məsim kişi çayxanada Teymurun görən kimi tanıdı. Teymurun dayısı Novruz Əliyev də vağzalın yaxınlığında yaşayırıdı. Məsim kişi Teymurla görüşüb Novruz Əliyevi müştuluqlamağa getdi. Məsim kişi dedi ki, bacın oğlu gəlib, çayxanada çay içir. İş elə gətirmişi ki, həmin gün Teymurun xalası oğlu Müseyib Müseyibov da qatarın qabağına çıxmışdı.

Sonralar coğrafiya elmləri doktoru, professor olan və Azərbaycan Dövlət Universitetində işləyən Müseyib Müseyibov əslən Qaraxanının ən böyük nəsillərindən olan Kosali nəslindən idi. Bir faktı qeyd etmək istəyirəm ki, tarixi mənbələrdə qeyd olunduğuuna görə böyük Azərbaycan hökmdarı Nadir şah Əfşarın həyat yoldaşlarından biri bu tayfadan olmuşdur. Müseyib Müseyibovun uzun müddət Qaraxanlı kəndinin koxası olan babası Hacı İsaxan 1912-ci ildə Murğuz yaylağında Qandallı Qaçaq Nağı tərəfindən vurulmuş və Əmirli camaatının orada Qara gədikdəki qəbristanlığında dəfn edilmişdi. Müseyib müəllim Azərbaycanın ən qeyrətli milli ziyalılarından idi. 1988-ci ildə erməni millətçiləri Azərbaycana qarşı ərazi iddialarında bulunaraq respublikamıza qarşı elan olunmamış mühəribəyə başlayanda o, sovet rejiminin cəlladlarından çəkinməyərək Bakıda tovuzluların bir cəmiyyətini yaratdı və özü şəxsən bu cəmiyyətə başçılıq etdi. Onun yaratdığı cəmiyyət Tovuzun müdafiəsində dayanan könüllüləri silah, döyüş

sürsəti, ərzaq, geyimlə təchiz edərək onların düşmən qabağında mətanətlə dayanmasına kömək etdi. Tovuzlular müharibədə bir qarış da olsun torpaq itirmədilər. Buna görə də bu gün bütün Tovuz camaati Müseyib müəllimi rəhmətlə yad edir.

Məsim kişi Novruz Əliyevi müştuluqlamağa gedəndə Müseyib Müseyibov Teymurun çay içdiyi çayxanaya daxil oldu. Teymur ayrıldıqları vaxtdan altı il keçəs də, onu görən kimi tanıdı. O, ayağa qalxdı. Bu zaman Müseyib də onu gördü. Onlar bir-birinə sarmaşdırılar. Hər ikisinin gözündən yaş axırdı. Müseyib Teymuru dayışılə apardı.

Novruz Əliyev Teymurun od-alovun içərisindən sağ-salamat qayıtması münasibəti ilə qurban kəsdirib camaata paylatdırdı. Xəbər qanadlı olur. Novruz Əliyevin bacısı oğlunun müharibədən salamat qayıtması xəbəri az müddət içərisində bütün Tovuza yayıldı, hətta gedib Cilovdarlıdakı qohumlarına da çatdı. Mileylə xanım bu xəbəri eşidən kimi oğlu Şəmistanə arabaya bir qoç qoydurub Tovuza yola düşdü. Onlar Novruz Əliyevin evinə çatanda həyətdə xeyli adamvardı. Mileylə xanım həyətə girən kimi soruşdu:

-Mənim oğlum hanı?

Bibisinin gəldiyini Teymura xəbər verdilər. O, həyətə çıxdı. Mileylə xanım Teymurun boynuna sarıldı. Teymur da onun boynuna sarıldı. Onlar bir müddət beləcə qaldılar. Adamlar onları ayıranda gözlərindən axan yaş hər ikisinin paltarının yaxasını islatmışdı. Bibisindən sonra Teymur Şəmistanla qucaqlaşdı. Şəmistan da əmisi oğlu ilə görüşəndən sonra Mileylə xanım üzünü ona tutub dedi:

-O qoçu qurban demişəm, gətir, oğlumun ayağı altında kəs!

Şəmistan gətirdikləri qoçu arabadan düşürdü və Teymurun ayaqları altında qurban kəsdi. Yer-yerdə səslər ucaldı:

-Allah qurbanınızı qəbul etsin! Allah hamının balasını hifz etsin!

Novruz Əliyevin bacısı oğlunun müharibədən qayıtması xəbəri Aşıq Mirzə Bayramova da çatmışdı. O da sazını götürüb gəldi. Adamlar səhərə qədər Aşıq Mirzənin sazinə qulaq asdlar, onun büləbül kimi məlahətli səsini dinlədilər.

Səhəri gün Teymur kəndə gedib əmisi Rəsulun uşaqları və kənddəki qohumları ilə də görüşdü. Teymurun kənddə öz evi yox idi. Bir neçə gün kənddə doğmalarının yanında qalandan sonra o, Tovuza dayışılə qayıtdı və özünə ev tikənə qədər onlarda qaldı. Bibisi Mileylə xanım da onunla Tovuza getdi və ailə həyatı qurana qədər öz balası kimi ona qulluq etdi.

## Mircəfər Bağırovla görüş

Teymur boş dayanmaq, kiməsə yük olmaq istəmirdi. Buna nə yaşı, nə də qeyrəti yol vermirdi. Həyat onu çox ağır sinaqlardan keçirmişdi. Şimalın amansız şaxtalarda günlərlə ac-susuz düşmən arxasında qalmışdı. Bədənində qəlpə yaraları, qolunun da biri sınmış halda qan içində xeyli yolu sürünərək öhdəsinə düşən döyüş tapşırığını yerinə yetirmişdi, ölkənin yüksək döyüş mükafatlarına layiq görülmüşdü. İndi evin içində, sülh şəraitində gözünü kiminsə əlinəmə dikəcəkdi? Yox, Teymur belə yaşaya bilməzdi. O, öz çörəyini öz zəhməti ilə qazanmaq istəyirdi. İş almaq arzusu ilə Teymur bir neçə dəfə Tovuz Rayon Partiya Komitəsinə müraciət etə də, ona iş vermədilər.

Teymurun iş axtardığı dövrde Sovet Qoşunları 1945-ci il may ayının 9-da Almanyanın paytaxtı Berlin şəhərini ələ keçirərək faşizm üzərində qələbə çaldı. Müharibə qurtardı. İllərlə evindən, ailəsindən ayrı düşənlər geri qayitmağa başladılar. Hami sevinirdi. Teymur isə daha çox sevinirdi. Bu qələbənin qazanılmasında onun da payı vardı.

Bos qalmaq istəməyən Teymur xırda alış-verişlə məşğul olurdu. Qazancı az olsa da, kiçik bir ailəni dolandırmağa bəs edardı. Artıq Teymur ailə qura bilərdi. Ancaq o, bu haqda dayısına bir söz deyə bilməzdi. Bu işini də Allah düzəltdi. Bir dəfə dayısının həyat yoldaşı Gövhər xanım Novruz kişiyə dedi:

-Ay kişi, sən heç bu bacın oğlunun haqqında düşüñürsənmi?

Novruz Əliyev suala sualla cavab verdi:

-Bacım oğlunun nə çətinliyi var? İş verdirmişəm, işləyir. Ev tikdirənə qədər evimiz-eşiyimiz də ona qurbandır.

Gövhər xanım yavaş-yavaş mətləbə yaxınlaşmayı qərara aldı:

-Məsələ təkcə işdə və evdə deyil, ay kişi.

Novruz Əliyev arvadının nə demək istədiyini anlasa da, hər şeyi onun dilindən eşitmək istəyirdi:

Onda de, biz də bilək.

Gövhər xanım ürəyindəkiləri dilinə gəttirdi:

-Ay kişi, nə vaxtacan Teymura Mileylə qulluq edəcək? Teymurun atası yox, anası yox. Onun evlənməsi haqqında kim fikirləşməlidir?

Novruz Əliyev arvadın istəyini onun öz dilindən eşidəndən sonra dedi:

-Mus-mus deyənəcən Mustafa desən daha yaxşı olar. Teymurun məni kimi dayısı var. Kimin qızını desən onun

üçün alacağam.

Gövhər xanım mətləbə gəldi:

-Kimin qızını alacağıq Teymura? Mileylə ona doğma anası kimi əziyyət çəkib. Səkinədən yaxşı qızımı tapacağığ? Doğma əmisinin qızıdır. Özü də gözümüzün qabağında böyüyüb. Təmiz uşaqdır.

Novruz Əliyev soruşdu:

-Rəsulun qızı Səkinəni deyirsənmi? Mən razıyam. Sən də Mileylə bacı ilə səhbət et!

Gövhər xanım Mileylə xanımla səhbət etdi. 1945-ci ildə Teymur əmisi Rəsulun qızı Səkinə xanımla ailə qurdur.

Ailə həyatı qurandan sonra Teymur başqa qaygılarla yaşamağa başladı. O, həyatda çox çətin yollar keçmişdi. Ağır və məsuliyyətli işlər görmüşdü. Ancaq ailə həyatının məsuliyyəti tamam başqa idi. İndi onun məsuliyyəti mühərabə və hərbi nizamnamənin sərt tələblərində doğan bir məsuliyyət deyildi. Onun bütün gələcək həyatı, xoşbəxtliyi bu insani məsuliyyətdən asılı idi.

Teymurun işi çox olsa da o, evə həmişə vaxtında gəlirdi. Səkinə xanım da onun üçün sədaqətlə və qayğış bir həyat yoldaşı idi. İki qardaşın övladları kimi onların ürəklərində həmişə bir-birinə qarşı məhəbbət olmuşdu. Teymur hərbi xidmətdə, sonra isə mühərabədə olduğu illərdə Səkinə dəfələrlə ondan gələn məktubları sinəsinə sixxaraq anasını, bacı və qardaşlarını müştuluqlamağa qəçmişdi. Hər dəfə əmisi oğlunun salamat olduğunu biləndə sevincdən gözləri yaşarmışdı. Ancaq o zamanlar Səkinə xanım ağlına da gətirməzdı ki, bir gün məktublarını sinəsinə sixdiyi, döñə-döñə oxuduğu əmisi oğlu onun həyat yoldaşı olacaqdır.

Səkinə xanım Teymurun mühərabə cəbhələrində necə şərəflə bir yol keçdiyini biliirdi. O, öz həyat yoldaşı ilə

qürür duyurdu. Beləcə gənc ailə qarşılıqlı hörmət və məhəbbət içərisində yaşayırırdı. Onların necə xoşbəxt yaşadıqlarını gördükcə əri Rəsul 1937-ci ildə günah olmadan sürgünə göndəriləndən sonra həyatın haqsızlıqları, amansızlıqları qarşısında öz övladlarına namusla, qeyrətlə həm ata, həm də ana olan, həyatın imtahanları qarşısında bürdənməyən, yixilmayan Mileyə xanımın da narahat, səksəkeli ürəyinə bir dinclik, rahatlıq gəlmişdi. Atası öləndən sonra Teymur o, özü böyütmüşdü. Ondan arxayı id. Bilirdi ki, Teymur namuslu, qeyrətlə bir ailə başçısı olacaq. O, yanılmamışdı. 1946-ci ildə Teymurla Səkinə xanımın ilk övladları dünyaya gəldi. Yeni doğulan körpə oğlan uşağı id. Onun adını Arif qoydular.

1946-ci ildə Mircəfər Bağırov Tovuza gəldi. Rayon mərkəzində camaatla görüş oldu. Bu zaman Teymur əlində əsa Bağırova yaxınlaşmış ondan iş istədi:

-Yoldaş Bağırov, xahiş edirəm ki, mənə vəziyyətimə uyğun olan bir iş verəsiniz.

Bağırov mehribanlıq və qayğı ilə soruşdu?

-Harada vuruşubsan? Qolunu harada itiribsen?

Teymur Bağırovun mehribanlılığından ürəkləndi:

-Ukraynada olmuşəm, Finlandiya müharibəsində iştirak etmişəm, yoldaş Bağırov. Qolumu isə Leningradın müdafiəsində kəşfiyyatda itirmişəm.

Bağırov qarşısındaki ariq, qarabəniz oğlani başdan ayağa qədər diqqətlə nəzərdən keçirdi, əlini onun kürəyinə qoyaraq qürurla dedi:

-Sən başqa millətlərin arasında xalqımızın başını uca edən, ona şan-şöhrət qazandıran bir qəhrəmansan.

Bağırov əlini Teymurun kürəyində ayırmadan üzünü eynək taxdığına görə tovuzluların Dördgöz Mamedov adlandıqları Tovuz Rayon Partiya Komitəsinin I katibi Həbib Məmmədova tutdu:

-Bazarı bu cavan oğlana verərsən!

Bazarda Mahmud kişi vardi. Teymur onun yerini qəbul etdi. Elə o vaxtdan da Teymur Qurbanov bir əmrlə ömrünün sonuna qədər Tovuz Şəhər Kolxozi Bazarında rüsumçu işlədi.

### Həyat yollarında

Ailə qurandan sonra Teymura ev tikidirmək lazımdı. Dayısı onu başa saldı. Lazımı yerlərə məktublar yazdı. Hökumət Teymura ev tikidirmək üçün torpaq sahəsi ayırdı. Dayısının köməyi ilə Teymur həmin torpaq sahəsində ev tikidi. Ev hazır olandan sonra Teymur ailəsi ilə birlikdə oraya köcdü.

Onlar bir müddət orada sevinc içinde yaşıdlar. Lakin gözlənilmədən onların sevincinə kədər qatıldı. Təzə evlərinin qabağından su arxi axırdı. Nəzarətsiz qalan ballaca Arif su arxına düşərək boğuldı. Arifin ölümü gənc ailəni sarsıldı. Xeyirxah insanlar varmış. Onlar Teymurla Səkinə xanımı ovundurucu sözlər deyərək dördlərini dağıtmaga çalışıdilar. Həyat isə öz axarı ilə axıb gedirdi. 1949-cu ildə tale Teymurla Səkinə xanımı yeni bir övladla sevindirdi. Bu dəfə dünyaya gələn körpə qız uşağı id. Onun adını Çimnaz qoydular.



Çimnazın ayağı uğurlu oldu. 1950-ci ilin 9 sentyabrında Teymur üçün adı iş günü idi. Birdən bazarın işçilərindən biri bir qadını onun yanına gətirib dedi:

-Teymur, bala, gör bu qadın nə istəyir.

Qadın qarşısındaki Teymur olduğunu biləndə səhərdən bəri ürəyini deşən xəbəri ucadan səsləndirdi:

-Oğlun olub, mən müstələğə gəlmışəm.

Teymur əlini cibinə saldı. Bir dəstə pul çıxarıb. qadının ovcuna basdı. Bu zaman qadını onun yanına gətirən yaşı kişi güla-güla soruşdu:

-Ağrin alım, bəs bu əminə heç nə verməyəcəksən?

Sevincindən dünya Teymurun gözünə görünmürdü. O, kişini də razi saldı:

-Sizə də yaxşı bir qonaqlıq verəcəyəm.

Teymur bu oğlunun da adını Arif qoymuştu.

Arifdən sonra 1952-ci il mart ayının 10-da onun Akif, 1953-cü ildə Ofelya, 1955-ci il fevral ayının 19-da Asif, 1957-ci ilin noyabr ayında Munasib, 1961-ci ildə Aytəkin adlı övladları dünyaya gəldi.

Teymur əminin qızı Ofelya dünyaya gələndə İ.V.Stalin dünyasını dəyişdi. Onun əmisi Rəsulun üstündən "xalq düşənəni" adı götürüldü. Bundan sonra Rəsulun oğlu Şəmistan məktəb direktoru vəzifəsinə irəli çəkildi və uzun müddət bu vəzifədə işlədi.

Səkinə xanım həyat yollarında Teymura etibarlı, namuslu həyat yoldaşı, arxa-dayaq oldu. Onun sayəsində Teymur bir dəfə də olsa şikəstliyini yadına salmadı, həyata yeni bir məhəbbətlə bağlandı. Bu məhəbbət uşaqlıqdan saçları uzun olduğuna görə, Saçlı,-deyərək çağırıldığı Səkinə xanımı onun nəzərində daha da böyüdü, müqəddəsləşdirdi. Səkinə xanım bu hörmət və sevgiyə layiq idi. Əgər dünya miqyasında bir sorğu keçirilsəydi, öz ailəsinin yolunda göstərdiyi fədakarlıqlara görə o,

dövrünün qadınları arasında ən yüksək zirvələrdə dayanardı.

Teymur xoşbəxt idi. Övladlarının şəhərlərində dolu olan ömür kitabının artıq yaşanmış, əbədiyyətə qovuşmuş vərəqlərini səhifələyir, olub-keçənləri bir-bir yadına salmağa çalışır. Anası Səlimi xanım dünyasını dəyişəndə çox uşaq idi. Atasının ölümünü isə yaxşı xatırlayırdı. Bu iki hadisə onun ömür salnaməsinin uşaqlıq illerində yaddaşında silinməz izlər buraxan ilk iki səhifəsini təşkil edirdi. Sonra əmisi Rəsulu həbs edib sürgünə göndərdilər. Keçirdiyi bu ağrıların ardınca mühəribə gəldi. Mühəribə əzizlərini, dost və yaxınlarını əlindən aldı. Özü isə gəncliyini, sağlamlığını, qolunun birini itirdi, iyirmiyə yaxın yara aldı, düşmən mərmisinin qəlpəsi isə o qanlı günlərin yadigarı kimi ürəyində ilışib qaldı. Mühəribə əjdahasının püskürdüyü od-alovun içindən salamat qurtarmağı heç kəs ağlına da gətirmirdi. Ancaq böyük olan Allah onu qorudu. Çəkdiyi əzabları yüngülləşdirmək, həyata olan inamını möhkəmləndirmək üçün Allah onun yoluna xeyirxah insanlar çıxartdı. Kim idi bu insanlar? Qospitalda ona doğma anabacısı kimi qulluq edən tatar qızı, onu balalarından seçməyən bibisi Mileylə xanım, əmisi Rəsul, arxasında dağ kimi dayanan dayısı Novruz kişi və başqa insanlar. Məhz bu insanların qayğısı sayəsində Teymura bu gün öz övladlarının səsini, gülüşlərini dinləmək qismət olmuşdu. O, yaxşılara məhəbbəti sayəsində gələcəyə inamını itirməmiş, həyata bağlanmışdı. Həyat axar bir çaydır. Onun axarında həmisi minlərlə, milyonlarla talesiz insanlar olacaq. Onları həyata bağlamaq üçün dünyada yaxşı amallarla yaşamaq lazımdır. Teymur da bütün sonraki həyatını belə yaşamamaq, insanlara kömək etmək, yıxılanları qaldırmaq istəyirdi.

XX əsrin altmışinci illərində Teymurun işlədiyi Tovuz şəhər kolxoz bazarı indiki yeraltı maşın keçidindən təqribən 200-300 metr solda dəmir yolunun üstündə yerləşirdi. Bazarın iki girişi vardı. Dəmir yolu tərəfdən bazara daxil olanda bir mağaza və bir kababxana gözə dəyirdi. Bazara yuxarıdan, A.S.Puşkin adına Tovuz şəhər orta məktəbi tərəfdən daxil olanda sağ tərəfdə iki böyük tut ağacı ucalırdı. Ağacların yanında yeməkxana və cayxana vardı. Tovuz aşıqları bu çayxanaya yiğisirdilar. İsti havalarda tut ağaclarının kölgəsində stollar qoyulur, aşıqlar növbə ilə çayçının armudu stəkanlıarda götirdiyi ətirli samovar çayından içə-içə saz çalıb oxuyurdular. Teymuru həmişə tut ağacının altında aşıqlarla çay içib, cöhbət edən görmək olardı. O, saz vurgunu idi. "Dilqəmi" havası çalınanda isə elə bil ki, dünyani ona bağışlayırdılar. Bu havanı gündə on dəfə dinləsə də, yenə doymayırdı. Aşıqlar da onun bu sevgisini bildiklərindən "Dilqəmi" havasını axıra, nahar vaxtına saxlayırdılar. Bir də görürdün ki, aşıqlardan biri səslənir:

-Ay Temir, acımızdan qırıldıq.

Teymur da onun cavabını verirdi:

-"Dilqəmi" çalınana qədər siz də, mən də bu tutun altında acımızdan qırılacağıq.

Teymurdan bu sözü eşidəndə aşıqlardan biri sazi sinəsinə basıb yaniqli bir "Dilqəmi" çalardı. Hava bitəndən sonra Teymur onları bazarın aşağısında kababxanaya aparardı.



## Qəhrəmanla ciyin-ciyinə

Tovuz bazarına ilk dəfə gələn adamda belə bir fikir yaranırdı ki, bu bazarda bütün işləri Teymur kişi həll edir. Bu isə bazarın o zamankı rəhbərliyində ona qarşı qısqanclıq hislərinin yaranmasına səbəb olurdu. Bu qısqanclıq onunla nəticələndi ki, bir gün Teymur kişini işdən azad etdirilər. Bu zaman onun mühəribədə quyub gəldiyi qoluna da baxmadılar, bədənindəki güllə, qəlpə yaralarını da nəzərə almadılar. Ancaq bu insafsızlıqları və diqqətsizlikləri ilə yanaşı Teymur kişini işdən çıxaranlar bir şeyi də unutmuşdular. Onlar başa düşmürdülər ki, öz polad iradəsi ilə iki qanlı mühəribənin od-alovundan keçən, ölümə qalıb gələn bir insanın haqqını tapdalamaq olmaz. Teymur kişi o zamankı SSRİ-nin paytaxtı Moskva şəhərindəki yüksək vəzifəli dövlət rəhbərlərinə müraciət etdi. Onun hüquqları bərpa olundu, bazarın direktoru, bazarkomu vəzifəsindən azad olundu. Teymur kişininin yaxın dostu Sovet İttifaqı Qəhrəmanı Mərdan Musayev Tovuz bazarına bazarkom gəldi. Bu insanlar ömürlerinin sonuna qədər birlikdə ciyin-ciyinə işlədilər. Tovuz camaati hələ də onların möhtəşəm dostluğu və zarafatları haqqında çoxlu rəvayətlər danışırlar.

## Böyük dostluq

Teymur əminin ürəyində güclü bir yaşaməq eşiği vardı. O, insanlarla söhbət etməyi, münasibət qurmağı xoşlayırdı. Buna görə də özünə çoxlu dostlar qazanmışdı. Özü sadə zəhmət adamı olsa da, Səməd Vurğun, Osman Sarıvəlli, Hüseyin Arif kimi böyük sənətkarlarla dostluq etmiş, çörək kəsmişdi. Teymur əminin sevimli dost-

larından biri də xalqımızın tanınmış ziyalısı akademik Abdulla Qarayev olmuşdur.

Abdulla İsmayıł oğlu Qarayev 1910-cu il yanvar ayının 1-də Azərbaycanın paytaxtı Bakı şəhərində dünyaya gəlmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetininin) təbiət bölməsini bitirəndən sonra savadlı məzun kimi onu "insan və heyvan fiziologiyası" kafedrasında saxlayıblar. Burada professor P.Y.Rostevsevin rəhbərliyi altında nəzəri və eksperimental fiziologiya sahəsində elmi araşdırılmalar aparmışdır.

Abdulla Qarayev 1932-1936-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmiş, 1938-ci ildə Azərbaycanda eksperimental fiziologiya laboratoriyasının ilk yaradıcılarından biri olmuşdur. 1940-ci ildə tibb elmləri doktoru, 1942-ci ildə professor elmi adlarına layiq görülen alimə 1943-cü ildə Azərbaycan SSR əməkdar elm xadimi adı verilmişdir. 1944-1950-ci illərdə S.M.Kirov adına ADU-nun rektoru işləyən Abdulla Qarayev 1946-ci ildə Sovet İttifaqı Kommunist Partiyası sıralarına daxil olmuş, 1949-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki adını almış, 1962-1964-cü illərdə Azərbaycan KP MK-nin üzvü seçilmişdir. O, 1952-1956-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Biologiya və kənd təsərrüfatı bölməsinin akademiki-katibi, 1961-1963-cü illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Ali və Orta İxtisas Təhsili Komitəsinin sədri, 1953-1968-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Fiziologiya bölməsinin rəhbəri və Fiziologiya İnstitutunun direktoru vəzifələrində çalışmış, eyni zamanda İ.P.Pavlov adına Ümumittifaq Fizioloqlar Cəmiyyəti Azərbaycan bölməsinin sədri olmuşdur.

1935-ci ildə Leninqradda keçirilən 15-ci, 1959-cu ildə

Buenos-Ayresdə keçirilən 21-ci, 1962-ci ildə Leydendə keçirilən 22-ci, 1965-ci ildə Tokioda keçirilən 23-cü Beynəlxalq fizioloqlar konqresində iştirak edən Abdulla Qarayev Azərbaycan SSR Ali Sovetinin (2-ci çağırış) deputati olmuş, Lenin ordeni, 3 Qırmızı Əmək Bayrağı ordeni, Qırmızı Ulduz ordeni və medallarla təltif edilmişdir.

Azərbaycan Fiziologiya İnstitutu Abdulla Qarayevin adını daşıyır.

Xalqımızın böyük oğlu Abdulla İsmayıł oğlu Qarayev 1968-ci il dekabr ayının 8-də dünyasını dəyişmiş, respublikamızın paytaxtı Bakı şəhərində Fəxri xiyabanda dəfn olunmuşdur.

Abdulla Qarayevlə Teymur əminin arasında çox səmimi bir dostluq vardı. Teymur əmi Bakıya gedəndə Abdulla müəllimin evində qalardı. Abdulla müəllim də şəhər havasından və gecə-gündüz məşğul olduğu elmi işlərdən yorulanda həyat yoldaşı Züleyxa xanımı və qızlarını da götürüb qatarla Tovuza gələrdi.

Teymur əminin Abdulla Qarayevlə tanışlığının maraqlı tarixi var. Onun sonraları coğrafiya elmləri doktoru, professor olan xalası oğlu Müseyib Müseyibovun ata babası Hacı İsanə uzun müddət Qaraxanlı kəndinin koxası olmuşdu. Müseyib Müseyibov ADU-da tələbə olanda Abdulla Qarayev universitetin rektoru idi. Stalin rejiminin xalqları həbsxana şəraitində saxladığı o ağır illərdə cəmiyyətdə ağa, bəy, koxa uşaqlarına və nəvələrinə qarşı bir düşmən münasibət mövcud idi. Müseyibin babasının koxa olduğunu bilən bolşevik əqidəli bəzi müəllimlər ona qarşı ədalətsiz mövqe tuturdular. Teymur əmi bundan xəbər tutanda Bakıya yola düşdü. O, Müseyiblə birlikdə Abdulla Qarayevin qəbuluna getdi. Abdulla müəllim onları çox səmimi qarşılıdı. Teymur əmi mühərabədə

başına gələnləri danışandan sonra dedi:

-Abdulla müəllim, mən bütün həyatımı, sağlamlığını vətən yolunda qoymuşam. Müseyib mənim xalam oğludur. Onun babası Hacı İsaxan Çar hökuməti zamanında koxa olub və 1912-ci ildə Murğuzda qaçaqlar tərəfindən öldürülüb. O, Sovet hökumətini nə görməyib, nə də ona düşmən olmayıb. İndi bu cavan oğlan babasına görə bir məsuliyyət daşıyırmı?

Abdulla Qarayev üzünü Teymur əmiyə tutub dedi:

-Ona heç kəs söz deyə bilməz. Sən isə bu gündən mənim əzizim, qardaşımsın. Nə vaxt Bakıya gəlsən, evimin qapısı üzünə açıqdır.

O vaxtdan da Teymur əmi ilə Abdulla Qarayevin arasında böyük bir dostluq yarandı. Bu dostluq Abdulla müəllimi Tovuza elə bağladı ki, o heç olmasa ildə bir dəfə də olsa Tovuza getməyəndə darıxmaga başladı. Sonralar Tovuzdan söhbət düşəndə Abdulla müəllim fəxrlə deyərmiş:

-Teymurla dostluq məni yeni bir dünya ilə qovoşdurdu. Tovuzun gülərüz, qonaqpərvər, səxavətlə, etibarlı insanları və gözəl təbiəti məni əfsunlaşdırı. Tovuzluların o qədər məhəbbət gördüm ki, Tovuz mənim üçün ikinci ata evinə çevrildi.

Bu sözlər bütün dünyani gəzmiş, ölkələr, millətlər görmüş böyük bir alimin tovuzlulara olan böyük sevgisinin ifadəsi idi. Bu sevginin özəyini isə Teymur əmi ilə Abdulla müəllimin təmiz, saf, yüksək insanı dəyərlərə söykənən dostluqları təşkil edirdi.

Abdulla müəllimin bir adəti vardı. O, Tovuza geləndə heç vaxt Teymur əmiyə qabaqcadan xəbər göndərməzdı. Qatardan düşüb piyada gəzə-gəzə Teymur əminin dəmir yolu vağzalından çox da uzaqda olmayan evinə yollanardı. Həmin gün Teymur əminin evində bayram

olardı. Novruz Əliyevlə Abdulla müəllim masa arxasında üz-üzə oturardılar. Erkəklər kəsilərdi, məclis qurulardı, Aşıq Əkbər, Aşıq İmrən, Çopur Ələsgər səhərə qədər çalıb-oxuyardılar. Bir neçə gün Tovuzun dağlarında sərin sulu bulaqların başında istirahət edərdilər. Sonra da Tiflisə gəzməyə gedərdilər. Teymur əminin böyük qızı Çimnaz xanımın dedikləri:

-Atamla Abdulla müəllimin arasında çox möhkəm bir dostluq vardi. Doğma qardaşlar da bir-birini o dərəcədə sevə bilməzdilər. Onların dostluğu ailəmizin bütün üzvlərini və qohumlarımızı da əhatə edirdi. Abdulla müəllim atamın dayısı Novruz Əliyev xüsusi ehtiram göstərirdi. Onlar demək olar ki, yaşıd olsalar da, Abdulla müəllim bütün Tovuz camaatının ona göstərdiyi hörməti görəndə təəccübünü gizlətmirdi. Deyirdi ki, ay Novruz, sən bu qədər xalq məhəbbətini necə qazanmışsan? Novruz Əliyev də cavab verirdi ki, mən onları mənə olan sevgilərindən ikiqat artıq sevgi ilə sevirəm. Yadimdadır, 1957-ci il idi. Mən üçüncü sinifdə oxuyurdum. Abdulla müəllimin həyat yoldaşı Züleyxa xanım, qızları Rahilə və Nailə ilə birlikdə bizə gəlmişdi. Züleyxa xanım çox gözəl idi. Küçəmizin qadınları onun gözəlliyyinə tamaşa etmək üçün bizə gəlirdilər. Züleyxa xanımın dediyinə görə Abdulla müəllim Polşaya elmi konfrans'a getmişdi. O, Polşadan qayıdan kimi bizə gəldi. Anama və bizə gözəl hədiyyələr gətirmişdi.

Teymur əminin Abdulla Qarayevlə olan böyük dostluğunu Abdulla müəllim 1968-ci ildə dünyasını dəyişən qədər davam etdi. Teymur əmi dostunun ölümünü qəbul edə bilmirdi. O, dünyasını dəyişən qədər hər il Abdulla müəllimin xatirə günündə Bakıya gedir, onun Fəxri xiyabandakı məzarının üstünə təzə güllər qoyurdu.

## Dağ dağa qovuşmaz, insan insana qovuşar

Teymur əminin Əlimərdanlı kəndindən olan qohumu Səmədov Arif Məmməd oğlu onun xatirini çox istəyir və ona, dayı,-deyə müraciət edirdi. Arif Tovuzun məşhur ovçularından idi. Payız gəlib ov mövsümü başlananda öz ovçu dostları ilə birlikdə sorağı gah Ceyran çölündən, gah da Kürün sol sahilindəki Şavadın meşəsindən gəlirdi. Arifin ovçu dostları onun Teymur əmiyə olan sevgisini bilirdilər. Əslində onların hamısı Teymur əmini çox sevirdilər. Hər dəfə ov edib qurtarandan sonra Arif vurduqları kəklik və qırqovullardan öz payına düşənlərdən bir neçəsini götürüb qırqaq qoyar və deyərdi:

-Bunları Temir dayıma aparacağam.

Onun arxasında Ovçu Tohid də öz payından bir neçə quş götürüb Arifin qırqaq qoymuşluğunu yanına qoyar və gülə-gülə, Arif, Temir kişi sənin dayındırsa, mənim də əmimdir,-deyərək əllərini ovşudurardı. Tohidin dalınca o biri ovçular da Teymur əmi üçün pay qoyardılar. Bundan sonra ovçulardan biri sevincə səslənərdi:

-Temir əmi sabah bizə qiyamət bir qonaqlıq verəcək!

Səhəri gün ovçular bazara Teymur əminin yanına gəlib quşları ona təqdim edəndə Teymur əmi dostu Mərdan Musayevə üz tutaraq zarafatıyanı deyərdi:

-Ay Mərdan əmi, gör qohumların bizə nə qədər kəklik, qırqovul gətiriblər.

Mərdan kişi də özünə xas olan bir təmkinlə giley-lənərdi:

-A Temir, bazarı da əlimdən alıbsan, qohumlarımı da...

Mərdan Musayevin zarafatla soylədiyi bu sözündən sonra hamı gülərdi. Həmin gün Teymur əmi böyük bir ziyaflə təşkil edərdi. Axşama qədər saza-sözə qulaq

asardılar.

Teymur əminin təşkil etdiyi belə ziyaflərin birində Arif dedi:

-Dayı, bu bazar Gürcüstanın birinci katibi Mjavanadze də bizimlə ova gedəcək. Bəlkə səni də aparaq. Çox söhbəticil və zarafatlı adamdır, sözünüz tutar.

Arifin təklifini eşidəndə Teymur əminin qaşları çatıldı. Xəyal onu 1939-1940-ci illərdə SSRİ ilə Finlandiya arasında baş verən ağır müharibə illərinə apardı.

Finlandiya ilə qanlı müharibə gedirdi. Petrozavodsk istiqamətində gedən döyüşlər Sovet Ordusu üçün çox ağır olmuşdu. Qoşunlarımız finləri xeyli geriyə sixışdırılmışdır. Əsgər və zabitlər ağır döyüslərdən sonra istirahət edirdilər. Birdən Teymur və döyüş yoldaşlarının yanında bir avtomobil dayandı. Avtomobildən bir general güsdü. Bu ordu siyasi şöbəsinin rəisi Vasiliy Pavloviç Mjavanadze idi.

Mjavanadze Vasiliy Pavloviç 1902-ci il sentyabr ayının 20-də Gürcüstanın Kutaisi şəhərində anadan olmuşdu. 1939-1940-ci illərdə Sovet-Finlandiya müharibəsində əvvəlcə ordu siyasi şöbəsinin rəisi, sonra ordu qərar-gahının rəisi olmuşdu. Petrozavodsk istiqamətində gedən döyüslərdə Qırmızı Bayraq ordeni ilə təltif olunmuşdu. 1953-1972-ci illərdə Gürsüstan KP MK-nin I katibi işləmiş, 1972-ci ildə Qori şəhərində İ.V.Stalinin ev muzeyinin yaradılmasına tərəfdar olduğu üçün təqaüdə göndərilmişdi.

General maşından düşən kimi əsgərlər "farağat" vəziyyəti aldılar. Teymur məruzə etdi. General əlini ona uzatdı. Teymur generalın əlini sixanda o, soruşdu:

-Haralısan?

Teymur cəld cavab verdi:

-Azərbaycandanam, yoldaş general.

General bir də sual verdi:

-Hansı rayondansan?

Teymur bu dəfə sixilmədən dilləndi:

-Tovuz rayonundanam, yoldaş general.

General sağ əlini onun kürayinə vurdu:

-Mən də Kutasidənəm. Yerliyik. Qismət olsa qələbədən sonra görüşərik!

General əsgərlərlə sağıllaşışına mindi və yoluna davam etdi.

Bir rus yazılıcısı demişdir ki, zaman insana yaddaşına hökm edə bilmir. Doğrudan da belədir. Hər bir insanın həyatının ötən illərinin xatırələri illər keçəsə də onun yaddaşında yaşamaqda davam edir. Bu xatırələr insani həyata bağlayır, onun ömrünü daha da mənali edir. Buna görə də insanlar hərdən ötüb keçən illərin xatırələr dünyasına qayıtmak, həyatlarının unudulmaz anlarını yenidən yaşamaq istəyirlər. Mühəribə illərində saysız-hesabsız çətinliklərlə rastlaşa da, birdən Teymur əminin ürəyindən də döyüş meydanında keçirdiyi illərə qayıtmak arzusu oyandı. O, üzünü Arifa tutub dedi:

-Əlbəttə gedəcəyəm! Finlandiya ilə müharibədə Mjavanadze mənim generalım olub. Biz cəbhədə bir dəfə görüşmişük də. Ancaq generalın önündən on minlərlə əsgər keçir. O, görüşdüyü bütün adamları yadında saxlaya bilməz.

Mjavanadze Şavadın meşəsində ov etməyi çox sevirdi. Tovuza gələndə özü ilə adam gətirmirdi. Bir sürücüsü olurdu, bir də özü. Səhər açılmamış maşını Əlimerdanlı kəndindəki dostu Ələkbərov Köçəri Məmməd oğlunun darvazasının qabağında saxlayıb onu səsləyirdi. Ələkbərov Köçəri çölə çıxıb onunla qucaqlaşıb öpüşəndən sonra az bir zamanda kəndin məşhur ovçularını bir yerə yığırdı. Sonra da hamısı birlikdə yola düşürdülər. Ovçular

özləri ilə bircə tüfənglərini götürürdülər. Qalan hər şeyi Mjavanadze özü ilə gətirirdi.

Bu dəfə də belə oldu. Kəndin məşhur ovçuları Səmədov Arif Məmməd oğlu, Aliyev Şahniyar Nəcəf oğlu, Ələsgərov Tohid Məmmədtağı oğlu, Əsədov Əsəd Hacı oğlu Ələkbərov Köçərinin "Volqa"sına əyləşib Mjavanadze ilə birlikdə dan yeri sökülməmiş Şavadın meşəsinə yollandılar. Ələkbərov Köçəri ovçuları düşürəndən sonra kəndə qayıtdı. Onlar günortaya qədər xeyli ov etdilər. Ovçular günorta üstü meşənin içərisindən keçən yoluñ kənarındaki nəhəng qovaq ağacının altına gəldilər. Onlar yemək hazırlamağa başlayanda Ələkbərov Köçərinin "Volqa" avtomobili Mjavanadzenin maşının yanında dayandı. Maşından iki nəfər düşdü. Bunlardan biri Ələkbərov Köçəri, o biri isə Teymur əmi idi. Ovçuların hamısı Teymur əminin qohumları idi. O, əvvəlcə Mjavanadze, sonra isə onlarla görüşdü. Süfrə başında Teymur əmi Mjavanadzedən soruşdu:

-Vasili Pavloviç! Siz Finlandiya mühəribəsində maşından düşüb səhbət etdiyiniz azərbaycanlı oğlanı xatırlayırsınız mı?

Gözlənilməz sual Mjavanadzeni bir anlığa çəsdirdi. Ancaq o, tez özünə gəldi, ayağa durdu, Teymur əmini qucaqlayıb, genasvale, genasvale (ağrin alım), -deyə-deyə ağlamağa başladı.

Teymur əmi də ona qoşuldı. Gözlərindən axan yaşlar onun bütün sıfətini islatdı. Həmin gün Kürün sahilində böyük bir bayram oldu.



Teymur əminin komandanı  
V.P.Mjavanadze

## Yeni bazarda

Teymur əmi ilə Mərdan Musayevin köhnə Tovuz bazarında birlikdə işlədikləri dövrün altıncı ilində Azərbaycanda möhtəşəm bir hadisə baş verdi. Xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi seçildi. Ürəyi vətən, el sevgisi ilə döyünen Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanı həyatın bütün sahələrində Sovetlər İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün var qüvvəsi ilə işə başladı. Azərbaycan böyük quruculuq yoluna qədəm qoydu. Tovuz bazارının kollektivi də bu işə öz töhvəsini vermək qərarına gəldi.

Bir gün Mərdan Musayevlə Teymur əmi Tovuz bazarının girəcəyindəki tut ağaclarının altında çay içirdilər. Onu da deyim ki, Mərdan Musayev Teymur əmidən on dörd yaş böyük idi və buna görə də Teymur əmi ona, Mərdan əmi, -deyə müraciət edirdi. Onlar çay içə-icə ağır mühərribə illərində səhbət edirdilər. Səhbətin şirin yerində Teymur əmi səsinin tonunu dəyişdi:

-Mərdan əmi?

Mərdan Musayev də suala sualla cavab verdi:

-Nə var, ay Temir?

-Başına bir fikir gəlib.

Mərdan Musayev stolun üstündəki pürrəngi çaydan bir qurtum içib dilləndi:

-Ay Temir, bircə məndən bazarkomluq istəmə!

Teymur əmi biglərinin altında özünə məxsus şəkildə gülməsədi:

-Ay Mərdan əmi, bazarkomluğu mənə versən də, istəmərəm.

Mərdan Musayev soruşdu:

-Ay Temir, onda fikrini de, biz də bilək.

Teymur əmi onu çox intizarda qoymadı:

-Mərdan əmi, ölkədə hər şey yeniləşir. Deyirəm ki, bəlkə biz də yeni bir bazar tikdirək?

Teymur əminin təklifi Mərdan Musayevi elə bil ki, yuxudan ayıldı. Doğrudan da köhnə kolxoz bazarını yeniləşdirməyə ehtiyac vardı. Müharibədən qabaqkı illərdə tikilmiş bu bazarın ərazisi çox dar idi. Yağış yağanda palçıqdan hərkət etmək olmurdı. Tovuz kolxoz bazarı nə rayonun, nə də tovuzluların adına yaraşmırı. Bəs yeni bazarı harada tikdirmək olardı? Yəqin ki, təklifi verən bu sualın cavabını da bilirdi. Mərdan Musayev Teymur əminin gözlərinin içənə baxaraq soruşdu:

-Ay Temir, təklifin yaxşı təklifdir, bəs bazarı harada tikdirmək istəyirsən?

Tovuz bazarından bir az yuxarıda Sabir küçəsi ilə Həzi Aslanov küçələrinin arasında geniş və hamar bir sahə vardı. Teymur əmi boş vaxtlarında həmin sahəni bir neçə dəfə diqqətlə nəzərdən keçirmişdi. Orada yaxşı bazar tikdirmək olardı. O, əlini həmin sahəyə tərəf uzatdı:

-Mərdan əmi, o yer əsil bazar yeridir. Orada yeni bir bazar tikilsə, bu köhnə bazarın palçıqından özümüzün də canımız qurtarar, camaatın da.

Həmin gün Mərdan Musayevlə Teymur əmi haqqında danışılan ərazini gəzdilər, hər şeyi diqqətlə götür-qoy etdilər, belə qərara gəldilər ki, yeni kolxoz bazarı üçün bura doğrudan da çox əlverişli yerdir.

Mərdan Musayev Tovuz rayon rəhbərliyi qarşısında məsələ qaldırdı. Tezliklə həmin ərazidə müasir tələblərə cavab verən bir kolxoz bazarı tikildi. 1972-ci ildə həmin bazar fəaliyyətə başladı. Bazarın açılışında Mərdan Musayev Teymur əminin əlini sixaraq dedi:

-Ay Temir, bir qəhrəmanlığı müharibədə qazanmışdin, bu yeni bazarın tikintisi isə sənin ikinci qəhrəmanlığın oldu.

Beləliklə Tovuzun Böyük Vətən müharibəsinin alovlarından keçən iki qəhrəmanı yeni kolxoz bazarının tovuzluların istifadəsinə verilməsinə nail oldular. Bununla onlar həm də Heydər Əliyevin respublikamızda apardığı böyük quruculuq işinə öz töhvələrini verdilər.

### Hüseyin Arifin borcu

Yeni bazarda bazar rəhbərliyi üçün geniş bir kabinet tikilmişdi. Bazarın rabitə qovşagının mikrofonları da burada yerləşdirilmişdi. Mərdan Musayevlə Teymur əmi iş vaxtlarının çoxunu öz kabinetlərində keçirirdilər. Onlar yeməklərini də bu otaqda yeyirdilər. Əslən Tovuz rayonunun Əlimərdanlı kəndindən olan Mərdan Musayev də bütün tovuzlular kimi saz havalarını çox sevirdi. Nahar fasılınsında saza qulaq asmasa, yemək boğazından keçmirdi. Teymur əmi isə bir "Dilqəmi" havası üçün canını da verərdi. Aşıqlar onların bu xasiyyətini yaxşı bilirdilər. Nahar fasiliyi gələndə Tovuz bazarında çayxanada çay içən aşıqlardan biri sazını qoltuğuna vurubaya qalxardı və üzünü yoldaşlarına tutub deyərdi:

-Mən əmilərimin qulluğuna getdim.

Bazarda mal satan adamlar da nahar fasılınsını səbirsizliklə gözləyirdilər. Çünkü Mərdan Musayevin kabinetində çalınan sazin səsini bazarın radio qovşağı vasitəsi ilə onlar da dinləyirdilər.

Teymur əmi Mərdan Musayevlə zərafat etməyi çox sevirdi. Bir dəfə nahar fasılınsında o, otağa bir nəfərlə gəldi. Bu adam şair Hüseyin Hüseynzadə idi. Teymur əmi ilə şairin arasında səmimi bir dostluq vardi. Onların hər ikisi

"Dilqəmi" havasının vurğunları idı. Hüseyin Hüseynzadə Böyük Vətən müharibəsi başlanana qədər Mərdan Musayevin doğulduğu Əlimərdanlı kəndində müəllim işləmişdi. O, müharibəyə də bu kənddən getmişdi. Mərdan Musayev öz kəndlərində dəfələrlə şairin çaldığı saz havalarını dinləmişdi. Teymur əmi bunları yaxşı bildiyindən Mərdan Musayevlə bir zərafat etmək istəmişdi. Mərdan Musayev Teymur əminin yanındakı qalstuklu adamı görəndə soruşdu:

-A Temir, bu qardaşoğlu hansı qohumlardandır?

Teymur əmi ciddi bir təvrlə dilləndi:

-Mərdan əmi, müxbirdir, Bakıdan gəlib.

Mərdan Musayev yerindən tərpənmədi:

-Bütün bazarın pulu əlindədir, ver, yola sal!

Teymur əmini gülmək tutdu:

-Ay Mərdan əmi, bu pul istəmir.

Mərdan Musayev soruşdu:

-Bəs nə istəyir?

Teymur əmi şairə göz vurub dedi:

-Mərdan əmi, bu adam deyir ki, müharibədən qabaq Əlimərdanlı kəndində sənə saz çalıb, onun haqqını almağa gəlib.

Mərdan Musayev elə bil ki, yuxudan ayıldı. O, diqqətlə karşısındaki qalstuklu adama baxdı və heyrətlə soruşdu:

-Ay Söyüñ, ay bala, bu doğrudan da sənsən, ya məni qara basır?

Şair gülümşədi:

-Mərdan əmi, səni qara basdır, bu doğrudan da mənəm.

Mərdan Müsayev nəhəng cüssəsi ilə ayağa qalxdı. Onun fil xortumuna bənzəyən qolları şairi sinəsinə sıxıdı. Şair bu qolların arasında görünməz oldu.

Şairlə görüşəndən sonra Mərdan Musayev gülə-gülə

Teymur əmini göstərərək dilləndi:

-Ay Söyüñ, məni Əzrayıl yox, bu Temir öldürəcək.

Həmin gün Mərdan Musayev Tovuzun ən gözəl aşıqlarının iştirakı ilə şairin şərəfinə gözəl bir ziyafət verdi. Məclisin sonunda o üzünü Teymur əmiyə tutaraq hamının eşidə biləcəyi bir səslə dedi:

-Ay Temir, gündə bircə nəfər belə borclu olduğum adamı təpib gətirsən, sən də savab qazanarsan, mən də, üstəlik bu aşıqlarımız da.

Onun bu sözünə hamı əl çaldı.

### Arifin qonaqlığı

Payızın ortaları idi. Ov mövsümü başlanmışdı. Arif həmişə olduğu kimi öz ovçu dostları ilə Şavadın meşəsinə ova getmişdi. Bu il Şavadın meşəsində ov başqa illərdə olduğundan çox idi. Qırqovullar meşənin içərisində qapı toyuqları kimi dəstələrlə hərlənirdilər. Ancaq onları ovlamaq hər oğulun işi deyildi.

Teymur əmi qırqovul etini çox sevirdi. Arif də bunu yaxşı biliirdi. O, həmişə olduğu kimi bu dəfə də vurduqları qırqovulların bir neçəsini qırğa qoyub dedi:

-Bunlar Teymur əmimin payıdır.

Ovdan qayıdan kimi Arif adəti üzrə yenə Teymur əminin ziyarətinə gəlmışdı. Teymur əmi çox fikirli idi. Arifin nəzərlərindən tük də yayınmadı. O, əlini Teymur əminin çıxınına qoyub soruşdu:

-Əmi, niyə kefsizsən? Bir yerinmi ağrıyır? Bu saat Tovuzun və Qazağın bütün həkimlərini buraya tökərəm.

Teymur əmi onu sakitləşdirdi:

-Yox, heç bir yerim ağrımır. Cavan vaxtı Əşrəf mənə Muxtar bulağında qırqovul kababını çəkmışdı. Müharibədə olduğum bütün dövrədə həmişə onu yadına salırdım. Al-

laha şükürler olsun! İndi öz torpağında, əzizlərimin arasındayam. Birdən-birə yurd yerlərimiz yadına düşdü. Ürəyimdən Cilovdarlıının köhnə yurd yerlərini gəzmək, orada bir qırqovul kababı yemək keçdi.

Teymur əmi sözünü bitirəndə Arif gülə-gülə səsləndi:

-Əmimin yolunda Kürə qışda üzüb keçərəm. Mənə bir neçə gün möhlət verin!

Arif bu söhbətin səhəri günü dan yeri sökülməmiş ovçu dostları ilə Şavadın yola düşdü. O, yolda bu gündü səfərlərinin məqsədini dostlarına da danişdi. Onlar yaxşı ov etdilər. Arif ovçu dostları ilə birlikdə Teymur əmini Cilovdarlıının köhnə yurd yerinə apardı, ona düzbabası Rəsul kişinin evi olan yerdə öz əlləri ilə qırqovul kababını çəkdi. Süfrə yiğisdiriləndən sonra onlar Kür çayının sahilinə gəldilər. Teymur əmi əyilib əlini Kürün soyuq sularına toxundurdu. Sonra ayağı qalxıb xeyli müddət fikirli-fikirli Kür çayına, Şavadın meşəsinə, meşənin arxasındaki ölməz-itməz dağlara baxdı. Onun gözlərindən iki damla yaş qopdu. Bu damlalar bir cüt inci kimi Teymur əminin yanğı ilə yuvarlanaraq ata-babalarının uyuduqları torpağa düşdü. Arif dillənmədən ona yaxınlaşdı, astaca qolundan tutub maşına tərəf apardı. Maşına minəndən sonra Teymur əmi geriyə çevrilib bir də köhnə yurd yerlərinə baxaraq dilləndi:

-Hamınız sağ olun! Atamın, anamın, nənəmin, babamın ruhları bu yerlərdə dolanır. Elə bil ki, onları ziyarət etdim. Daha ölsəm də, ürəyimdə heç bir dərdim qalmadı.



## Aslan nərəsi

1988-ci ildən başlayaraq erməni millətçiləri Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin paytaxtı Stepanakert (Xankəndi) şəhərində mitinqlərə başladılar. Onlar SSRİ hökumətindən Dağlıq Qarabağın Ermənistana verilməsini tələb edirdilər. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi M.S.Qorbaçovun ermənipərəst siyasetindən və xaricdəki güclü erməni diasporunun hərtərəfli yardımından ruhlanan erməni millətçiləri Ermənistanda və Dağlıq Qarabağda yaşayan azərbaycanlıları zor gücünə öz əzəli torpaqlarından sıxışdırıb çıxarırdılar. Qorbaçov hökumətinin xalqımıza qarşı tutduğu yol, apardığı mənfur siyaset Azərbaycanın bütün qeyrəti insanları kimi Teymur əminin də ürəyini qəzəb hissi ilə doldurur, qanını coşdururdu. İkinci Dünya müharibəsinin od-alovlarından keçən bu qəhrəman türk oğlu xeyir-şər məclislərində aslan kimi nərildəyirdi. Teymur əmi özünün bütün kin və qəzəbinə Mixail Qorbaçova yazdığı bir şerində çəkinmədən, qorxmadan ifadə etmişdi:

Şeytan əməllisən, fitnə-fəsadlı,  
İtin dal ayağı, təpəl Qorbaçov.  
Aslan yuvasına əl uzadırsan,  
Dildən pətik, işdə əfəl Qorbaçov.

Dəyirmanam,-deyib, çaxçağa gülmə,  
Boş-boş qərar verib, kələklər gəlmə,  
Azəri salmışan sağalmaz zülmə,  
Andını unudan, cədəl Qorbaçov.

Əl çək millətimdən heyvərə xırsız,  
Cahan görməyibdir sən tək abırsız,  
Qırdırma xalqımı hecdən, günahsız,  
Erməni qulu, bəd əməl Qorbaçov.

Düşmən edib dostu, eli, obanı,  
Ağlar qoydun neçə-neçə adamı,  
Xaraba bayquşu, dövrün nadanı,  
Dağılır Sovetdə təməl, Qorbaçov.

Günü gündən artır bəla, məlamət,  
Tapdanır ləyaqət, haqqı-ədalət,  
Sovet ölkəsini sarib zəlalət,  
Vicdanımı satmış, çəpəl Qorbaçov.

Daşnak havadarı, tülükdən bicsən,  
Azığın insan, nədən bizimlə kəcsən,  
Azıbsan düz yoldan, yəqinkı kəcsən,  
Tutayı yaxandan əcəl, Qorbaçov.

Tülükdən eksiksən, çəqqaldan alçaq,  
Tamahın üzündən öpürsən yanqaq,  
Tarixə pis adın düşəcək ancaq,  
Söz verib, etməyən əməl Qorbaçov.

Şaha baş əyibdir ata-babalar,  
Şahlığı nə qanır sən tək gədələr,  
Ölüncüçəkəsən qada-bələlər,  
Olubsan düzlüyə əngəl, Qorbaçov.

Düşmənsən xalqımı alçaq bişərəf,  
Çəkin pis əməldən, açılsın kələf,  
Bəşərə zülümkar, Zohhak naxələf,  
Olubsan Zöhhaka bədəl, Qorbaçov.

Azad gəzir satqın daşnak Balayan,  
Səs verib səsinə sənsən ulayan,  
Teymuram, yaxşını, yamanı duyan,  
Siyasət cəmində topal Qorbaçov.

Başqa bir şerində isə Teymur əmi üzünü Allaha tutur,  
ondan düşdüyü çətin vəziyyətdə xalqımıza kömək  
etməsini; Qorbaçov tək qəddar dövlət başçılarını  
cəzalandırmasını xahiş edir:

İslami sevməyən xaçlı gədalar,  
Birləşib ittifaq bağlayıb, Allah!  
Ölkəmizə rəhbər, xallıbas gəda,  
Daşnak tərəfini saxlayır, Allah!

Laxlayıb dünyada qurulu tağlar,  
Qırdırır islami qanlı yağılar,  
Atalar, analar qalıbdır ağlar,  
Dünya zülüm ilə çağlayır, Allah!

Millətim tək qalıb düşmən öündə,  
Gecə də, gündüz də adın dilində,  
Mərd oğlu comərddir islam dinində,  
İnamla sənə bel bağlayıb, Allah!

Anlayar Teymuru arif olanlar,  
Qırılır cavanlar, töküür qanlar,  
Yox olsun dünyadan qırğın salanlar,  
Analar sinəsin dağlayır, Allah!

## Ölümden sonrakı ömür

Dünyada dünyani yaradanın özündən başqa əbədi olan  
heç bir şey yoxdur. Babalarımız deyiblər ki, dünya bir  
pəncərədir, hər gələn baxar keçər. Teymur əmi də başqa  
insanlar kimi bir anlığa bu pəncərənin qabağında dayandı,  
bu fani dünyaya bir nəzər saldı, 1988-ci ilin 13 avqust  
tədəfəndə əcəl şərbətini içib, əbədiyyətə qovuşdu:

Zülüm gördü, zillət gördü bu dünyaya gələn gündən,  
Həyatın çox sınığına baxıb getdi Teymur əmi.  
Büdrəmədi, əyilmədi qabağında tufanların,  
Səmalarda şimşek kimi çaxıb getdi Teymur əmi.

Uca tutdu təmizliyi, doğruluğu, həqiqəti,  
Çəkdi daim el qayğısı, el namusu, el qeyrəti,  
Heç bir zaman tapdamadı düzü, haqqı, ədaləti,  
Hər sözüylə naməndləri yaxıb getdi Teymur əmi.

Vurğun idi saza-sözə, sindirməzdı ürəkləri,  
Sevirdi saf duyğuları, arzuları, diləkləri,  
Doğma yurdun dağlarından dərilən tərçəkləri,  
Çələng kimi öz boynuna taxıb getdi Teymur əmi.

Yazılımamış kitab vardi qəlbinin hər yarasında,  
Yer alardı toyda-şanda yaxşıların sırasında,  
Ömür sürdü, gün keçirdi mərd dostların arasında,  
Öz əliylə dost əlləri sıxıb getdi Teymur əmi.

Ay Məzahir, gur dənizlər ana olar coşqun çaya,  
Bənzətmərəm o insən nə günəşə, nə də aya,  
Mərd yaşadı, mərdliklə də vida etdi bu dünyaya,  
Bu dünyadan ulduz kimi axıb getdi Teymur əmi.

Teymur əmi Tovuz şəhər məzarlığında dəfn olunub.  
Allah rəhmət etsin!

Gənclik dövründə uzun müddət Yəmən Respublikasında tərcüməçi işləmişəm. Qırmızı dənizin mavi sularına baş vurmağı və ləpədöyəndə gəzməyi çox xoşlayırdım. Bir dəfə sahildə gəzəndə nədənsə çevrilib arxaya baxdım. Dənizin ləpələri mənim qumların üstünə düşən izlərimi yuyub aparırdı. Ləpələrin yuduğu ayaq izlərimə baxanda ürəyimdən bir fikir keçdi. İnsan bu dünyada elə yaşamalıdır ki, zaman onun izlərini silə bilməsin. Teymur əmi dünyada belə bir ömür yaşadı. Öz əməlləri, işləri ilə adını xalqın yaddaşına həkk edə bildi. Özündən sonra gözəl övladlar, nəvələr qoyub getdi. Bu gün onun həyata keçirə bilmədiyi arzularını övladları, nəvələri həyata keçirirlər. Beləcə ölümdən sonra da ömür davam edir.



## Övladlar, nəvələr



Xidirova Hicran Fərəməz qızı "Acıbadəm" hospitalda həkim-bioloq işləyir.

İmanov Elnur Fərəməz oğlu STAM MTK-da maliyyə şöbəsinin rəhbəridir. Elnur Allaha bağlı bir insandır. Həm Məşhəd, həm Kərbəla, həm də Həcc ziyarətlərində olub. Elnur bu ziyarətlərin üçündə də namaz qılıb, niyyət edərkən böyük olan Allahdan xalqımıza ruzi, əmin-amanlıq və erməni işğalı altında olan torpaqlarımızın tezliklə azad edilməsini istəyib.

### Cimnaz Teymur qızının dedikləri:

—Övladlar dünyaya ana layası, ata nəvazişi ilə göz açırlar. Mən də ana layası və ata qayğısı ilə əhatəli bir uşaq kimi böyümüşəm. Atam və anam çox övladcanlı, ailəcanlı, səxavətli, qonaqpərvər insanlar idilər. Bu gün onlar haqqında öz ürək sözərimi, təəssüratlarını, xatirələrimi yazmaq mənim üçün həm şərflə, həm də çətindir. Onlar haqqında onlarsız yazmaq çox məsuliyətliidir. Ürəyimin dərinliyindən bir səs qopub gəlir:

Yenə də köhnələr düşdü yadıma,  
Yenə də çağladı dərd ürəyimdə.  
Necə zalimlərin sitəmi qaldı,  
Para-para olmuş mərd ürəyimdə.

Həyatımın ən xösbəxt günləri onlarla birləşə olduğum atalı-analı günlərim olub. O bəxtiyar günlərimi yada salanda ürəyimdən atamın qohumu, bu kitabın müəllifi Məzahir Aliyevin aşağıdakı misraları keçir:

Gəzərdik Borakıda gül-çiçək dərə-dərə,  
Ay Allah, əl çatarmı bir də həmin illərə?

Yox, geriyə qayıtmaz bir də o tarix, zaman,  
O bəxtiyar illərin üstünə çöküb duman.

Mən atalı-analı günlərimin üstünə duman çökən xatırələr dünyasına boylanıram. Yadıma nələr düşür?! Uşaqlıq illərində atam bizə həmişə öz uşaqlığından və müharibədən söhbət açardı.

Atam uşaq yaşlarından yetim qalmışdı. Bibisi Bibixanım ona ana nəvəzişi göstərmışdı. Sonra da əmisi Əliyev Rəsul ona həqiqi mənada atalıq etmişdi. Atam yeganə qardaşını da uşaq vaxtı itirmişdi. O, bütün ömrü boyu həyatın ağır sınalarla ilə üzləşmiş və onlara mətanətlə sinə gərmişdi. 1941-1945-ci illərin Böyük Vətən müharibəsində iyirmiyə qədər qəlpə yarası almışdı, sol qolunu dirsəkdən yuxarıdan kəsmişdilər. Atam müharibədən danışanda mən göz yaşlarını saxlaya bilmirdim, ağlayırdım. Bir dəfə Böyük Vətən müharibəsinə həsr olunmuş bir filmə baxırdıq. Leninqrادın müdafiəsini göstərildilər. Atam filmi çox diqqətlə izləyirdi. Birdən o, həyəcanla əlini televizorun ekranına uzadaraq dedi:

-Bu mənim xidmət etdiyim hərbi hissədir. Mən də o döyüşçülərin arasındayam.

Baxışlarımı ekrandan aralayıb atama tərəf çevirdim. Mən indi atama sadə insan kimi yox, bir qəhrəman kimi baxırdım. Bəli, müharibə adlanan o cəhənnəmin içərisindən salamat çıxmış əsil qəhrəmanlıq idi.

Atamın hayatındə iki insanın əvəzsiz xidmətləri olub. Bunlardan biri atamın dayısı Novruz Əliyev, o birisi isə onun vəfali həyat yoldaşı Səkinə xanımdır.

Əslən Tovuz rayonunun Qaraxanlı kəndindən olan Novruz Əliyev Tovuz camaatının həmişə rəhmətlə xatırladığı insanlardandır. Uzun müddət Tovuz Rayon Maliyyə İdarəsinin müdürü işləyən bu qeyri-adi insan öz yüksək insani keyfiyyətləri ilə bütün tovuzluların məhəbbətini qazanmışdı. Atam müharibədən qayıdanda Novruz Əliyev qurban kəsir, həkim çağırıldırıb onu müalicə etdirir, ona öz evində bir otaq ayırib deyir:

-Sən də mənim bir balımsan.

Bir müddət müalicə olunduqdan sonra atam Tovuz rayon kolxoz bazارında işə düzəlir. O, dünyasını dəyişənə qədər bu işdə işləyir.

İşə düzələndən sonra dayısı atamı əmisi Rəsulun qızı Səkinə xanımla evləndirir. Anam Gəncə Müəllimlər Seminariyasını bitirib və ailə qurana qədər Əlimardanlı kənd məktəbində müəllim işləyib. Ailə qurandan sonra o, Toyuza köçərək içdən çıxır. Onlar iki il Novruz Əliyevin evində yaşayırlar. Atam özünə ev tikdirəndən sonra öz evlərinə köçürlər.

Anam çox gözəl qadın idi. O, atama etibarlı həyat yoldaşı olmuşdur. Biz ailədə yeddi uşaq olmuşuq, mən, yəni Qurbanova Çimnaz Teymur qızı, Arif, Akif, Asif, Munasib, Ofelya, Aytəkin. Atam işə çox tezən gedirdi. Anam hər səhər hamidan qabaq yuxudan durar, onu geyindirər, yedizdirər, işə yola salardı. Axı atamın bir

qolu yox idi. İşdən qayıdanda anam onun qulluğunda durardı. Atam anamı çox sevirdi, heç vaxt onu öz adı ilə çağırırdı. Ona hörmət və məhəbbətlə, Saçlı,-deyə müraciət edirdi. Atam məni, Cema,-deyə çağrırdı. Mənimlə səhbət edəndə fəxrlə deyirdi:

-Mühərribə mənim qolumu alsa da, Allah məni Səkinə xanım kimi həyat yoldaşı ilə mükafatlandırıb. Məni yaşadan Saçlıdır.

Təhsili natamam olsa da, atamda elmə, musiqiyə böyük həvəs vardı. Elə buna görə respublikamızın görkəmli ziyyahları, şairləri, aşiqları dəfələrlə evimizdə qonaq olmuşdular. Yadimdadır, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) rektoru Abdulla İsmayılov oğlu Qarayev öz həyat yoldaşı Züleyxa xanımla bize qonaq gələrdi. Xalq şairi Səməd Vurğunun ilk məhəbbəti Durrə xanım atamın qonağı olmuşdu. Atamın qonaqları olanda Aşiq İmran Həsənov, Aşiq Əkbər Cəfərov, Çopur Ələsgər saz çalar, oxuyar, dastan danışardılar.

Atam saz sənətinin vurğunu idi. O, istayırdı ki, övladları da, nəvələri də saz çalmağı bacarsınlar. Öğlənlərimizin hərəsinə bir saz düzəldirib, adlarını üstünə yazdırıb, yadigar verib. Atamın öz sazi isə kiçik qardaşım Munasibin evində ən qiymətli yadigar kimi saxlanılır.

Atam vətənini, millatini canından artıq sevən bir insan idi. Bizim hamımıza vətənpərvərlik, yurd sevgisi ondan keçmişdir. Bir şerimdə mən bu sevgimi belə ifadə etmişəm:

Dərin dərələri, geniş düzləri,  
Bülbüllü bağları var vətənimin.  
Ulu ozanların müdrik sözləri,  
Yanar ocaqları var vətənimin.

Kimdə nə yoxdursa, özündə vardır,  
Dağında olmayan düzündə vardır,  
Tarixi Qobustan izində vardır,  
Sönməz çiraqları var vətənimin.

Qarabağ niskili yanır gözündə,  
Qçqını, köçküni Muğan düzündə,  
Derdli anaların əli dizində,  
Köksündə dağları var vətənimin.

Çimnaz, o yerlərdən söz aç gənclərə,  
De ki, çox gözəldir orda dağ, dərə,  
Bu şerim əmanət olsun sizlərə,  
Sərin bulaqları var vətənimin.

Şeir yazmaq da mənə irsən atamdan keçib. Atam şair deyildi. Ancaq öz hissələrini, duyğularını şeirlə ifadə etməyi xoşlayırdı. Qardaşım Arif Bakıda tələbə olanda atam ona belə bir şeir yazmışdı:

Qəlbimin sevgisi, istəkli balam,  
Yazdığını nəsihət, söz sizin olsun.  
Bakının bulvari, açaq gülləri,  
Bahar sizin olsun, yaz sizin olsun.

Mehrivan ananın şirin sözləri,  
Nazlı gözəllərin qara gözləri,  
Yurdun meşələri, geniş düzləri,  
Aşığın çaldığı saz sizin olsun.

Həyatda hər zaman ucal, qanadlan,  
Yoluna göz dikib atanla anan,  
Ömür yollarına çökəməsin duman,  
Çəmən sizin olsun, düz sizin olsun.

Teymur sizin üçün xoş avaz olar,  
Oğulla anada ərki-naz olar,  
Saxtalı qış gedər, yenə yaz olar,  
Ocaq sizin olsun, köz sizin olsun.

Mən Gürcüstana gəlin köçmüşəm. Atam mənim qərib  
ölkədə darıxacağımı, sixılacağımı nəzərə alaraq mənə də  
şerit yazmışdı:

Özün sevdin, özün seçdin,  
Qaşı, gözü qara qızım.  
Qürbot eله gəlin köçdün,  
Nədir dərdə çarə, qızım?

Borçalı da bizim eldir,  
Gələcəkdir xoşa, qızım.  
Azərbaycan, ya Gürcüstan,  
Məhəbbətlə yaşa, qızım.

Uzaq yolu yaxın billəm,  
Mənim canım, gözüm qızım.  
Ayda bir yol gedib-gəlləm,  
Sənə qurban özüm, qızım.

Teymur xəyalə dalıbdır,  
Dağ bürünüb çənə, qızım.  
Atan bir az qocalıbdır,  
Ümid qalib sənə, qızım.

Bəzi insanlar öz doğmaları haqqında danışmağa  
çətinlik çəkirlər. Mənim üçün isə atam haqqında  
danışmaq çox fərəhlidir. Çünkü atam həyatda şərəfli bir  
ömrə yolu keçib. Onun həyat yolu bir qəhrəmanlıq  
salnaməsidir. Əgər bu gün mənə desəyidilər ki, atan və  
ananın gəlib bircə gün sənilə olması namına na verərdim,  
düşünmədən deyərdim ki, bütün qalan ömrümü. Mən  
həyatda atama və anama çox bağlı olmuşam, onlarla  
nəfəs almışam. Adətən qızlar öz ürək sirlərini analarına  
açırlar. Mən isə ürək sözlərimi atama deyirdim. Atam da  
mənimlə söhbət edəndə bir növ yüngülləşirdi. Mənə  
deyirdi ki, sən mənim həm qızım, həm də anamsan.

Mən atamdan və anamdan çox raziyam. Onlar bizi öz  
halal zəhmətləri ilə böyüdürlər, oxutdular, ev-eşik sahibi  
etdiłər. Allah onlara rəhmət etsin!

Mənim üç övladım var. Qızlarım  
Yeganə və Hicran həkim, oğlum Elnur  
iqtişadçıdır. Gürcüstan Respublikasının Bolnisi rayonunun Balaklışilər  
kəndindən olan həyat yoldaşım İmanov  
Fərəməz Allahyar oğlunun atamın  
həyatında xüsusi yeri olub. Atam onu  
çox istəyirdi, oğlanlarından seçmirdi.  
Atam sağ ikən öz adını qardaşım Akifin  
oğlu Teymuraya vermişdi. Anamın adını  
isə oğlum Elnurun qızı Səkinə daşıyır.

Mən hazırda Bakıda 308 sayılı  
məktəbdə müəllim işləyirəm. İslədiyim  
müddətdə nümunəvi faaliyyətimə görə fəxri fərman və  
başqa mükafatlarla təltif olunmuşam. XX əsr "Ensiklo-  
pediya"nın üzvüyəm.

Sonda qeyd etmək istəyirəm ki, atam və anam Allah-  
dan sonra mənim üçün ən böyük varlıqdır. Mən onların  
haqqında öz təəssüratlarımı yazan zaman göz yaşlarını  
saxlaya bilmədim. Ancaq ürəyim narahat deyil. Atamın  
yurdu şəndir. Onun nəvə-nəticələri isə Kərbəlayı  
Qurbanlı nəslinin gözəl insanların şərəfli həyat yolunu  
läyaqətlə davam etdirirlər.



Teymur Akif oğlu

**Elnur Fərəməzogluun dedikləri:**  
Teymur baba bizim üçün mərdlik,  
kişilik, mübarizlik məktəbi olub. Bir  
baba təsəvvür edin ki, bircə dəfə nəvə  
xatirinə dəyməyib. Müharibədən əlil  
gəlib. Həyata sıfırdan başlayıb. Yeddi  
övlad böyüdüb, ali təhsil verib, evli-  
eşikli edib. Hər zaman söykənəcək dağ,  
yenilməz güvəncə yerimiz, adını hər bir  
məkanda və zamanda iftixarla, faxrla  
çəkə bildiyimiz unudulmaz bir baba  
olub. Teymur babamızın məkanı  
cənnət, ruhu şad olsun. Allah ona rəhmət etsin!



Elnur Fərəməz oğlu



**Qurbanov Arif Teymur oğlu** 1950-ci il sentyabr ayının 9-da Tovuz şəhərində anadan olub. Arif Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan İqtisad Universitetini) bitirmişdi. “Bərəkət” inşaatçı Məhdud Məsuliyyətli Cəmiyyətdə iş icraçısı işləyirdi.

Arif 2015-ci il sentyabr ayının 26-da dünyasını dəyişdi. Tovuz şəhər məzarlığında atasının yanında dəfn olunub. Allah rəhmət etsin!

Bir oğul itirdi Tovuz torpağı,  
Pozuldu ömrünün bağı Arifin.  
Əsdi ayrılığın soyuq yelləri,  
Qışa döndü bahar çağrı Arifin.

Sarsıldı ruhumu bu acı xəbər,  
İlahi, fikrimdə dolandı nələr,  
Tale verdi biza çəkilməz kədər,  
Qatdı şərbətinə ağı Arifin.

Məzahir, qırıldı könlümün simi,  
Fələyin oxları deşdi qəlbimi,  
İtirdim mən onu bir qardaş kimi,  
Getməz ürəyimdən dağı Arifin.

Arif Tovuz şəhərindən xalqımızın ölməz sənətkarı Aşıq İmran Həsənovun qızı Solmaz xanımla ailə həyatı qurmuşdu. Onların Ceyhun, Zaur, Təranə, Kəmalə adlı övladları dünyaya gəlib.

### **Arif Teymur oğlunun sağlığında dedikləri:**

-Mən uşaq yaşlarımdan atama çox bağlı olmuşam. Məndən qabaq ailəmizdə bir oğlan uşağı doğulub. Onun adını Arif qoyublar. Bu uşaq kiçik yaşlarında tələf olub. Mən dünyaya gələndə atam ölən qardaşımın adını mənə verərək adımı Arif qoyub. Atam ölən qardaşımın iyini də məndən alındığına görə mən ikiqat məhəbbətlə sevirdi. O, mənimlə söhbət etməkdən zövq alırdı.



**Oğlu Arif gəlini Solmaz və nəvəsi Ceyhun**

Atam çox çətin bir həyat yolu keçmişdi. Uşaq yaşlarından yetim qalmış, gənclik illərinin ən gözəl çağları isə SSRİ-Finlandiya və SSRİ-Almaniya mühabibələri dövründə düşmüşdü. İki qanlı müharibənin iştirakçısı olan atam özünün bütün sağlamlığını və sol qolunu cəbhədə qoyub, ölenə qədər ürəyində düşmən mərmisinin qəlpəsini gəzdirib. Həyat yollarında üzləşdiyi çətinliklər onu mətinləşdirmişdi. Buna görə də çətinlikdən qorxmurdı. Söz düşəndə deyirdi ki, həyat

çətinliklərlə doludur, ancaq kişi olan çətinlikdən qorxmaz, mübariz olar. Keçdiyi ağır və məşəqqətli həyat yolu onu sərtləşdirmişdi. Ancaq sinəsində həssas və duygulu, insanlara, saza-sozə məhəbbətlə çırpınan kövrək bir üzək döyüñürdü. Atam saz sənətimin vurğunu idi. Saatlarla saza qulaq asardı. Tovuzun adlı-sanlı aşıqlarından Əkbər Cəfərov, İmran Həsənov, Azaflı Mikayıll, Xalıqverdi Zeynalov, Əlixan Niftaliyev və başqaları ilə dostluq edirdi. O, Tovuz bazarında işləsə də, axtaranlar onu iş yerində yox, bazarın üst tərəfində aşıqların oturduqları çayxanada tapardılar. Atamın saza məhəbbətindən damışanda yadına bir əhvalat düşür.

1963-cü il idi. Altıncı sinifdə oxuyurdum. Atam məni özü ilə Tovuz bazarına aparmışdı. O, əlimdən tutub məni bazarda gəzdirirdi. Birdən radioda sazda "Dilqəmi" havası çalındı. Atam bu havanı çox sevirdi. O, ayağını saxlayıb dinləməyə başladı. Mən soruştum ki, ay ata, niyə dayandın? Atam da mənim sualıma sualla cavab verdi:

-Görmürsənmi, "Dilqəmi"ni necə çalırlar?

Mən atamı çox sevirdim. Atamın suali mənə bərk təsir etdi. Fikrimdən keçdi ki, bəlkə radioda dörd-beş ay heç "Dilqəmi" çalmayacaqlar, bəs atam birdən bu havaya qulaq asmaq istəsə nə edəcək? Bir qarmonum vardı. Evə gələn kimi onu cirib atdim. Atamın xatırına sazda "Dilqəmi" havası çalmağı öyrəndim. Mən bu havanı atamın yanında ilk dəfə ifa edəndə elə bil ki, bütün dünyani ona bağışladım. Bütün həyatım boyu bu mənim atama bəxş etdiyim ən qiymətli hədiyyəm oldu.

**Qurbanov Akif Teymur oğlu** 1952-ci il mart ayının 10-da Tovuz şəhərində anadan olub. Orta təhsilini A.S.Puşkin adına Tovuz şəhər orta məktəbində alıb. 1975-ci ildə Ç.Ildırım adına Azərbaycan Politexnik Institutunu bitirib. Bir müddət B.Sərdarov adına zavodda sex müdürü işləyib.

Sonra Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2 sayılı Mərkəzi Təchizat Bazasında əmtəəsünas vəzifəsində çalışıb. Akifin növbəti iş yeri Azərvaytoyl Səhmdar Cəmiyyətinin Mərkəzi Təchizat Bazası olub. O, burada Baş direktor vəzifəsində işləyib. Akif Teymur oğlu həzirdə təsisçisi olduğu "Bərəkət" inşaatçı Məhdud Məsuliyyətli Cəmiyyətin direktorudur, Bakıda hündürmərtəbəli evlərin tikintisi ilə məşğuldur.

*Akif Qurbanov* da Teymur əminin bütün övladları kimi vətənini, xalqını sevən bir insandır. I Qarabağ müharibəsi başlananda həmişə öz imkanı daxilində Tovuzun qəhrəman müdafiəçilərinə yardımın göstərib. Akif Bakı şəhərində respublikamızın saknləri üçün böyük şəhəriyyət daşıyan BRİZ-L göz klinikasını təsis edib.

Qurbanov Akif Teymur oğlu Tovuz şəhərindən Qurbanova İrədə Əkbər qızı ilə ailə həyatı qurub. Onların Vüqar, Teymur, Lalə, Nigar adlı övladları dünyaya gəlib.

#### **Qurbanov Akif Teymur oğlunun dedikləri:**

-Atam bizim üçün canlı bir tarix idi. Biz həyatı onun söhbətlərindən öyrənmişik. Uşaq yaşlarından bizi başına yığar, uşaqlıq illərində və II Dünya müharibəsində keçdiyi məşəqqətli həyat yolundan maraqlı söhbətlər edərdi. Atam həyatda qarşısına çıxan bütün çətinliklərə mətanətlə sına gərərək qələbə çalan bir insan, sözün





Akif Teymuroğlu ailəsi ilə

həqiqi mənəsində bir qəhrəman idi. Bizim qəhrəmanımız isə öz evimizdə idı. Biz onu hər gün görür, səhbətlərinə qulaq asırıq. Biz atamızın şərəfli həyat yolundan dərs ala-alə həyatda yüksək mövqelər tutduq. Atam həyatda qazandığım bütün uğurlarımın mayasını təşkil edir. Atam dünyasını dəyişəndə onu öz əllərimlə yudum. Allah ona rəhmət etsin!



**Məşədi, Kərbəlayı  
Ofelya Hüseynova  
Teymur qızı 1953-cü  
ildə Tovuz şəhərində  
anadan olub. Evdar qadındır.**

Ofelya xanım əslən Tovuz şəhərindən olub Bakıda yaşayan öz qohumu Hüseynov Nəriman Əli oğlunun həyat yoldaşıdır. Nəriman müəllim Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin

Təftiş İdarəsinin rəisi vəzifə-sində işləyirdi. Dünyasını də-yışib. Allah ona rəhmət etsin! Nəriman müəllimlə Ofelya xanımın Elxan, Sara, Hafiz adlı övladları var.

Hüseynov Elxan Nəriman oğlu iş adamıdır.

Sadiqova Sara Nəriman qızı ev xanımıdır.

Hüseynov Hafiz Nəriman oğlu iş adamıdır.

**Ofelya xanımın dedikləri:**

**Bismillahir-Rəhmanir-Rəhim**

Qələmi əlimə alıb ölümünə heç vaxt inana bilmədiyim atam Qurbanov Teymur Məmməd oğlu haqqında xatirə yazıram. Kişilik, mərdlik qayğıkeşlik kimi ən gözəl insani keyfiyyətlər atamda cəmlənmişdi. O, körpelikdən yetim qalmاسına baxmayaraq, gözü-könlü tox, qururlu bir insan idi. Gəncliyini və sağlamlığını əlindən alan müharibədən elə maraqla danişardı ki, uşaqlar da, böyükler də onu dirləməkdən doymazdılar. Deyərdi ki, Allahım, mən müharibəni görmüşəm, bu cavanlara onu qismət etmə! Atam 7 tərbiyəli, təhsilli övlad böyüdü. Bir işi görəndə Bismillahla başlayardı. Deyərdi ki, müharibədən bəri nə yaşayaramsa, qazançdır, çünki müharibədən sağ qayıtmagın özü də bir möcüzədir. O. çox mətin insan idi. Ancaq 1984-cü il mart ayının 26-da mənim həyat yoldaşımın qəfil ölümü atamın polad ürəyini titrətdi. Məni və uşaqlarımı Tovuza apardı. Dörd ildən artıq uşaqlarına həm baba, həm də ata oldu. Anam Səkinə xanımla hər qayığımı çəkdilər. Böyük oğlum Elxanın 11 yaşı, qızım Saranın 9 yaşı, kiçik oğlum Hafizin isə 7 yaşı var idi. Uşaqlara heç vaxt fərq qoymazdı, lakin Saranı hamidən çox sevərdi. Atam dünyasını dəyişəndən sonra uşaqlarım ikinci dəfə yetim qaldılar. Dayları onlara hər cür kömək göstərsələr də, atamın yerini heç kəs doldura bilməzdii. Çünki atam da, anam da çox qayğıkeş valideynlər olublar. Anama qurban olum, atamdan sonra anam yaşadı, uşaqlarımın qayığını çəkdi. Uşaqlarımın üstündə haqqı, əziyyəti çox olub.

Allah atama, anama, qardaşım Arifə rəhmət etsin!  
Ruhları şad olsun! Nur içində yatsınlar!



**Qurbanov Asif Teymur oğlu** 1955-ci il fevral ayının 19-da Tovuz şəhərində anadan olub. 1962-ci ildə A.S.Puşkin adına Tovuz şəhər orta məktəbin I sinfinə daxil olub və 1972-ci ildə həmin məktəbin X sinfini bitirib. Elə həmin il Asif Gəncə şəhərində yerləşən Azərbaycan Kənd Təsərrüfatı İstututuna (indiki Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına) daxil olub. Ali təhsilini uğurla başa vurduqdan sonra o, milis orqanlarında (indiki polis orqanlarında) işləməyə başlayıb. Asif işləyə-isləyə o zamanki SSRİ-nin paytaxtı Moskva şəhərində yerləşən yüksək rütbəli milis zabitləri hazırlayan "Generallar kursu" adlanan kursu bitirib. 1978-ci ildə o, Mərdəkan Milis Məktəbini bitirərək zabit rütbəsi alıb və Azərbaycan Dəmir Yollarında nəqliyyat milisində işləməyə başlayıb. Nəqliyyat milisində müxtəlif vəzifələrdə işləyən Asifi 1985-ci ildə Xaçmaz rayonuna göndəriblər. O, 1985-ci ildən 1988-ci ilə qədər orada cinayət-axtarış bölməsində işləyib. Asif Xaçmazda işlədiyi dövrə keçmiş SSRİ-nin o zamankı rəhbəri M.S.Qorbaçovun ermənipərest siyasetindən ruhlanan erməni millətçiləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermənistana birləşdirmək istəyirdilər. 1989-cu ilin 29 fevralında onlar Xankəndində kütłəvi nümayişlərə başladılar. Şəhərdə asayışı qorumaq üçün Asif Xankəndinə ezam olundu. O, iyirmi səkkiz gün orada qaldı.

Xankəndindən qayıdan sonra Asif Qazaxda torpaqlarımızın müdafiəsində dayandı, hazırda erməni işğalı altında olan Barxudarlı kəndinin müdafiəsində iştirak etdi.

1990-ci ildə Baş Nəqliyyat Polis İdarəsinin rəisi Ramiz Zeynalovun sərəncamı ilə Asif Tovuz Nəqliyyat Polis Bölməsinə Gəncə-Ağstafa zonası üzrə polis rəisi təyin olundu. 1991-ci ildən 2002-ci ilə qədər o, həmin idarənin Böyükəsik bölməsinin rəisi vəzifəsində işlədi. Asif 2002-ci ildə polis polkovnik-leytenantı rütbəsi ilə təqaüdə çıxdı.

Qurbanov Asif Teymur oğlu gözəl ailə başçısıdır. O, Tovuz rayonunun Yuxarı Mülküllü kəndindən Qurbanova (Rzayeva) Dursun Müzəffər qızı ilə ailə həyatı qurub. Onların Seymour, Pərvanə, Samir adlı övladları dünyaya gəlib.

1981-ci il təvəllüdü Qurbanov Seymour Asif oğlu Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. O, Ucar rayonundan Samirə Rafiq qızı ilə ailə həyatı qurub. Onların Asif və Məryəm adlı övladları var.

Məmmədova (Qurbanova) Pərvanə Asif qızı Məmmədov Namiq Nəriman oğlunun həyat yoldaşıdır. Namiq Nəriman oğlu Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralovun baş köməkçisidir. Allaha bağlı insan olan Namiq iki dəfə Həccziyətində olmuşdur.

Namiq Məmmədovla Pərvanə xanımın Elyar, Sədaqət, Ayışə və Ayışə adlı övladları var.

Elyar VI sinifdə oxuyur. İngilis dilində sərbəst danişir. O, hər il yay tətilində İngiltərənin paytaxtı London şəhərində təhsil alır.

Səadət IV sinifdə oxuyur.

Ayışə və Ayışə ekizdir. Onlar I sinifdə oxuyurlar.

1987-ci il təvəllüdü Qurbanov Samir Asif oğlu Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsini bitirib. Sonradan təhsilini maliyyə-kredit ixtisası üzrə davam etdirib. Hazırda Bakı şəhərində Az.Pot Beton zavodunun direktorudur.

Samir Tovuz rayonunun Dondar Quşçu kəndindən Qurbanova Pərvanə Tahir qızı ilə ailə həyatı qurub. Onların Mələk və Zeynəb adlı övladları var.

### **Asif Teymur oğlunun dedikləri:**

-Mən çox nadinc uşaq olmuşam. A.S.Puşkin adına Tovuz şəhər orta məktəbində IX sinifdə oxuyurdum. Dərs oxumaqla aram yox idi. Ancaq yaxşı yaddaşımvardı. Bircə dəfə dinləməklə ən uzun şeirləri yadda saxlayırdım. Əslən Tovuzun Qazqulu kəndindən olan, Tovuz şəhərində Həzi Aslanov küçəsində yaşayış Əli Abdullayev məktəb direktorümüz, uzun zaman Tovuz Rayon Maarif Şöbəsinin müdürü işləyən Qara Sultanovun həyat yoldaşı Sima müəllim dil-ədəbiyyat müəllimimiz idi.

Ədəbiyyat dərsində nadinçlik etdim. Sima müəllim manə dedi ki, əgər bir də səs salsan, Teymur əmini məktəbə çağıracağam. Bir qədər sakitləşdim. Sonra necə oldusa səs saldım. Sima müəllim atamı məktəbə çağrırdı. Nizani Gəncəvinin "Sirlər xəzinəsi" əsərindən "Kərpic kəsən kişinin dastarı" hekayəsini keçirdik. Atam qabaqda oturmuşdu. Sima müəllim məndən soruşdu ki, dərsi bilirsənmi? Dedim ki, bilmirəm. Sonra o, üzünü atama tutaraq dedi:

-İndi mən bir neçə uşaqdan dərsi soruşacağam.

Hazırda Azərbaycan Respublikası Xəritəşünaslıq Ekspertiza İdarəsinin rəisi işləyən Hamlet Musayev sinif nümayəndəmiz idi. Əvvəlcə dərsi o, danışdı. Sonra Məmmədov Mahir Əlixan oğlu və Məmmədova Sürəyya danışdı. Bunlar sinfimizin əlaçı şagirdləri idilər. Onlardan sonra Sima müəllim məni çağrırdı. Mən birnəfəsə bütün hekayəni əzboldən danışdım. Sonra da "Sultan Səncar və qarı" hekayəsini söylədim. Sima müəllim atama dedi:

-Asif izah olunan dərsləri həmin saat danışır. Çalıssə, yaxşı oxuyar.

Atam üzümə baxıb dedi:

-Daha sənə pul verməyəcəyəm.

Bu, mənim ən çox qorxdığum cəza idi. Atam dediyi kimi düz bir həftə mənə pul vermədi. Oxumağa başladım.

Milis orqanlarında işləyəndə məni Xaçmaz rayonuna göndərdilər. Orada Nəqliyyat milisində cinayət-axtarış

bölməsində işləyirdim. Məni Tovuza qaytarmaq üçün atam Azərbaycan Respublikasının Daxili İşlər Naziri Cəfər Vəliyevə və SSRİ Daxili İşlər Nazirinə yazdı ki, mənim bir qolumu Hitler almışdı, birini də siz aldınız. Cəfər Vəliyev özü atamı qəbul etdi və onu Nəqliyyatda Baş Milis İdarəsinin rəisi Azərbaycana Rusyanın Irkutsk vilayətindən gələn polkovnik Viktor Abbasoviçin yanına göndərdi. Viktor Abbasoviç kadrlar şöbəsinə göstəriş verdi. 1988-ci ildə məni Ağstafaya göndərdilər.



**Qurbanov Munasib Teymur oğlu** 1957-ci il noyabr ayının 13-də Azərbaycan Respublikasının Tovuz rayonunda anadan olmuşdur. 1964-cü ildə Tovuz şəhərindəki A.S.Puşkin adına orta məktəbin I sinfinə getmiş, 1974-cü ildə həmin tədris ocağının X sinfini fərqlənmə ilə bitirmişdir. Həmin ildə sənədlərini S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə vermişdir. İmtahanları uğurla versə də, müsabiqədən keçə bilməmişdir. 1974-cü ildə Tovuz rayonundakı Sabir adına sovxozdə fəhlə kimi işə qəbul olunmuşdur.

Munasib Qurbanov 1975-ci ildə öz ərizəsi ilə işdən çıxmış, Azərbaycan Mühəndis İnşaat İnstitutunun sənaye və mülki tikinti fakültəsinin axşam şöbəsinə daxil olmuşdur. Həmin ilin sentyabr ayının 3-də Bakı şəhərində B. Sərdarov agınə maşınqayırmə zavodunda fəhlə kimi işə qəbul olunmuşdur.

1976-ci il noyabr ayının 18-də keçmiş SSRİ-nin Silahlı

Qüvvələrində hərbi xidmətə çağırılmış, 1978-ci ildə xidmətini bitirərək ordu sıralarından təxxis olunmuş və B.Sərdarov adına maşınqayırma zavudunda metaltökma sexində II dərəcəli fəhlə kimi işə qəbul olunmuş, eyni zamanda axşam şöbəsində təhsilini davam etdirmişdir. 1983-cü ildə Azərbaycan Mühəndis İnşaat İnstitutunda təhsilini bitirərək inşaat-mühəndisi ixtisasına yiyələnmişdir.

1979-cu ildə B.Sərdarov adına zavoddan işdən çıxaraq, Azəryol-tikinti Nazirliyinin layihə-axtarış bürosunda “arxitektura və mülkü tikinti” şöbəsində texnik işinə qəbul olunub.

01.02.1981-ci ildə mühəndis vəzifəsinə keçirilib.

22.05.1981-ci ildə Nazirlər Sovetinin 8 may 1981-ci il tarixli sərəncamına əsasən Layihə-axtarış bürosunun adını “Azəryollayihə” institutu ilə əvəz etdirilər.

01.10.1983-cü ildə Munasib Qurbanov həmin şöbədə böyük mühəndis vəzifəsinə təyin olunub.

01.04.1987-ci ildə aparıcı mühəndis vəzifəsinə, 09.07.1987-ci ildə “Azəryollayihə” institutunda direktor müavini vəzifəsinə təyin olunub. 08.07.1993-cü ildə öz ərizəsi ilə işdən azad edilib. 09.07.1993-cü ildə “İzmir” kiçik müəssisəsinə direktor vəzifəsinə təyin edilib, 27.09.1993-cü ildə öz ərizəsi ilə işdən azad olunub.

29.09.1993-cü ildə “Azərvattoyol” Dövlət Şirkətinin 7 sayılı Mexanikləşdirmə və nəqliyyat idarəsinə rəis təyin edilib.

25 iyul 1994-cü ildə həmin şirkətin “Azəryolmexanikləşdirmə” trestinə köçürmə yolu ilə müdər vəzifəsinə təyin edilib.

01.02.1995-ci ildə “Azəryolmexanikləşdirmə” tressinin ləğvi ilə əlaqədar olaraq vəzifəsindən azad edilib.

01.02.1995-ci ildə “Sahələrarası təsərrüfat-Çıraq”

Asossiasiyanın I Vitse-prezident təyin edilib.

02.05.1995-ci ildə Asossiasiyanın prezidenti vəzifəsinə təyin edilib. 1995-ci ildən 1997-ci ilə qədər özəl bizneslə məşğul olub.

1997-ci ildən “ONUR-STYLE” MMC-nin direktoru, iqtisad elmləri doktorudur.

1997-ci ildə Bakı şəhəri Nərimanov rayonu Maqsud Əlizadə küçəsində 957-ci məhəlləni köçürərək yüksəkmərtəbəli binaların tikintisini aparır. AVM-F MMC-yə direktor təyin olunur. 2013-cü ilə qədər burada çalışaraq bir neçə yüksəkmərtəbəli binanın tikintisini aparır. 2013-cü ildən Şərifzadə küçəsindəki yüksəkmərtəbəli binanın tikintisinin aparılması üçün “Bəşir-İnşaat” MMC-ni yaradır və ona direktor təyin olunur. 2016-cı ilə qədər orada çalışır. 2016-cı ildən ONUR-STYLE-yə direktor təyin olunur.

Munasib Qurbanovun rəhbərlik etdiyi MTK Bakı şəhərində Nəsimi rayonu A.Məhərrəmov küçəsi 3004-cü məhəllədə 2 girişli 12 mərtəbəli, Nizami rayonunda 2 girişli 12 mərtəbəli, Nərimanov rayonu M.Əlizadə 42, 46, 50 ünvanında 3 girişli 17 mərtəbəli, Nərimanov rayonu Ak.H.Əliyev küçəsi 80 ünvanda 1 girişli 12 mərtəbəli, Binəqədi rayonu Musabəyov küçəsi 4 ünvanda 2 girişli 17 mərtəbəli, Yasamal rayonu Şərifzadə küçəsi 72 ünvanda 1 girişli 17 mərtəbəli yaşayış binalarının, Bakı şəhərində Teymur Əliyev küçəsində, dənizsahili ərazilərdə villa və kotecların, Rusiyada Krasnoyarsk şəhərində 3 girişli 12 mərtəbəli binaların, Tyumen şəhərində 2 girişli 12 mərtəbəli yaşayış binalarının tikintisini həyata keçirmişdir.

Munasib Qurbanov yüksək amallarla yaşayan vətənpərvər bir Azərbaycan ziyalısı olmaqla yanaşı həm də gözəl ailə başçısıdır. O, Tovuz rayonundan Qurbanova

(Qılıcova) Rəna Bahadur qızı ilə ailə həyatı qurmuşdur. Onların Fərqliqə, Aqil, Şəhənə adlı övladları var.

### **Qurbanov Munasib Teymur oğlunun dedikləri:**

-Atam Qurbanov Teymur Məmməd oğlu haqqında öz

xatırılərimi yazımaq mənim üçün böyük şərəfdir. Mən bu sətirləri qürur hissi ilə yazıram. Çünkü atam öz elinin, xalqının, vətəninin qeyrətini çəkən bir insan olub. O, bizim üçün takca ata yox, bir kişilik məktəbi, bir həyat akademiyası olub. Bəzən özümüzə düşünürəm ki, görəsən atamın keçdiyi həyat yolunu mən də onun kimi mətanətlə keçə bilərdimmi? Sonra da deyirəm ki, yox! Atam kimi insanlar başqalarına nümunə olmaq



Teymur kişi və Sekine xanım



Sekine xanım və oğlu Munasib

üçün Allah tərəfindən seçilirlər. Onların qanında, canında, ruhunda Allahın bəxş etdiyi ilahi bir qüvvə olur. Onları qohrəmanlığa sövq edən də bu ilahi qüvvədir.

Mən özümü yadına saldım, dərk etdiyim gündən heç vaxt düşünməmişəm ki, nə zamansa atasız ola bilərəm. Bu da səbəbsiz deyil. Mənim oxuduğum A.S.Puşkin

adına Tovuz şəhər orta məktəbi atamın işlədiyi Tovuz Şəhər Kolxoz Bazarına çox yaxın idi. Uşaqlıq dövründən dərsdən çıxandan sonra atamın iş yerində kənd təsərrüfatı məhsullarının anbarlara qəbul edilməsində, bir də səhər sübh çağı həmin məhsulların buraxılmasında atama kömək edirdim. Atamın yanında olduğum müddətdə onun insanlarla necə sadə, mehriban rəftar etdiyinə reyran qalırdım. Elə bil ki, bu insanların hamısı onun ən əziz qohumları, yaxınları idi.



Munasib müellimin ailəsi

Atam işində yorulmayan bir insan idi. Hər səhər saat 5-də hamidan tez iş başında olardı. Bazarda təmizliyə ciddi nazarət edirdi. Bu gün mən tikintidə təmizlik görməyəndə əsəbiləşirəm. Yoldaşlar deyirlər ki, tikintidə zəbil olar. Ancaq mən bunu qəbul edə bilmirəm. Çünkü mən atamın yanında iş yerini təmiz görmüşəm. Mən atamdan öyrəndiklərimi öz işimdə tətbiq edirəm.

Axşamlar hamımız atamın başına yiğildi, o da bizə II Dünya müharibəsində gördüyü hadisələrdən söhbat açardı. Atam danışdıqca böyük bacım Çimnaz ağlayar, deyərdi:

-Ay ata, sən necə zülümələr çəkmisən!

Doğrudan da müharibə xatırıləri atamda çox ağır izlər buraxmışdı.

Hazırda mən ali təhsilli mütəxəssisəm, elmlər doktoruyam. Bu rütbəyə oxumaqla nail olmuşam. Ancaq mən heç kəsin bilmədiyi bir akademiya da bitirmişəm. Atamın yanında olarkən onun həyat akademiyasında mən insanlarla münasibət qurmağı, öz dostlarına qarşı sədaqətli olmağı, mərdliyi, dürüstlüyü öyrənmışəm. Atamı xatırlayanda gözümün önüne kişilik, mərdlik, qoçaqlıqda tayı-bərabəri olmayan, yorulmaz, ailəyə, övladlarına, qohumlarına, dostlarına var gücü ilə can yandıran nümunəvi bir ata surəti gəlir. Dostpərəstliyi, dar gündə dostun yanında olmağı, kəsilən çörəyin müqəddəsləşməni mən atamdan öyrənmışəm. Sağlığında da, dünyasını dəyişəndən sonra da atam mənim üçün dünyadan ən müqəddəs insanı olub. Allah ona rəhmət etsin!



**Nəvəsi Aqil Munasib oğlu:**  
Mən hələ uşaq yaşlarından atamdan babam haqqında, onun Böyük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar haqqında çoxlu söhbətlər eşitmİŞəm. Atamın söhbətlərindən öyrənmışəm ki, babam qəhrəman bir insan olub. 1938-ci ildən 1944-cü ilə qədər SSRİ ilə Finlandiya və faşist Almaniyası arasında baş verən iki qanlı müharibədə iştirak edib. Babam bu müharibələrdə 20-yə qədər qəlpə yarası alıb, sol qolunu itirib. Ancaq bütün bunllara baxmayaraq, həyat yollarında vüqarla irəliləyib, mərdliklə yaşayıb. Mən həmişə Tovuz'a getdikdə övladımla babamın qəbrini ziyarət edirəm.

Babamın həyatı təkcə mənim üçün yox, bütün Tovuz gəncləri üçün bir örnek olub. Tovuz camaati onu həmişə hörmətlə yada salır.

Allah ona rəhmət etsin!



**Hüseynova (Qurbanova)**  
**Aytəkin Teymur qızı** 1961-ci ildə Tovuz şəhərində anadan olub. A.S.Puşkin adına Tovuz şəhər orta məktəbini bitirib. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində ali təhsil alıb. Bakı şəhərində kimya müəllimi işləyir.

Aytəkin xanımın Tovuz şəhərindən olan və polis sis temində işləyən həyat yoldaşı Hüseynov Fərhad Mamed oğlu dünyasını dəyişib. Onların Mamed, Leyla, Anar adlı övladları var.

Hüseynov Mamed Fərhad oğlu hüquqşunasdır. Hüseynova Leyla Fərhad qızı ev xanımıdır. Hüseynov Anar Fərhad oğlu polis işçisidir.

**Aytəkin xanımın dedikləri:** Mən ailəmizin sonuncu övladı olmuşam. Buna görə də həmişə həm böyük bacı-qardaşlarımın, həm də ata-anamın qayğıları ilə əhatə olunmuşam. Atam yetim böyümüşdü. Buna görə də o, elə bil ki, ömrü boyu ata-anasından görmək istədiyi, həsrətində olduğu nəvazılıqları də bizə göstərirdi. Atamızın ürəyində bizim hər birimizin ayrıca yerimiz, sevgi payımız vardı. Kolxoz bazارında işi çox olurdu. Dərslərimizlə anam maşğıl olurdu. Buna baxmayaraq evə gələndə anama eyni suali verirdi:

-Ay Saçlı, uşaqların dərsləri necə gedir, oxuya bilirlərmi?

Anamdan müsbət cavab alanda üzüna bir təbəssüm yayılırdı, rahatlanırdı. Atamı belə xoşbəxt görmək üçün

mən dəslərimə yaxşı hazırlaşirdim. Elə bunun nəticəsidir ki, ölkəmizin ən yüksək ali təhsil müəssisəsində təhsil aldım.

İndi atam da, anam da, qardaşım Arif də haqq dünyasındadırlar. Mən ölenə qədər onları unuda bilmərəm. Allah hər üçünə rəhmət etsin!



Səkinə xanım yaxınları arasında



## TEYMUR ƏMİNİN KÖNÜL DÜNYASINDAN

### Könlüm

Gənc yaşımdan tutdu məni bələlər,  
Hicran atəşində kül olan könlüm.  
Elimdən, obamdan aralı düşdüm,  
Qürbətdə göz yaşı sel olan könlüm.

Dövran belə gəlib, belə gedəcək,  
Vaxtı, vədəsi var, hamı öləcək,  
Dost qan ağlayacaq, düşmən güləcək,  
Günləri, ayları il olan könlüm.

Əzəldən Teymurun başı bələli,  
Qalmayıb sərində huşu, kamalı,  
Görünmür gözünə dünyانın malı,  
Dərdi ürəyində xal olan könlüm.

## Əmim Aşıq Nəcəfə

Nəcəf əmi, bircə bilsən qəlbimi,  
Şəhri-kədər, mələl yuvası olub.  
Mənlə dost olmadı nainsaf fələk,  
Gənc yaşımdan qanlı davası olub.

Qövr edir sinəmdə ana yarası,  
Ömrümün şöləsi, nurlu çarısı,  
Salıb yaman dərdə, yoxdu çarası,  
Gündüz dünyam zülmət dünyası olub.

Anadan olalı xoş gün möhtaci,  
Dəhanımda təam acıdan acı,  
Halima yanmaz nə qohum, nə bacı,  
Xoş baharım qəmin xanası olub.

Könlüm yalqız inlər hicran əlində,  
Oynaram fələyin fitnə-felində,  
Dərdim söhbət olub elin dilində,  
Varlığım odlanıb, yanası olub.

Zavallı Teymuram, qan ağlar gözüm,  
Qalmayıb canimdə hicrana dözüm,  
Heç yana çatmayır harayım, sözüm,  
Könlüm evi hicran yuvası olub.

## Bülbül

Nədir dərdin, nalə, fəraig edirsən,  
Yoxsa çəkirsən gül fəraig, bülbül?  
Sızlama, a şeyda, yaram göynəyir,  
Sönübdür ömrümün çıraqı, bülbül.

Gah zildən, gah bəmdən nalə çəkirsən,  
Yasəmən çeşmindən qanlar tökürsən,  
Nalənlə qəlbimi didib, sökürsən,  
Mən də oldum hicran dustağı, bülbül.

Elimdən, obamdan aralı düşdüm,  
Eşqin fəzasından yaralı düşdüm,  
Qəm, həsrət çəkməkdən saralı düşdüm,  
Görmür gözüm yaxın, uzağı, bülbül.

Heç kimsə olmasın vətən möhtaci,  
Düşər yaman hala, olmaz əlacı,  
Gündüzüm zülmətdir, dəhanım acı,  
Edib könlümü qəm otağı, bülbül.

Qırılıb qurbanlı qolum, qanadım,  
Çəksəm də min cəfa, olmaz imdadım,  
Göylərə yüksəlir odlu fəryadım,  
Pozulub Teymurun növrağı, bülbül.

## Ata ürəyim

Ana bir çəməndir laləli, güllü,  
Keşiyində durar ata ürəyim.  
Açdığını lalə, gül oğuldu, qızdı,  
Onlarla bir vurur ata ürəyim.

Atasız analar məhzun mələkdir,  
İsmətli anaya ər də gərəkdir,  
Biri olmayanda, həyat sönükdür,  
Bunları tez duyar ata ürəyim.

Ömrü vəfasızdır, dünyası fani,  
Oğul-qıza qurban veribdi canı,  
Torpaqlar olsa da, axır məkani,  
Dağ çapar, od yarar ata ürəyim.

Teymuram, çox gördüm qəmi, ələmi,  
Təha yanırıam, yox nə ata, əmi,  
Tutdu məni bəla, fələk sitəmi,  
Qəm çekdi qış, bahar ata ürəyim.



## Bala-bala

(Əsgər yoldaşım İsayev Yusif Yusif oğluna)

Yusif qardaş, dinlə məni, aram ol,  
Eyləyim dərdimi car bala-bala.  
İtirdim əzəldən ata-anamı,  
Yağdı baharına qar bala-bala.

Yandı dəhanımda, dilim qaraldı,  
Bitmədi xoş arzum, gözümüzdə qaldı,  
Cəfəkeş ürəyim min yara aldı,  
Yandırıcı köksümü nar bala-bala.

Dərdli Teymur açdı köhnə yaranı,  
Kim görüb mənim tək bəxti qarani,  
Soldurdu bağımı ölüm boranı,  
Qoca dünyadan koç var bala-bala.

## Olar-olar

Könül, bu dünyada, dostam,-deyənin,  
Vəfali olanı az olar-olar.  
Dar gündündə seçə bilərsən əlbət,  
Oduna yanarı az olar-olar.

Qurdan qurd törəyər, əslı huyadı,  
Naqısdən mərd olmaz, haram mayadı,  
Lütvəsi namərddi, demək zinadı,  
Badalaq vurmaqda saz olar-olar.

Namərd göydə qisır buluda bənzər,  
Mərd dosta ruh verər, zülmünə dözər,  
Dostunla dost olar, düşmənin əzər,  
Teymur, gülsən qışı yaz olar-olar.

### Ayrılıq

Adın yox olaydı cümlə cahandan,  
Könlümü etmisən viran, ayrılıq.  
Çarəsiz dərdliyəm, şəfa olunmaz,  
Gənc yaşımdan etdin giryana, ayrılıq.

Pozdun növrağımı, yaxdın könlümü,  
Vədəsiz soldurdun qönçə gülümü,  
Anamdan, atamdan üzdün əlimi,  
Xəcalət olmazsan, aman, ayrılıq.

Ey fələk! İnada düşdün əzəldən,  
Anamı, atamı tez aldın əldən,  
Teymurun qəlbində yara düzəldən,  
Dərdi verən sənsən, yaman, ayrılıq.

### Doğru

Adəm oğlu, otur, bir yaxşı düşün,  
Son yolu gedirsən əcələ doğru.  
Elə dost ol, eldir şanın-şöhrətin,  
Heç zaman baxmaynan kəc elə doğru.

Qorx o gündən, əlin eldən üzülə,  
Görən dodaq büzə, gözlər süzülə,  
Dolama kimsəni acı söz ilə,  
Gündüz doğru dolan, gecələ doğru.

Nadan olub, uyma arsız şeytana,  
Heç kimi salmaynan şərə, böhtana,  
Teymur deyər, rəhmət qazan atana,  
Sülhə meyl et, getmə cəncələ doğru.

### Fələk

Dad sənin əlindən qansız dələduz,  
Dərd verdin, yetmədin imdada, fələk.  
Atamı, anamı torpağa kömdün,  
Yalqız qoydun məni dümyada, fələk.

Səni də mənim tək ağlar olasan,  
Ölə qohum-qardaş, tənha qalasan,  
Sinən dağlana, ah-zarda yanasan,  
Yetməyəsən arzu, murada, fələk.

Teymuru salmışan çarəsiz dərdə,  
Vaxtsız yetim edib, qoydun kədərdə,  
Kabab tək yanırıam odlu hicrdə,  
Yaman düşdün mənlə inada, fələk.

## Düşmüşəm

Ömür sona yetir hey yavaş-yavaş,  
Qocalıq əl verib, dala düşmüşəm.  
Haqqı məğlub görüb sizlayır könlüm,  
Düz danışib, qılı-qala düşmüşəm.

Müxənnət zəmanə çirkab qoxuyur,  
Qarğalar qartala meydan oxuyur,  
Siçanlar pişiyə tələ toxuyur,  
Məcnun tək divanə hala düşmüşəm.

Kərəmli xudadan loğman istərəm,  
Dərdə şəfa verən dərman istərəm,  
Haqq dadına yetən fərman istərəm,  
Teymuram, gəzirəm, yola düşmüşəm.

## Olacaq o da

Can əyildi, işim düşüb əsayı,  
Hardasan, gəncliyim, yetiş imdada.  
Həyat məni saldı dağdan dərəyə,  
Bəhrinə aldandım hey dada-dada.

Yol getdim səninlə dizdə taqətim,  
Dost oldun mənə, xoş keçdi ovqatım,  
Vəfəsiz, sindirdin dözüm, taqətim,  
İnanmazdım, dostum məni aldada.

Teymur, keçən günlər qayıtmaz geri,  
Kəs giley-güzarı, yormayanın səri,  
Gözlər ömrün sonu buzxana qəbri,  
Qismətimiz odur, olacaq o da.

## Görmədim

Dedilər: "Seyrə çıx, gülzardı cahan",  
Çox gəzdim hər yanı, səfa görmədim.  
İnsan quduzlaşış, söküb dağıdır,  
Dostunam,-deyəndə vəfa görmədim.

Cümleyi-soveti sarmış məlalət,  
Doğru olan çəkir zülmü-zəlalət,  
Yoxdur, yetə dada həqqi-ədalət,  
Son qoya bu aha, ofa görmədim.

Yox olub dövrənин xoş sədaları,  
Hökmlənləq edir hay gədaları.  
Yerə-göyə sığmaz var ədaləri,  
Teymuram, düşələr xofa, görmədim.



## Getdi

Nə çarə, cavamlıq geri qayitmaz,  
O, bir tər gül idi, soluban getdi.  
Qocalıb puç oldu neçə ömürlər,  
Payı beş arşın ağ oluban getdi.

Eşit, insan oğlu, etmə etibar,  
Fələk vəfasızdır, ömür biilqar,  
Yığış dövlət-varı çəkmə qayğılar,  
Yığanlar dünyada qoyuban getdi.

Teymur, sözünü de nəcib qanana,  
Nə lazım deyəsən axmaq, nadana,  
Qoyma könlün xəsis olub aldana,  
Qoy desinlər, kişi doyuban getdi.



## Eylə

Ustadlar nəsihət qoyub insana,  
Yoldaşı anlayıb, qananlıq eylə.  
Dünyamız fanidir, ömür vəfasız,  
Dərdliyə həmdərd ol, logmanlıq eylə.

Nə lazım, edəsən kiməsə pislik,  
Araya salasan dava, inciklik,  
Dosta vəfadər ol, etmə xəsislik,  
İnsana canından yanaklıq eylə.

Qaçana yetməsən, atma daşını,  
Tərsi, önəndi var, gözlə başını,  
Özündən betəri kəsər qarşını,  
Teymuram, deyərsən, amanlıq eylə.

## Etmə yamanlıq

Comərd ol dünyada, ey insan oğlu,  
Bu dünya fanidir, etmə yamanlıq.  
Şahları, xanları kömüb torpağa,  
Işıqli həyatı olub qaranlıq.

Həyat müəmmadır, sirdir qanunu,  
Üzü dönsə, yaman olur oyunu.  
Səni xar eyləyər, əyər boynunu,  
Keçmişini yada gətir bir anlıq.

Mən ki Azəriyəm, odlar oğluyam,  
Həyatda nakamam, sinə dağlıyam,  
Teymuram, el dərdli, elə bağlıyam,  
İstəməm, el günü ola toranlıq.

### Sənin

Kamilən hər kəsə badaq vurmaqda,  
Lənət olsun namus, arına sənin.  
Nəfsini güdürsən fani dünyada,  
Ölüm son qoyayı varına sənin.

Kişilikdən əsər yoxdu sərində,  
Qoymaynan kimsəni nahaq girində,  
Əkdiyin biçərsən günün birində,  
Yansan neft tökərlər narına sənin.

Dünyaya gəlmisən nacins belindən,  
İlan kimi zəhər axır dilindən,  
Teymur-qartal, tutar canın cəmindən,  
Boğar, yetən olmaz karına sənin.



### Atadır

Min zillətə dözüb övlad böyüdən,  
Cəfaya döş gərən atadır, ata!  
Ananın, övladın sıpəri olub,  
Ömrü bada verən atadır, ata!

Dodağı qaysaqlar çovğunlu qarda,  
Qoymaz övlad qala pis gündə, darda,  
İstidə, soyuqda, qışda, baharda,  
Dərdə sinə gərən atadır, ata!

Cox gördüm dünyanın namərd, mərdini,  
Zər atdim, oynadım onun nərdini,  
Ay Teymur, kimsəyə açma dərdini,  
Doğru yol göstərən atadır, ata!



## Ölüm və əbədiyyət

Aqillər deyiblər ki, bir şeyin sonu başqa bir şeyin başlanğıcıdır. Dünyada baş verən oylurlar bu nöqtəyi-nəzərdən yanaşlıqda ölüm də əbədiyyətin başlanğıcıdır. Teymur əmi dünyasını dəyişdiyi gündən artıq əbədi dünyaya qovuşub. Xoşbəxt o kəslərdir ki, əbədi dünyaya qovuşduqdan sonra da hörmət və məhəbbətlə xatırlanırlar. Bu kitabı yazarkən mən Teymur əminini tanışın, onunla həmsöhbət olan bir çox insanlarla görüşdüm,



Teymur əminin  
gəlini  
Rəna xanım

## Yüz yaşı olardı tamam

Atadır dünyanın şirin neməti,  
Sözünün həmişə olur hikməti.

Atasız olmayırla heç nəyin dadi,  
Dərdinə qalanın atadır adı!

Atamı sevirəm dünyalar qədər,  
Yoxluğu veribdir bizlərə kədər.

O, yenə olaydı kaş yanımızda,  
Döyünen ürekdir o, canımızda.

Tək qolla böyüdü yeddi uşağı,  
Şen olub həmişə onun ocağı.

Alnının təriylə cœurk qazanıb,  
Haqqı, ədalətə daim inanıb.

Gecə də, gündüz da atam çalışıb,  
Hər bir çətinliyə dözüb, alışıb.

İyirmi üç olub nəvənin sayı,  
Yaradan veribdir ona bu payı.

Qırx altı nəticə ona bəxş olub,  
Yetmiş üç yaşında həyatı solub.

Dursayıd yüzlərini olardı tamam,  
Mənimçün həmişə yaşayır atam!

## Yüz illiyindı!

Başımızın tacı, müqəddəs ata,  
Sən bir günəş idin bu kainata.

Gəzsəm də hər yanı, bütün cahani,  
Görə bilməyirəm sən tək insanı.

Sən mənim həyatım, həm ürəyimsən,  
Hər zaman dayağım, həm gərəyimsən.

Böyük olub sənə xalqın inamı,  
Sən qəhrəman tək tanırı hamı.

İtirdin davada polad qolunu,  
Ancaq itirmədin doğru yolunu.

Hər zaman hamiya bir örnək oldun,  
İgid qəhrəman tək sən yaşa doldun.

Əməyin, haqqın var üzərimizdə,  
Özün yox, şəklin var evlərimizdə.

Yetmiş üç yaşında tərk etdin bizi,  
Sənsiz keçiririk indi biz yüzü.

Əziz atam, bu gün yüz illiyindi,  
Bütün təbriklərim sənində indi!

İnsanın fani dünyası ilə onun əbədi dünyası arasında həyat adlanan bir zaman kəsiyi var. Bu zaman kəsiyi insana öz nəfsilə mübarizə üçün verilən müddətdir. İnsan ona verilən bu qısa zaman fasıləsindən elə istifadə etməlidir ki, onun gördüyü xeyir əməllər şər əməlləri üstələsin. Yalnız bu zaman insan Qiyamət günü Allahının öündə xəcalət çəkmədən dayana bilər.

Teymur əminin keçdiyi şərəflə ölüm yoluna nəzər salanda adam öz-özüne bir sual verir. Bu insan həyatın ağır sinaqlarına necə sinə gərmişdir? Teymur əmini görən, xatırlayan insanlar bilirlər ki, onun qüvvəsi ürəyindəki Allah sevgisindən qaynaqlanırdı. Yalnız bu sevgisi sayəsində o, həyatın bütün çətinliklərinə mətanətlə sinə gərmişdir. Yaranmış bəşəriyyətin əşrafı olan peyğəm-bərimiz Məhəmməd salavatullah buyurmuşdur ki, əgər bir ata üç qız övladını boy-aşşa çatdırıb onlara ailə qurdurarsa, o atanın yeri cənnətdədir. Teymur əmi də gördüyü bütün xeyir işlərə əlavə olaraq üç qız övladını ləyəqətlə böyütmüş, onlara təhsil vermiş, namuslu ailə qurdurmuşdur. Buna görə də Qiyamət günü Allahının qarşısında xəcalət çəkməyən bəndələrdən olacaqdır. İnşallah!

2016. TOVUZ.

## AİLƏ ALBUMUNDAN SƏHİFƏLƏR



Teymur əmi həyat yoldaşı  
Sekine xanımıla



Teymur əmi oğlu Arif (axada sağda), Arifin Tovuzdan  
olan əsgər yoldaşları arasında Saratovda



Teymur əmi əzizləri arasında



Teymur əmi, həyat  
yoldaşı Səkinə xanım  
və nəvəsi Vüqar Akif  
oğlu

Teymur əminin  
qohumu Qaçaq  
Kərəmin atası  
Zal oğlu  
İsgəndərin  
qəbir daşı.  
Kəsəmən  
qəbristanlığı.



Teymur əminin qohumu Qaçaq Kərəm (solda), əmisi oğlu  
Qaçaq Əşrəf (sağda)





Teymur əmi həyat yoldaşı  
Sekine xanımıla



Teymur əmi dostları arasında. Bilgəh sanatoriyası

Teymur əminin qohumu və  
oğlu Munasibin eziz dostu  
**Nizami Cəfərov,**  
*Azərbaycan Milli  
Akademiyasının  
həqiqi üzvü, akademik,  
Milli Məclisin deputati*



Zaman keçdikcə bir çox hadisələr və insanlar bizdən əzaqlaşaraq əbədiyyətə qovuşur. Ancaq elə unudulmuş, itirilmiş həqiqətlər də var ki, biz onları yalnız müəyyən zaman keçəndən sonra öyrənirik.

Mən uzun müddətdir ki, Tovuz rayonunun Cilovdarlı kəndindən şan-söhrətli bir nəslin – **Kərbəlayı Qurbanlı nəslinin** gözəl ziyanlarından olan İqtisad elmləri doktoru **Qurbanov Munasib Teymur oğlu** ilə dostluq edirəm. Mənə yalnız bu yaxınlarda məlum olub ki, anam Savad xanımın babaları Kərbəlayı Qurbanlı nəslinin Kəsəmən kəndindən olan ulu nəvəsi Koxa Mələklə yaxın qohum olublar.

Dostum və qohumum Munasib müəllimin atası **Teymur Qurbanov** SSRİ-Finlandiya və 1941-41-ci illərin Böyük Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərib, sol qolunu itirib. Ancaq bu mətin insan həyatın bütün çətinliklərinə sinə gərərək müharibədən sonra özünə gözəl ailə qurub, ziyalı övladlar böyüdüb.

Bu gün Teymur əminin 100 illik yubileyidir. Mən onun bu yubileyini ürəkdən alqışlayır və ona Allahdan rəhmət diləyirəm.

*Teymur əminin yeganə arxası olan  
dayısı Novruz Əliyevin xatirəsinə Mu-  
nasib Teymur oğlunun həyat yoldaşı  
Rəna xanımın bütün Qurbanovlar  
nəslinin bu böyük insana minnətdar-  
lığının ifadəsi:*

Novruz Əliyevdir bizim babamız!  
Onunla fəxr edir bütün dünyamız!  
Həmişə o, məsul işdə çalışmış,  
Əməyə, zəhmətə möhkəm almış.  
Böyütmüş babamız yeddi övladı,  
Dillərə düşmüşdü o gözəl adı.  
Həkimi, polisi, səfiri vardır,  
Dövlətə xeyirli bax, övladlardır.  
Bu gözəl babamız istiqanlıdır,  
Həmişə dəyərli, qohumcanlıdır.  
Hər zaman əl tutub kimsəsizlərə,  
Bax, örnek olubdu hər an bizlərə.  
Çinartək qamətli, çox şux olubdu,  
Baharda doğulub, yazda solubdu.  
Babamın qırx səkkiz baharı vardır,  
Yaşasa bax indi yüz beş olardı!  
Yüz beş yaşı onun bu gün tamamdır,  
Xalqına dəyərli olan insandır.  
Novruzun töhfəsi olan babamız!  
Minnətdar olmuşuq sənə hamımız.  
Qoy sənin bu yaşın mübarək olsun!  
Gözəl örneklerin qəblərə dolsun!  
Həmişə yadlarda yaşayan baba,  
Sən layiq olmusan səndəki ada.  
Çox sevdik biz səni dünyalar qədər,  
Zəhmətin heç zaman getməyib hədər.  
Həmişə qətblərdə yaşar babamız!  
Ruhuna baş əyir bütün dünyamız!



Novruz Əliyev

*Məmməd Novruz oğlu Əliyev,  
Azərbaycan Respublikasının  
Fövqəladə və Səlahiyyətli səfiri,  
professor, doktor*



İnsanlara verilən adların təsadüfi olmadığını və onları bir çox özəlliklərinin adlarına uyğun olduğunu inanıram. Türk dünyasının büyük fatehi Əmir Teymurun adını daşıyan mənim Teymur Dayımın da 1941-45-ci illərin Büyük Vətən müharibəsində Leningrad cəbhəsində bir kəşfiyyatçı kimi göstərdiyi qəhrəmanlıqları qətiyyən təsadüfi saymaq olmaz.

Teymur Dayım müharibənin gedişində öz kəşfiyyat qrupu ilə dəfələrlə düşmən arxasında uğurlu əməliyyatlar aparmışdır. Bu əməliyyatların birində o, ağır yaralanmış və hərbi qospitalda uzun müddət müalicə olunduqdan sonra 1944-cü ildə ordu sıralarından tərxis olunmuşdur.

Bəzi uşaqlar 2 yaşından hər şeyi yadında saxlayır. Eti-  
raf edirəm ki, 4 yaşımdan qabaq heç nə xatırlamıram.  
Ancaq rəhmətlik anam Gövhər xanım deyirdi ki, Teymur  
Dayım müharibədən qayıdanda yaraları hələ tamam sa-  
ğalmamışdı. Teymur Dayımın mənəvi və maddi yarala-  
rının sağlanmasında onun qeyrətli həyat yoldaşı Səkinə  
bibimin və atam Novruz Əliyevin fədakarlığını unutmaq  
olmaz.

Səkinə bibim gənc, yaraşıqlı, ali təhsilli bir müəllim  
idi. Teymur Dayımın müharibədən əlil gəlməsini, ev-eşi-  
yinin olmadığını bilsə də, onunla həyat qurmağa razılıq

verdi, ona etibarlı həyat yoldaşı, arxa, dayaq oldu.

Atam Novruz Əliyev Teymur Dayımın qoçaqlığına çox yüksək qiymət verirdi. Ən çətin, məsuliyyətli işləri ona tapşırırdı. Çox qəribədir ki, bu qoçaq kəlməsi başqa türk xalqlarının dilində yoxdur, ancaq çox geniş mənə kəsb edir. Çox maraqlıdır ki, Avropa xalqlarının dillərində də qoçaq kəlməsinin ekvivalenti yoxdur. Teymur Dayım sözün əsl mənasında çox qoçaq insan idi. Bu gün uğurlu iş adamları olan oğlanları Akif və Munasib ona çəkiblər. Onların uğurlarında Teymur Dayımın onları usaqlıqdan əməksevər böyütməsinin də rolü böyükdür.

1940-ci illərin sonu, 1950-ci illərin əvvəllərində Teymur Dayımla Səkinə bibim atam Novruz Əliyevin xeyir-duası ilə özlərinə bağlı-bağçalı bir yuva quraraq bizim almanlardan qalma evdən ayrıldılar.

Atam rayonda məsul vəzifədə işlədiyinə görə tez-tez respublikamızın paytaxtı Bakıya gedirdi. O, xalqımızın böyük alımları, ziyalıları ilə dostluq edirdi. Atam özünün on yaxın ailəvi dostu olan akademik Abdulla Qarayevlə Teymur Dayımın vasitəsi ilə tanış olmuşdu.

Akademik Abdulla Qarayev, sonralar məşhur cərrah olan Mürsəl Qarayev Tovuza gələndə mütləq bizdə və Teymur Dayımın bağlı-bağatlı evində qonaq qalırdılar. Onlar Səkinə bibimin ləziz xörəklərindən dadardılar.

Hörmətli oxucu, yəqin siz diqqət edirsiniz ki, mən Dayı kəlməsini bu yazıda hər yerdə böyük hərflə yazmışam. Bu, qrammatik səhv deyil. Novruz Əliyev böyük dayı kimi Teymur Dayımı həmişə öz qanadları altına almışdır. Teymur Dayı isə atam 48 yaşında vəfat edəndən sonra bizim ailəmizə qayğı göstərmişdir.

Bu yazınızı yazmaq üçün mənə verilən vaxt çox qısa olduğundan Züleyxa Nadirin atama həsr etdiyi «Yol ayrıcında iz» kitabından bir parçanı qeyd edirəm: «Teymur

əmi ilə aralarında cəmi 4-5 yaş fərq var idi. Buna baxmayaraq o, həmişə atama «dayı» deyirdi. O zaman menim 4-5 yaşım vardı. Balaca uşaqlıksam da, Teymur əminin atama «dayı» deməsi mənə qəribə gəlirdi. Bir dəfə ondan soruştum:

- Teymur əmi, atama niyə dayı, - deyirsən, axı o, sənin dayın oğludur?

Teymur əmi gülümşədi, məni qucaqladı, belə cavab verdi:

- Qadan alım, xalq ona «Novruz dayı», «Novruz Əliyev» deyir. O, mənə atalıq, dayılıq edib. Ona görə də «dayıoğlu» deyə bilmərəm. Mən də ona, Teymur Qurbanova heç vaxt «əmi» demədim, həmişə, Dayı, - dedim. Bunu ya rusların həm əmiyə, həm də dayiya «dyadya» deməsilə, ya da «əmiyə qalan dəmyə qalar» kəlamı ilə izah etmək olar, ancaq yaxşı əmilər də var.

Əziz Teymur Dayı, Səkinə bibi, sizi heç vaxt unutmayağam. Allah sizə rəhmət etsin!



Azər Fəzioğlu,  
Elm, texnika üzrə laureat,  
professor, doktor,  
Cəxiya-Azərbaycan Elm və  
Mədəniyyət Mərkəzinin sədri,  
Praqa, 12.04.2017

Tovuza səyahət zamanı ilk məqsədlərimdən biri bu qədim diyarın gəzməli, görməli yerlərini ziyarət etmək, rəhmətlik Teymur Qurbanovun qohumları ilə əyani olaraq tanış olmaq idi. Bu tanışlıq zamanı hiss etdim ki, Teymur əminin övladları, qohumları arasında olan səmimi münasibətlər ata-babalarından gələn genetik təməllər üzərində bərqərar olmuşdur. Deməli, bu nəsil Allah dərgahında xoşbəxtlər cərgəsindədir. Buna görə də bu nəslin od-ocağı daim gur yanacaq, çörəkləri həmisiş bərəkətli olacaqdır.

Mən Teymur kişinin qohumlarından eşitdim ki, bu mətin insan 1938-ci ildən 1944-cü ilə qədər qanlı mühabiblərdə iştirak etmişdir. Onun söhbətlərini həyəcansız dirləmək olmurmuş. Teymur əminin sinəsini bəzəyən döyük orden və medalları da onun qəhrəmanlığından xəbər verirdi.

Tale elə gətirir ki, qanlı döyüslərin birində Teymur kişi ağır yaralanır, hərbi qospitalda müalicə olunaraq Tovuza qaydır.

Arxa cəbhədə də çoxlu keşməkeşli hadisələrlə qabaqlaşsa da, Teymur kişi özünə səmimi, xoşbəxt bir ailə qurur, vətənə, millətə xidmət edən ziyanlı, vətənpərvər

övladlar böyüdür. El arasında nüfuzlu bir ağsaqqal kimi hörmət qazanır. Bütün bu uğurları ona görə qazana bilir ki, həmisiş sidqini böyük olan Allaha bağlayır.

Teymur kişi dünyasını dəyişəndən sonra onun xeyir-xahlıq, mərdliklə dolu həyat yolunu oğlanları Akif, Munasib, nəvələri Vüqar, Teymur, Aqil, Elnur və başqaları ləyaqətə davam etdirirlər. Bu davamlılığın başında daha önəmlı yer tutan Akif və Munasib Teymur oğullarıdır. Onlar öz ata-babalarının ad-sanlarını öz bilik və bacarıqları, qabiliyyətləri, nüfuzları ilə qoruyub saxlayırlar.

Teymur kişinin oğlu Munasib həm də iqtisad elmləri doktorudur. Munasib Teymur oğlunun dərin təfəkkürü, elmi, savadı, istedadı, dilimizə, dinimizə hörməti, Tovuz-Göyçə və bütövlükdə Azərbaycan xalq ədəbiyyatına hörməti ona Şərqi və Avropada yaşayan soydaşlarımız arasında yüksək nüfuz qazandırmışdır.



El ağsaqqalı Teymur kişi 1988-ci ildə Tovuz rayonunda vəfat etmişdir. Məzarı Tovuz rayon qəbristanlığındadır. Mən bu setirlərin müəllifi kimi onun, onunla birlikdə el qəbristanlığında uyuyan ömür-gün yoldaşı Səkinə xanımın məzarını ziyarət edəndə rəhmətlik Teymur kişinin mənalı, keşməkeşli həyat yolu bir daha gözlərim öündə canlandı.

Acımız heç vaxt yaddan çıxmaz! Unudulmaz!

Allah sizə rəhmət eləsin, ruhunuz şad olsun!

Sizin əziz xatırınız sizi sevənlərin qəlbində daim yaşayacaqdır!





## ƏDƏBİYYAT

1. Abbasqulu ağa Bakıxanov. Gülüstani-İrəm. Bakı, Elm, 1991.
2. Lev Qumilyov. Qədim türklər, Bakı, Gənclik, 1993.
3. Elşad Qoca. Tariximiz-taleyimiz, Bakı, Şuşa, 2001.
4. Ənvər Çingizoğlu. Şəmsəddil sultanlığı, Bakı, Mütərcim, 2012.
5. Fərrux Sümər. Oğuzlar, Bakı, 1992.
6. Xacə Zeynalabdin Əli Əbdi bəy Şirazi, "Təkmilətül-Əxbar", Bakı, Elm, 1996.
7. Cahangir Zeynaloğlu, Müxtəsər Azərbaycan tarixi, Bakı, Azərbaycan Dövlət Kitab Palatası, 1992.
8. Rəşid bəy İsmayılov, Azərbaycan tarixi, Bakı, 1993.
9. Gəncə-Qarabağ əyalətinin icmal dəftəri, 1593, Tarutəhrir dəftəri 699, İstanbul Başkanlıq Arsiv.
10. G.Kikodze, II İrakli, Tiflis, 1941.
11. Azərbaycan Sovet Ensiklopediyası, Bakı, 1976.
12. Əhməd İsayev, Gəncə və gəncəlilər, Bakı, QAPP-POLİQRAF, 2002.
13. Cavid Bağırzadə, Difai partiyası, Bakı, Nurlan, 2006.
14. İstoriya Qruzii, Tbilisi, 1962.
15. Şərif Sultanov, Ömür-gün yanğısı, Bakı. Azərnəşr, 1991.
16. Xanlar Bayramov, Qaçaq Məmmədqasım, Bakı, Ləman Nəşriyyat Poliqrafiya MMC, 2006.
17. Məzahir Aliyev, Yurdda yanın ocaqlar, Bakı, Ünsiyət, 2014.
18. Rəşid bəy İsmayılov, Azərbaycan tarixi, Bakı, 1993.
19. Cahangir Zeynaloğlu, Müxtəsər Azərbaycan tarixi, Bakı, Azərbaycan Dövlət Kitab Palatası, 1992.

## MÜNDƏRİCAT

GİRİŞ ƏVƏZİ.....	3
ATA YURDU - ƏMİRLİ TORPAĞI.....	7
Kərbəlayı Qurbanlı nəslİ.....	20
Kərbəlayı Qurbanın ailəsi.....	21
Koxa Mələyin qardaşı İsmayılin əhvalatı.....	22
Odu sönən yurd yerləri.....	24
Kür üstündə keçən ömür.....	27
Qanlı hekayət.....	33
Buzlu, şaxtalı 1929-cu il.....	36
Yeni həyatın yeni faciələri.....	43
Ürəkləri donduran 1937-ci il.....	48
Əlvida, Xunam düzü!.....	54
Mühərbi, ölümlə hayat arasında.....	57
FİNlərlə müharibə və Leninqradın müdafiəsində.....	60
Ufa qospitalında gözlənilməz görüş.....	74
Vətənə gəldim, imana gəldim.....	79
Yenə də doğmalar arasında.....	82
Mircəfər Bağırovla görüş.....	87
Həyat yollarında.....	91
Qəhrəmanla ciyin-ciyinə.....	95
Böyük dostluq.....	95
Dağ dağa qovuşmaz, insan insana qovuşar.....	100
Yeni bazarda.....	104
Hüseyin Arifin borcu.....	106
Arifin qonaqlığı.....	108
Aslan nərəsi.....	110
Ölümündən sonrakı ömür.....	113
Övladlar, nəvələr.....	115

## **TEYMUR ƏMİNİN KÖNÜL DÜNYASINDAN**

Könlüm.....	139
Əmim Aşıq Nəcəfə.....	140
Bülbül.....	141
Ata ürəyim.....	142
Bala-bala.....	143
Olar-olar.....	143
Ayrılıq.....	144
Doğru.....	144
Fələk.....	145
Düşmüşəm.....	146
Olacaq o da.....	146
Görmədim.....	147
Getdi.....	148
Eylə.....	149
Etmə yamanlıq.....	149
Sənin.....	150
Atadır.....	151
Ölüm və əbədiyyət.....	152
Yüz yaşı olardı tamam.....	152
Yüz illiyindi!.....	153
AİLƏ ALBOMUNDAN SƏHİFƏLƏR.....	155
Teymur əminin qohumu və oğlu Munasibin əziz dostu	
Nizami Cəfərov.....	159
Novruz Əliyevdir bizim babamız!.....	160
Məmməd Novruz oğlu Əliyev.....	161
Azər Fəzioğlu.....	164
Nəsil şəcəresi.....	166
ƏDƏBİYYAT.....	168



Kitabın yazılmasının təşkilatçısı və  
sponsoru İqtisad elmləri doktoru

**QURBANOV MUNASİB  
TEYMUR OĞLU**



MƏZAHİR ALIYEV

BİR ÖMRÜN SALNAMƏSİ  
(publisistika və şeirlər)

Bakı-2017

Nəşriyyat direktoru: B.Əliyev

Buraxılışa məsul: S.Mustafayev

İstehsalat müdürü: A.Bağirov

Kompüter yığıımı: Aliyev Atilla  
Məzahir oğlu



Yığılmağa verilmiş 15.03.2017  
Çapa imzalanmış 24.04.2017  
Sayı 200 nüsxə  
Kağız növü-Offset-1

Kitab hazır diapozitivlərdən çap  
edilmişdir.

“Print-S”, Bakı-2017

bir ömrün  
salnaməsi





(050), (070) 390-77-45

Ahiyev Məzahir Şahniyar oğlu 1957-ci ildə Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub. ADU-nun şərqsünaslıq fakültəsini bitirib. Uzun müddət ərəb ölkələrində tərcüməçi işləyib. I Qarabağ mühəribəsində jurnalist kimi iştirak edib. «Qarabağ, biz sənə qayıdacağıq», «Ramil dastan», «Mübariz dastan», «Yurdda yanın ocaqlar», «Mənim müəllimim», «Müəllim ömrü» kitablarının müəllifidir. «Bir ömrün salnaməsi» kitabı müəllifin sayca yeddinci kitabıdır. ATKE-nin redaksiya heyətinin və AYB-nin üzvüdür.

Ailəlidir. Üç oğlu, bir qızı var.

